




# QARA YANVAR DİALOQU

MƏZAHİR SÜLEYMANZADƏ / ŞAKİR YAQUBOV



**Heydər ƏLİYEV**  
**Ümummilli lider**

Azadlıq,  
müstəqillik  
uğrunda,  
Vətən uğrunda  
özlərini qurban  
verən şəhidlərimizin  
hamisənin xatırəsini  
həmişə qəlbimizdə  
yaşatmalıdır.  
Hesab edirəm ki,  
bugünkü müstəqil,  
qüdrətli Azərbaycan  
xalqımızın  
ən böyük sərvətidir.

**İlham ƏLİYEV**  
**Azərbaycan**  
**Respublikasının**  
**prezidenti**

**MƏZAHİR SÜLEYMANZADƏ**

Əməkdar mədəniyyət işçisi,  
Ali Media Mükafatı laureati

**ŞAKİR YAQUBOV**

Əməkdar mədəniyyət işçisi,  
Ali Media Mükafatı laureati

# **QARA YANVAR DİALOQU**

1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr  
edilmiş kitab Azərbaycan Mətbuat Şurası Ahil  
Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunur

**BAKİ**  
**“ELM VƏ TƏHSİL” - 2015**

**Məsləhətçilər:**

**Əflatun AMAŞOV**

Azərbaycan Mətbuat Şurasının sədri,

Əməkdar jurnalist

**Musa QASIMLI**

Tarix elmləri doktoru,

professor, millət vekili

**Redaktor:**

**Yusif KƏRİMOV**

Azərbaycan Mətbuat Şurası

Ahil Jurnalıstlər Meclisinin sədri,

Əməkdar jurnalist



**Əflatun AMAŞOV,**  
Azərbaycan Mətbuat  
Şurasının sədri,  
Əməkdar jurnalist

**Məzahir Süleymanzadə, Şakir Yaqubov. "Qara Yanvar dialoqu".** Bakı, "Elm və Təhsil" 2015. - 192 səh.

Kitaba tanınmış jurnalıstlər, 1990-cı ilin 20 Yanvar qırğıından dərhal sonra informasiya blokadmasını yaratıraq "Şəhər" qəzetini nəşre hazırlayan yaradıcı və texniki qrupa rəhbərlik etmiş Məzahir Süleymanzadənin və Şakir Yaqubovun xatirə-dialoqu, rəsmi sənədlər, inдиyadək dərc olunmamış materiallar daxil edilmişdir.

ISBN 978-9952-8176-0-7

© "Şəhər" qəzetinin nəşri

© "Elm və Təhsil", 2015

## **QARA YANVARDAN KEÇƏN JURNALİST TALEYİ**

20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun silahlı birləşmələri xalqımıza qarşı misli görünməmiş qırğıın töredildər. Silahsız insanlar qətlə yetirildi. Bakının küçələrində qan su yerine axıldı, analarımızın, bacılarımızın ahanəsi ərşa yüksəldi.

Televiziyanın enerji bloku partladılmışdı, qəzetlər çıxmırıldı. Həmin günlərdə xalqımızın çörəkdən, sudan daha çox informasiyaya ehtiyacı var idi. İformasiya blokadاسını yarmaq, ilk növbədə öz xalqımıza, sonra isə beynəlxalq ictimaiyyətə əsl həqiqəti çatdırmaq asan iş deyildi. Bu sahədə ilk cəsareti addım Moskvadən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bayanat verdi. O, törədilmiş

qırğını "milli faciə" adlandırdı, Azərbaycan xalqına başsağlığı verdi, qanlı hadisələrə görə SSRİ siyasi rəhbərliyini ittiham etdi.

Talein hökmü ilə Azərbaycanda informasiya blokadasını yarmaq, dərdli xalqımızın yarasına məlhəm qoymaq məsuliyyəti Refail Nağıyevin, Məzahir Süleymanzadənin, Şakir Yaqubovun rəhbərlik etdiyi jurnalistlər qrupunun üzərinə düşmüdü. Onlar "Səhər" qəzetinin matəm nömrəsini 2 milyon tirajla buraxaraq bu şərəflü işin öhdəsindən uğurla gəldilər. Jurnalistlərimizin 25 il əvvəl göstərdikləri qəhrəmanlıq barədə çox deyilib, çox yazılıb. Mərhum Rəfail Nağıyevin xatirələri "Şahidlər" kitabında dərc olunub. Məzahir Süleymanzadənin "Güllələnmiş qəzet", Şakir Yaqubovun "Mən şahidəm ki..." kitabları geniş oxucu kütłesi tərəfindən rəğbetlə qarşılanıb. "Səhər" qəzetinin matəm nömrəsi barədə "Xalqımızın "Səhər""i adlı sənədli film də çəkilib. Amma talelərinə 20 Yanvar hadisələri zamanı peşəkarlıq nümunəsi göstərmək düşmüş jurnalistlərimizin bu gün - qanlı faciədən 25 il sonra nə düşündükleri də maraqlıdır. Çünkü onlar gənc jurnalistlərimizə örnek ola biləcək yaradıcılıq yolu keçiblər. Bu baxımdan mən Məzahir Süleymanzadə və Şakir Yaqubov arasında "Qara Yanvar dialoqu"nu yüksək qiymətləndirirəm. Yeri gəlmışkən, müəlliflərin hər ikisi Azərbaycan Mətbuat Şurası Ahil Jurnalistlər Məclisinin feal üzvləridir və keçirilən tedbirlərdə yaxından iştirak edirlər. Şübə etmirəm ki, Ahil Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunan "Qara Yanvar dialoqu" geniş oxucu kütłesi tərəfindən maraqla qarşılanacaq.




**Yusif KƏRİMÖV,**  
Azərbaycan Mətbuat  
Şurası Ahil Jurnalistlər  
Məclisinin sədri,  
Əməkdar jurnalist

## **20 YANVAR ŞƏHİDLƏRİNİN XATIRƏSİNƏ MÖHTƏŞƏM SÖZ ABİDƏSİ**

Azərbaycan Mətbuat Şurası Ahil Jurnalistlər Məclisinin üzvləri Məzahir Süleymanzadə və Şakir Yaqubov ölkəmizin tanınmış qələm sahiblərindən-dır. Hər ikisi Əməkdar mədəniyyət işçisi, "Qızıl qələm", "Həsən bəy Zərdabi", Ali Media mükafatlarına layiq görülüb. Onların nəşr etdirdikləri kitablar da geniş oxucu kütłesi tərəfindən maraqla qarşılanıb. Mən həm Məzahir Süleymanzadəni, həm də Şakir Yaqubovu yaxşı tanıyrım. Məzahir-lə xarici səfərlərdə olmuş, 1992-ci ilin payızında Naxçıvana - Ümummilli liderimiz Heydər Əliyevlə görüşə getmişəm. Şakırla "Azərbaycan gəncləri"

qəzetində birgə çalışmışıq. Onların "Kommunist" qəzetinə yeni nəfəs getirdikləri, "Səhər" qəzetində əsl jurnalist peşəkarlığı nümunəsi göstərdikləri də yaxşı yadimdadır. Bu iki qələm sahibinin taleyində oxşar cəhətlər çoxdur. Amma onları birləşdirən əsas amillər peşəkarlıq, məsuliyyət hissi, sabit vətəndaşlıq mövqeyidir. 1990-ci ilin qanlı Yanvar hadisələri zamanı biz bunun şahidi olduq. Fövqələdə vəziyyət şəraitində informasiya blokadasını yarmaq, qəzet buraxmaq məhz onların taleyinə yazıldı. Məzahir Süleymanzadə ve Şakir Yaqubov digər cəsur qələm yoldaşları ilə bərabər "Səhər" qəzetini iki milyon tirajla nəşr etdirməklə, Ümummilli liderimiz Heydər Əliyevin tabirincə desək, əsl jurnalistika qəhrəmanlığı göstərdilər.

Qanlı Yanvar hadisələrindən düz 25 il keçir. Şəhidlərimiz haqqında əsərlər yazılıb, mahnilər qosulub. Amma onların xatirəsini əbədiləşdirən ən böyük söz abidəsi "Səhər" qəzetinin 1990-ci il 25 yanvar tarixli nömrəsidir. Məzahir Süleymanzadə "Güllənmiş qəzet", Şakir Yaqubov isə "Mən şahidəm ki..." kitablarında bu barədə etrafı söhbət açıblar. Amma mən onlara qanlı hadisədən 25 il sonra bir daha dönüb geriye baxmağı, ötən günləri xatırlamağı tövsiyə edəndə hər ikisi razılışdı və nəticədə sizə təqdim olunan dialoq yarandı. Ümid edirəm ki, oxucular iki peşəkar jurnalistin dialoqunu maraqla qarşılayacaqlar.






*Məzahir Süleymanzadə. Bakı, yanvar, 1990-ci il*

## **QARA YANVAR DİALOQU**



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Şakir, son illerde qələmə al-  
diğin xatirələri, bu yaxınlarda  
çapdan çıxmış "Yaddaşımın  
küncündən" kitabını maraqla  
oxumuşam. Mənim də yaşım elə sənin ki qədərdi, yeni xatır  
danişan vaxtimdi. Həmişə arzulamışam ki, səninle uzun bir



*Şakir Yaqubov. Bakı, yanvar, 1990-ci il*

söhbət edim və bu söhbət qələmə alınsın, gələcək nəsillərə ya-  
digar qalsın. Söhbətimizin mövzusu haqqında qətiyyən  
düşünmürdüm. Siyasetdən, qəzətcilikdən, ailə-məişət prob-  
lemlarından, lap elə futboldan da danışa bilerdik. Mövzudan  
asılı olmayaraq, iki peşəkar jurnalistin dialoqu maraqlı alına-  
caqdı. Arzumu gerçəkləşdirmək üçün Azərbaycan Mətbuat Şu-  
rası Ahil Jurnalistlər Məclisinin sedri, Əməkdar jurnalist Yusif  
Kərimovun təklifi dadımı qatdı: "Hər ikiniz tanınmış qələm sa-  
hibiniz. Taleyinizdə oxşar cəhətlər də var. Lap elə götürək

1990-ci ilin 20 Yanvar hadiselerini. O vaxt "Şəhər" qəzətini buraqla, Ümummilli liderimiz Heydar Əliyevin təbirincə deşək, jurnalistika qəhrəmanlığı göstərdiniz. İndi həmin hadisədən 25 il keçir. Hörmətli Prezidentimiz İlham Əliyev də bununla əlaqədar xüsusi tapşırıq verib. Görüşüb o çətin günləri bir daha xatırlamaq şəhidlərimizin de ruhunu şad edər."

Təkifimi qəbul etdiyinə görə çox sağ ol, Şakir. Əslində, 20 Yanvar haqqında hər ikimiz kitab da yazmışq, müsahibələr də vermişik. Amma 25 ildən sonra dönüb bir daha geriye baxmaq, baş verən hadisələri təhlil etmək, daha çox rəsmi sənədlərə istinadən olub-keçənlərə münasibət bildirmək də vətəndaşlıq borcumuzdur. Biz hər ikimiz həmin hadisələrin tekce şahidi yox, həm də iştirakçısıyıq. Bu gün özünü qəhrəman hesab edən, televizor ekranlarından, qəzet şəhifələrinində düşmeyən, dövlətin 20 Yanvar şəhidlərinin ailələri üçün nəzərdə tutduğu imtiyazlardan gen-bol istifadə edən bezi adamlar heç qaniçən rus generallarının şəkillərini da görməyiblər. Biz isə həmin cəlladlarla üz-üzə qalmışq, mübahisə eləmişik, həyatımızı təhlükə altında qoymuşuq. Sən özün yaxşı bilirsən, mən uzun illər bu barədə danışmamışam. Həmişə söyləmişəm ki, biz vətəndaşlıq mövqeyimizi nümayiş etdirmişik, peşə vəzifəmizi yerinə yetirmişik. Bu gün də həmin fikirdəyəm.

Hər ikimiz uzun illərdi yol gelirik. Bu yolu 40 ilini cəsərləyə yaradıcılıq yolu adlandırmaq olar. Biz həmin yolu şərəfle keçmişik. Şöhrətin zirvəsinə də qalxmışq, oxucu məhəbbəti də qazanmışq. Bize fəxri adlar, mükafatlar da verilib. Məni sevindirən odur ki, biz 40 illik yaradıcılıq yolunun böyük bir məsafəsini əl-əle tutub keçmişik. Tale bizi ən çətin anlarda birləşdirib. Sabit vətəndaşlıq mövqeyi, xalqımıza, dövlətimizə hədsiz məhəbbət hissi, mənəvi dəyərlərimizə hörmət-ehtiram, jurnalist peşəkarlığı... Hə, taleyimizi birləşdirən əsas amillərdən biri də 1990-ci ilin 20 Yanvar hadisəleri və "Şəhər" qəzeti idir. Bəzən mənə ələ gəlir ki, bizim ikimizdən birimiz ol-

masayıdq, heç o qəzet də çıxmayacaqdı. Mənim üçün çox xoşdu ki, "Şəhər" deyəndə ilk növbədə 20 Yanvar hadisələni yada salırlar. Halbuki, bu qəzet müstəqil Azərbaycan mətbuatının ilk qaranoşu kimi tarixa düşüb. Ümumilikdə "Şəhər"i müstəqiliyimizin ilk illərinin salnaməsi hesab etmek olar. Təsadüfi deyildir ki, bizim fəaliyyətimiz doktorluq və namizədlik dissertasiyalarının, diplom işlərinin mövzusuna çevrilib. Yəqin ki, səhbətimzdə hər ikimizə doğma olan "Şəhər"lə bağlı xatirələrə, müləhizələrə də yer ayıracagyıq. İndi isə keçək dialoqumuzuň əsas mövzusuna...



**ŞAKİR  
YAQUBOV**

Məzahir, sən özün yaxşı bilirsən, 20 Yanvara aid nə görmək mümkün olubsa, görmüşəm, nə eşitmək mümkün olubsa, eşitməm, buna görə də müxtəlif ekran ustalarının və həvəskarların çədkiləri sənədli-xronikal videofilmlərə baxmağı, həqiqi və "peyda olmuş" şahidləri, mitinq tribunlarını dinləməyi artıq sayıbmışam. Yanvarın 20-dən əvvəlki təqribən 50 gündə - respublikada hakimiyətin iflic vəziyyətinə düşdüyü şəraitdə, əslində isə açıq-aşkar hakimiyətsizlik, yiyəsizlik, anarxiya şəraitində camaati yerindən edən, onları küçə-küçə, meydan-meydan gəzdirib en müxtəlif qeyri-insani hərəkətlərə qoşan və bu "vətənpərvərliliyinə" görə həmin vaxtlar döşüne döyüb özünü öyen, həmin 90-ci il yanvarın 11-də Azadlıq meydanındaki mitinqin tribunasından xalqı "hökumətin pul yerlərini ələ keçirib silah almağa" və "silahlı üşyan yolu ilə hökuməti devirməyə" çağırıan, "Ermenistanda azərbaycanlı yoxdursa, Bakıda da bircə erməni qalmamalıdır" - "şüarı" ilə "mübarizə vintcikləri"ni yanvarın 13-14-də talanlara təhrik edən, yanvarın 19-da keçmiş MK binası karşısındakı mitinqdə camaati "axıradək dayanmağa" çağırıan, "Haydi, igidlərim!.." - deyə dəliqənlə cavanları barrikadalar qurmağa və

"postlardaki ərenləri əvəz etməyə" göndərən, sonralar isə "Azadlıq verilmir, alınır" - kimi müqəddəs həqiqəti öz əmel və niyyətlərinə, yüzlerle adamin düber olduğu böyük müsibətə haqq qazandırmış üçün eldə bayraq edənlərin məhkəmə çıxışlarını dinləməyə də hövsələm çatmayıb. O çıxışların səmi-mi olmadığını bildiyim üçün...

Yeri gəlmüşkən, bu cümlələrim Qanlı şənbə gecəsinə, onun təşkilatçılarının və qurbanlarının faciəsinə qiymət vermək tesiri bağışłasa da, bu fikirdən çox-çox uzağam. Mən inanıram ki, bu gün də olmasa, sabah, sabah da olmasa, altdakı gün kimin kim olduğu aşkarla çıxacaq. Atalar deyib ki, haqq nazılər, üzülməz; nahaq qan yerde qalmaz. Bir də deyiblər ki, cidanı cuvalda gizlətmək olmaz.

Hərçənd... Bu yaşimdə çıxılmaz vəziyyətlərə az düşməmişəm, amma ümumən 1990-ci ilin 20 yanvarından sonrakı ilk günlərin və həftələrin çıxılmazlığını heç nə ilə müqayisə eleyə bilmirəm. Bu, bəlkə də onunla bağlıdır ki, "Dövlətin, hökumətin öz vətəndaşına güllə atacağı ağlabatan deyil"-düşüncəsi rəhmetlik Aydın Məmmədov demişkən, bizim "filoloji təfəkkürümüz"də dominant idi. Hərçənd ən elementar məntiqə görə, əger üç yaşı uşaqlı tüfəngi götürüb atasına tuşlayarsa, şübhəsiz ki, alacağı, ən yaxşı halda, yağılı bir sillə olacaq və onda da atanı kimse qınamayacaq.

Biz hədsiz dərəcədə humanizm eyforiyasına uymuşduq və buna görə aldığımız ters sillənin tesiri altında uzun müddət sizlayıb-sitqayıb bir yana çıxa bilmədik...

20 Yanvardan bəri Bakı qırğını barede çox yazılıb, çox deyilib. Bu mövzu az qala nüfuz məsələsinə çevrilib, siyasi qazanc mənbeyinə dönüb. Çox istərdim ki, bu söhbətə həmin nezərlə baxılmamasın. Sadəcə, o meşum günlərin şahidi kimi, daha çox şəxsen özümüze məlum olan faktları oxucuların geniş dairəsinə çatdırmaqdır isteyimiz. Mehşər məqamında kiməsə, nəyəsa bəlkə gerek oldu...



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

20 Yanvar qəflətən, öz-özünə baş vermedi. Bunun çox ciddi səbəbləri var. Hadisədən 25 il keçəsə də tarixçilər, siyasetçilər, şahidlər müxtəlif iddiyalar irəli sürürlər. Əslində, Şakir, yəqin sən də mənimlə razılışarsan, 1990-ci il 20 Yanvar qırğını barədə birinci sözü Ümumməlli liderimiz Heydər Əliyev söyləyib. Hadisə baş verən zaman Bakıdan uzaqda olsa da ilk cəsəretli fikri məhz Heydər Əliyev dileyər. Biz 1990-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Heydər Əliyevin verdiyi bəyanatı tərcümə edib şəhərdə yeməşdiq. "Şəhər"in neşr etdiirdiyi "Qətiyyətin təntənəsi" kitabında bu barədə geniş məlumat var. Heydər Əliyev tanınmış journalist Andrey Karaulova söhbətində həmin günü belə xatırlayıb: "1990-ci il yanvarın 20-nə keçən gecə Azərbaycanda milli faciə baş vermişdi. Respublikaya iri qoşun kontingenti yeridilmiş və bu, çoxlu sayda tələfatla müşayiət olunmuşdu. Bu məni həyəcana görtüdü və qəzəbləndirdi. Mən hadisələrin bu cür şəkil almasından xüsusən də ona görə narahat oldum ki, o vaxtadək qoşunlardan istifadə olunmasına Tbilisida yol verilmişdi; bu məsələ, yadınızda olar, xalq deputatlarının birinci və ikinci qurultaylarında ciddi müzakirə predmetinə çevrildi, komissiya yaratıldılar, çoxlu söz-söhbət getdi - kəsəsi, mən güman edirdim ki, ali siyasi rəhbərliyin, nəhayət, ağlı başına gelər ki, daxili münaqişələrin həllinə ordunu cəlb etmək olmaz. Bütün bu illər ərzində Moskvada olarkən mənim respublika ilə əlaqəm yox idi və Azərbaycanın daimi nümayəndəliyi ilə ünsiyyət saxlamırdım. Amma yanvarın 20-də sehər, "Barvixa" sanatoriyasında olduğum vaxt daimi nümayəndə mənə zəng etdi və dedi ki, belə bir faciə baş veribdir, Moskvada yaşayan azərbaycanlılar adından onlar Sov.IKP MK-ya kəskin etirazlarını bildiriblər. O, arzu etdiyini bildirdi ki, mən də nümayəndəliyə gelim. Ertəsi gün, yanvarın 21-də daimi

nümayəndəliyin binası öününe xeyli adam toplılmışdı, mən saat on ikidə gəldim, daimi nümayənde Söhrab İbrahimov yoldaş - mən onu çıxdan tanıyıram - məni qarşılıdı ve bildirdi ki, onlarda hər gün müxtəlif jurnalistlər üçün metbuat konfransları keçirilir, indi yene toplanıblar ve mənim iştirakımı gözləyirlər. Salon ağızınan dolu idi, orada Qərb müxbirləri da vardı. Daimi nümayənde Bakıda vəziyyət bərədə məlumat verdi, cinayeti pisliyindən bildirdi. Sonra sözü mənən verdilər..."

*Heydər Əliyevin hər sözü, hər fikri bütün dövrlər üçün aktualdır. İndi, 20 Yanvar qırğının 25 illiyini qeyd etdiyimiz zaman Ümummilli liderimiz Moskvadakı çıxışına bir daha nəzər salmaq yerinə düşər:*

"Özüñ hemvətənlərim, xanımlar ve cənablar! Bildiyiniz kimi, uzun iller Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazırı Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçmişəm. Xəstəliyimle elaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdim 1982-ci ilin dekabrından keçən müddədə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəber tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmİŞəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırınsın. Hazırda başqa imkanım olmadığı üçün təessüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan

olunan hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtimızın məhdudluğundan bu məsələlərin üzerinde etraflı dayanmaq istəmirəm.

Artıq iki ildir ki, Azərbaycan və Ermənistən arasında müləttlərarası münaqişə gedir, həmin münaqişəni Dağlıq Qarabağ və onun etrafında baş veren hadisələr töretnmişdir. Azərbaycan və Ermənistən, eləcə də ölkənin ali siyasi partiya rəhbərliyinə bu məsələni tənzimləmək, daxili müharibəyə, müləttlərarası münaqişəyə son qoymaq və milli mənsubiyətindən asılı olmayıaraq hər bir adamin ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.

Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi seviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülse idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gece çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxile üçün də zəmin yaranmadı.

Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiya-



si Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətde o, Azərbaycandakı vəziyyəti sabitləşdirmek üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş əslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə de Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərliyinin istefası tələbi irəli sürülmüşdür. Söhbət eslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırıq və dağııntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu böyük vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq, iş tekce bununla bitmir.

İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istayıram. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün ki-fayet qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, əhəminin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmak mümkün idi. Axi üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüştü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımı ölçü götürmək istəmemişdir.

Təkrar edirəm: camaati sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl partiya rəhbərliyinin möhkəmləndirilmesi məsəlesi həll edilsə idi, vəziyyət gərginleşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tə-

zimləmək, xalqla mükaliməyə girmək üçün elverişli imkanlar olmuşdur. Lakin onlardan semərəli istifadə edilməmişdir. Nəhayət, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Neticəsi isə göz qabağındadır. Bunun töretdiyi faciələr hamimizə məlumudur.

Bele qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbəhət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcən düşünməmişlər.

Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gelmişken deyim ki, ölenlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qararı ucundan, olmayan qiyami yatırımaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəlliidir. Azərbaycanda kifayət qədər - 4-cü Ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziysi, Hava Hükumundan Müdafiə Qoşunları, DİN-nin daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əger belə zəruret var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamidən əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşıma-lıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımılmalıdır.

Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə

vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmışmamışdır. Rəhbərlik çəşqinliga salındığından belə qərar qəbul etmişdir. Qırğıın töredənlərin hamısı layiqince cəzalandırılmalıdır."

Mən şübhə etmirəm ki, Heydər Əliyevin 20 Yanvar qırğıından dərhal sonra söylediyi bu fikirlər elli ildən, yüz ildən sonra da xatırlanacaq.



**ŞAKİR  
YAQUBOV**

20 Yanvarın çox-çox əvvələr gedən tarixi, səbəbləri var. Həmin tarix və səbəblər barədə "1990-ci il yanvarın 20-də Bakı-

da töredilmiş facieli hadisələr haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli qərarında çox obyektiv, dəqiq və yetərinə etraflı bəhs olunub. Mən xatırlatmalıyım ki, bù qərər həmin ilin əvvəlində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisde başlanmış geniş və hərtərəfli müzakirələrin yekunu olaraq qəbul edilmişdi. Qərarda deyilirdi:

"1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərine və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqələdə veziyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etmesi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqələdə veziyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqələdə veziyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqələdə veziyətin elan olunması rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-

da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Bələliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular terəfindən 200 ev və mənzil, 80 avtomasın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin töretdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları təpəldənmişdir.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq akisiyasi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini böğməq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

20 Yanvar hadisəleri ərefesində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyaseti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərzi xətt geniş xalq kütütlərinin qəzəbinə səbəb olmuşdur.

Xalq arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitesinin, onun birinci katibi Əbdürəhman Vəzirovun fəaliyyəti də kəskin etirazlar doğurmuşdur. Respublikada belə bir fikir mövcud olmuşdur ki, Azərbaycanın rəhbərliyi Dağılıq Qarabağ məsələsində Mərkəzle sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir.

Azərbaycan rəhbərləri öz yanıtmaz və yararsız fealiyyətə ilə xalqla hakimiyət arasında keçilməz uğurum yaratmışdır. Mehəz həmin dövrde bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istəfəsi tələb olunurdu.

Cəmiyyətdə yaranmış qarşidurmanın siyasi yollarla tən-

zimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etməmişdir. Hakim dairələrin müxalifetlə apardığı iş siyasi oyun və intriqalar istiqamətində qurulmuş və yarıtmaz olmuşdur. Bir çox taleyülü məsələnin hellində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hökumət böhranı yaranmışdır.

20 Yanvar qədər partiya, dövlət orqanları tərefindən heyata keçirilən tədbirlərin, elecə də Bakıda gedən ziddiyətli proseslərin təhlili göstərir ki, Yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından Yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrehaman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdur. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, sovet ordusu hərbi qulluqçularının aile üzvləri təcili surətdə Bakı şəhərində köçürülmüşdür. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdır.

Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-ci il yanvarın 14-də keçirilmiş iclasında fəvqələdə rejimin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyəti itirmək qorxusunu ilə bağlı olmuşdur.

1990-ci il yanvarın 15-de Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə iken Azərbaycan SSR Ali Sovetinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrehaman Və-

zirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu, bir daha təsdiq edir ki, 20 Yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır.

Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilmesi, silahlı qüvvələrin şəhərə soxulub heç bir müqavimətə üzərindən ağır texnika və mehvədici silahlar vasitəsilə dinc əhaliyə qəddarsına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.

Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur..."

20 Yanvar uzun bir yolu sonu idi. Soruştursan ki, bəs bu yol başlanğıcını haradan götürmüdü? Bu yola çıxanlar sonda böyük bir faciə ilə qarşılaşacaqlarını bilirdilərmi? Məzahir, bilirsən ki, mən hər hansı bir tarixi hadisə barədə ümumi mülahizə söyleməyi xoşlamıram. İndi də müxtəlif sənədlərə istinad edəcəyəm. Mən diqqəti "Azadlıq" qəzetinin 1990-ci il 29 noyabr tarixli nömrəsində Pənah Hüseynovla Zərdüşt Əli-zadənin ehtimallar üzərində qurulan dialoquna yönəltmək istəyirəm. O mənada ki, bu dialoqda da əsasən 20 Yanvara aparan yol barədə bəhs olunub.

Söhbətin bir yerində P. Hüseynov deyir: "İndi mübahisə açmaq olar ki, 17 noyabrda (söhbət 1988-ci ildən gedir - Ş.Y.) Bakının baş meydanında mitinq keçirmək ideyəsini kim vermişdir - Vəzirov, Vəzirovu yoxmaq istəyenlər, o vaxt təzə-təzə meydana çıxan qeyri-formallar, yaxud təsadüfi adamın təsadüfi təklifi? Məqsəd nə olub?". Suallar sadalandıqdan sonra: "Topxana harayı" maqalası, Vəzirov əleyhine şüərlər, Xalq Cəbhəsi teşkilatını yaratmaq çağırışları kimi müxtəlif məzmunlu, bir zəncirə düzülməsi mümkün olmayan faktlar gos-

terir ki, deyilən cəhətlərin hamisi hərəkətə olmuşdur". Söhbətin bu hissəsində mənim diqqətimi dərhal cəlb edən, bir qədər sonra açıqlayacağım səbəblər üzündən məsələdən təbi ki, xəbərsiz olan geniş oxucu dairəsi üçün tapmaca təsiri bağışlayan "Topxana harayı" məqaləsi" ifadəsi Z.Əlizadənin çıxışında tapmacalıqlanç çıxır. Zərdüst bəy deyir: "Moskvapərəst rəhbərlərimizi o vaxt respublikada və o sıradan Azadlıq meydanında səslənən bütün etirazlardan daha çox Konstitusiya layihəsinin eleyhinə etirazlar narahat edirdi. Odur ki, müxtəlif vəsítələrlə, bəzən də hiylə ilə nümayişləri, etirazları özləri üçün az təhlükeli məcraya yönəltməyə çalışırdılar. "Kommunist" qəzetində "Topxana harayı" məktubu məhz bu səbəbdən meydana geldi"...

Bu fikir həqiqətən dərəcədə uyğundur? "Topxana harayı" neçə və hansı məqsədlə ortaya çıxmışdır? Vəzirovun və ya "Vəzirovu yixmaq istəyənlərin" bu məqalənin yaranmasında rolu olubmu? Bildiyin kimi, mən qəzətin məsul katibi idim və vəzifə borcuna görə, "redaksiya mətbəxi"ndə gedən ağırılı-üzüntülü proseslərin, demək olar ki, hamisinin, o cümlədən "Topxana harayı" məqaləsi ilə eləqədar o vaxt da, sonralar da geniş oxucu dairəsinə məlum olmayan hadisələrin birbaşa iştirakçısı olduğum üçün qeyd elədiyim suallara cavab verməklə eləqədar qəlibimdə dəli bir istək yarandı və bu istəyi reallaşdırmaq məqsədilə "Azadlıq"ın ovaxtı baş redaktoru mərhum Nəcəf Nəcəfova təkzib məktubu ünvanladım. Sağ olsun, partiya mensubiyətimizi deyil, həqiqəti üstün tutaraq, həmin məktubu qəzətin 20 dekabr 1990-ci il tarixli nömrəsində dərc elədi.

Nədən söhbət gedirdi bu məktubda?

Əvvəla, indiki cavan nəsillər üçün deyim ki, Meydan epoqeyasının prelidiyası 1988-ci il noyabrın 16-da səslənmişdi. Həmin gün o vaxtı Kommunist küçəsində, Elmlər Akademiyası rəyasət heyətinin binası qarşısında toplaşanlar, P.Hüseyno-

vun qeyd etdiyi kimi, Dağlıq Qarabağda erməni qiyamının, dəha doğrusu, separatçılığının öhdəsində gələ bilməyən resmi rəhberliyə qarşı ümumi narazılığı ifade etmişdilər və noyabrın 17-də keçmiş Lenin adına meydanda mitinq keçirməyi məhz orada qərara almışdilar. "Topxana harayı" adlı məktub isə "Kommunist"də, yadindadirsa, noyabrın 12-de getmişdir.

...Noyabrın 11-də günortadan sonra telefonla Şuşadan texminen üç vərəqlik məktub almışdıq. On nefər şüsalı, o cümlədən üç rus və iki erməni ilə birlikdə DQMV üzrə zona müxbirimiz Firudin Rəsulovun da imzaladığı məktub "Topxana meşəsini qırırlar!" - kimi dərhal oxucunu həyəcanlanmağa vadar edən cümlə ilə başlanırdı. Müelliflər yazırdılar: "Respublika Təbəti Mühafizə Komitəsinin iki dəfə ciddi xəbərdarlığına, hətta vilayət prokurorluğununa göndərilən sənədlərə baxmayaraq, Topxana meşəsinin amansızcasına qırılması dayanırmır... Cidr düzünün qəşərində nə məqsədə ürek bulandıran mənzərə yaradırlar?

Əsgəran rayon rəhbərlərinin izahı belədir: "Burada Ermenistan SSR-in aluminium zavodlarından biri sex və pansionat tikəcəkdir".

Məktubu dördüncü səhifədə, gözəgLəmli bir yerdə qoyduq. Redaksiyadan belə bir qeyd də verdik ki, her iki respublika Nazirler Sovetinin məsul işçiləri məsəlonu aydınlaşdırmaq üçün Şuşaya uçublar. Neticəsi barədə əlavə məlumat verilecek...

Əlavə məlumat dərc edə bilmədiq. Müxbirimiz Şuşadan bildirdi ki, tikintidə işlər öz axarı ilə gedir: ermənilər deyirlər ki, Topxananın tarixi abidə olduğunu sübut edin, biz də tikintini dayandıraq...

Məsəlenin bu cür qoyuluşu (əger həqiqətən belə idise!) gülünc idi, heç bir mənqiqə sişmişdi - biz bunu başa düşürdük, ancaq eyni zamanda təəssüflənirdik: "Gör ha, bu neçə illər ərzində heç kimin ağlına gəlməyib, heç kim bu

barədə narahat olmayıdik". Nəse bir iş görməliydi. Ən tez və asan başa gələni Topxana ilə bağlı tarixi oçerk dərc etmek idi: qoy ermənilər bilsinlər ki, Topxana tariximizin hünər meydənidir!

Təcili olaraq filologiya elmləri doktoru professor Şamil Cəmşidov və tarix elmləri doktoru Fuad Əliyevlə danişdiq. Onların yüksək səviyyədə yazdıqları məqalə "Topxana hünər abidesidir" serlövhəsi altında verildi. Onun məzmununu burada tekrar etməye, zənnimə, ehtiyac yoxdur. Yalnız qeyd etməyi lazımlı bilirəm ki, məqalə oxucular tərefindən rəziliqliq qarşılandı və torpağımıza göz dikənlərə həqiqi mənada zərbe oldu.

Məqalənin dərc edildiyi gün noyabrın 18-i idi və artıq Meydan epopeyasının ilk sehifəsi yazılmışdı...

Bu yerdə mən "Azadlıq" qəzetinin baş redaktoruna bir faktı da xatırlatmışdım:

"Molodyoj Azerbaydjana" qəzetinin 1988-ci il 19 noyabr tarixli nömrəsi iki variantda çapa verilmişdi. Buna da səbəb üçüncü sehifədə, "N.Aidl oğlu" imzasıyla verilmiş "Xalqı narahat edən nədir?" məqaləsi olmuşdu. (Ədalət namine qeyd etməliyəm ki, bu, Meydan haqda rəsmi mətbuatda verilmiş ilk yazıydı və mən təsdiq edirəm ki, ertəsi gün "Kommunist"də dərc edilmiş, başlığı ele noyabrın 20-de Meydanın şüərlərindən birinə çevrilmiş "Xalq sözü, haqq sözü" reportajı və dekabrın 5-dək hər gün müntəzəm verilən digər materiallarımız üçün həmin yazı həqiqi mənada impuls oldu). Məqalənin başlıqlı qeydi beləydi: "Dövlətimizin banisi V.I.Leninin adını daşıyan meydanda noyabrın 17-də və 18-də Bakı zəhmətkeşlərinin və tələbələrinin mitinqi olmuşdur". "Mitinq iştirakçılarının monoloqu" kimi təqdim olunan yazı əvvəldən-axıra qədər birəcə məsələdən bəhs edirdi: Azərbaycana qarşı qonşu respublikanın ərazi iddiası və Mərkəzin bu məsələdə tutduğu prinsipsiz mövqə. Başqa sözlə, yalnız DQMVG problemi, on-

dan savayı heç nə! İki gün idi ki, mitinq gedirdi, ancaq hörmətli Zərdüştün dediyi məsələlər, nədənse, yada düşmürdü (her halda həmin "monoloq" bunu sübut edir); "Topxana harayı" bir həftə qabaq dərc olunmuşdu, "Topxana hünər abidesidir" in dərc edildiyi qəzet nömrələri isə noyabrın 18-də sehəre yaxın Meydana "ayaq aćmışdı" - ancaq yenə Topxana söhbəti yox idi.

Maraqlıdır: eğer meydan, Z.Əlizadənin dediyi kimi, "SSRİ Konstitusiyasına eləvələr və düzəlişlər edilməsi ilə bağlı respublikada gedən Moskvapərest kampaniyaya qarşı etiraz" kimi təşkil olunmuşdusa və əsas şüarı da bu olmalı idisə, bəs niyə "Molodyoj Azerbaydjana"dakı məqalədə həmin cəhat diqqətdən yayınmışdır? Yox, eğer həqiqətən "Kommunist"in "Topxana harayı" məqaləsi, ümumi şəkildə isə mətbuat Meydanın axarını əsas məqsəddən yayındırılmışsa və Topxana, Qarabağ söhbəti Vəzirovun hiyəsi idisə, mən bilen, "Xalqı narahat edən nədir?" məqaləsinin müəllifinə mükafat verilməli idi. Halbuki...

Mən Meydanın öz əsil məqsədine niyə çata bilmədiyi barədə mülahizəmi hələ 1989-cu il fevralın 10-da "Kommunist"də dərc olunmuş "Böyük böyük yer" adlı məqaləmdə bildirmişəm, dediyimin üstündə də dururam: Meydan özüne lider seçdiyi adamların sözüyle axıra qədər durub-oturmadi və lider kimi tribunaya qalxanlar, ilk evvel, siyasi lider təcrübəsinin çatışmaması üzündən öz tarixi vəzifələrini yeri-ne yetirə bilmədiyər. Vəziyyəti dəyişdirməyə isə on qəzet məqaləsinin də gücü çatmadı...

Yeri gelmişkən, bir-iki kəlmə də "Topxana harayı"nın səbabları barədə. 1988-ci ilin yayında Dağlıq Qarabağ Vilayət İcraiyyə Komitesi Əsgərən rayonundakı Engels adına kolxozun ərazisində Ermenistanın Kanaker zavodunun filialının, rəsmi sənədlərdə göstəriləndi kimi, "ekoloji cəhətdən təmiz mexaniki istehsalat" in və pansionatın tikilməsi üçün torpaq

sahəsi ayırlması barədə qərar çıxarılmış və həmin qərari təsdiq etməyi Azərbaycan SSR Nazırılar Sovetindən xahiş etmişdi. Təbii ki, həmişə olduğu kimi, məsələyə baxılması uzanmış, və layət icraiyyə komitəsi isə Bakıdan "he"- "yox" cavabı almadan tikinti işlərinə başlanmasına icaza vermişdi. "Topxana harayı" qalxanda SSRİ Dövlət Təbəti Mühafizə Komitəsinin və SSRİ Dövlət Tikinti Komitəsinin ekspertləri respublikamızın əlaqədar təşkilatlarının nümayəndələri ilə birlikdə hadisə yerinə getmiş və müyyənəldirmişdilər ki, tikinti işləri meşə-qoruqda yox, rəsmi olaraq "kol-kos basmış örüş yeri" adlandırılan sahədə aparılmışdır... Çıxanlan neticə bele olmuşdu: milletlərə münasibətlərdə gərginliyin yaranması ilə əlaqədar əsəblərin gərildiyi, ehtirasların coşduğu bir zamanda tikintiyə başlamağə və geceli-gündüzlü iş aparmağa lüzum yox idi...

"Kommunist" dəki məqalə və Meydan həqiqəti, her halda mənim bildiyim həqiqət belədir. Bu həqiqəti qəbul etməməye əsasımız yoxdur. Zənnimcə, Meydan barədə hər cür ehtiyatsız sözdən çəkinmək hamımızın borcudur. Axi Meydan bizim tariximizdir. Tariximizi isə özümüz üçün yazmırıq. Tarix - tarix üçündür.



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

1990-ci il bizim üçün nigaranlıqla başladı. Yadindadırısa, heç 15 gün keçməmiş Bakıda ermənilərlə bağlı gərgin hadisələr baş verdi. Yanvarın 16-da isə qəzetimizdə "DQMV-də və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı dərc olundu. Həmin gün edəbəiyatımızın canlı klassiki Bəxtiyar Vahabzadə redaksiyaya gelmişdi. Onu otağıma dəvət edib hal-əhval tutmaq istədim. Amma çox əsəbi idi: "Hani o Cəmil? Tez məni onun yanına apar!" Redaktorımız Cəmil Əlibəyov redaksiyada yox idi. Bəxtiyar Vazabzadə isə təkidlə onu tap-

mağı tələb edirdi: "Gör Cəmil hardadırsa, tez gelib məni o əcəlafın yanına aparsın! Yoxsə üreyim partlayacaq." Məlum oldu ki, "ecləf" deyəndə Bəxtiyar mülliim Vəzirovu nəzərdə tutur. Bir qədər sonra Cəmil Əlibəyov da gəlib çıxdı. Onların arasında çox sərt səhbət oldu. Cəmil mülliim Bəxtiyar Vahabzadəni heç cür sakitleşdirə bilmirdi. Nəhayət, onu maşınınə əyləşdirib Rəhmanın (C.Əlibəyov Vəzirova belə deyirdi) yanına apardı. Sonradan eştidik ki, Bəxtiyar Vahabzadə Vəzirovun da otağında əsəblərin cilovlaya bilməyib. Moskvanın qərarına görə ona sərt tapkı gösterib. Şakir, həmin günləri, həmin qərari sən necə xatırlayırsan?



**ŞAKİR  
YAQUBOV**

"Yağı yağ, ayranı ayran ele-məyə qadir olan, lakin dərhal bunu etməyen ZAMAN nəhrindən bir damcı da buxarlanıb ömürlərə hopdu..." "Kommunist" qəzətinin 1990-ci il 1 yanvar nömrəsində dərc etdirdiyim qeydlər bu cümlə ilə başlanırdı və mən üstündən bir il sonra, tarixə dönmüş 1990-ci il barədə yazma da nöqtəsinə, vergülüne el vurmadan həmin cümlə ilə başlamışdım; gümən edirəm ki, o qədər də qəbahəli iş görməmişdim: illərin dönmüy bəşər övladının ömründəki iki məqam - onun dünyaya gelmesi və ölməsi kimi əbədi, deyiləməz bir təbiət hadisəsidir və burada hər dəfə yeni təşbeh, bənzətme işlətmək mahiyəti dəyişdirmir. Ancaq 90-ci ilə qədəm qoyarkən qeydlərimin "Nəcib əməllər, xoş məramlar, ülvü arzular naminə sürdüryümüz ömründə qadağalar, yasaq və icazə ilə bir daha qarşılaşmayıacağımız ümidiyle də bu yazıya nöqtə qoyuram..." - kələmisi ilə bitməsinə görə çəmi 15 gün sonra məni bürümüş xəcalet hissini mənə ömürlük yük olacağını deməyə bilmirəm. Bunu siyasi bəsirətsizlikdən doğan xəcalet hissi də adlandırmaq olar - mən cəmi üç həftə sonra xəcalet hissi yox olacağım, yarası sizim-sizim sizlayacaq, qan ve-

recək, misilsiz, tayı-berabəri olmayan müsibətinə fərمان imzalanacağını görə bilməmişdim...

90-ci ilin başlanğıcından cəmi on beş gün keçdi. 16-ci gün qəzetlərdə "Dağlıq Qarabağ Muxtar Vilayetində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmani dərc olundu.

Fərmani yanvarın 15-də teletap xətti ilə, saat 22-dən sonra alıldı və yığdırıb səhifəyə qoydurdur. Həmin an onun məzmunu şəxsan mənə heç nə demirdi. Birinci maddəsi Dağlıq Qarabağda və ona bitişik rayonlarda fövqəladə vəziyyət elan etməklə bağlı olan fərmanın 7-ci maddəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə təklif edildi ki, "Bakı, Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində qadağan saatının tətbiqi de daxil olmaqla, lazım olan hər cür tədbirləri görsün". Daha sonra: "Bu fərmanın 1-7-ci maddələri 1990-ci il yanvarın 15-de yerli vaxtla saat 23-də qüvvəye minir və fövqəladə vəziyyət ləğv edilənədək qüvvədə qalır". Anlamacaq olmurdu: yeddinci maddədəki qadağan saatı barədə respublika hökumətinə nəzakətli təklif hara, sekizinci maddədəki fövqəladə vəziyyətle bağlı zəhmli əmr hara?.. Fərmanın 10-cu maddəsindən isə məlum olurdu ki, ölkədə fövqəladə vəziyyətin hüquqi rejimi haqqında qanun belə yoxdur. Yanvarın 16-da "İzvestiya" qəzetinin birinci səhifəsində ənənəvi "Aktual şərh" rubrikasında gərek ki, Albert Plutnik yazdı: "Fövqəladə vəziyyət - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmani ilə bir respublikada və digər respublikanın bir rayonunda fövqəladə vəziyyət elan edilmişdir..." .

Qəribə idi: SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanın 1-ci maddəsində yazılmışdı ki, Dağlıq Qarabağ Muxtar Vilayetinde, Azərbaycan SSR-in ona bitişik rayonlarında, Ermənistən SSR-in Gorus rayonunda, həmçinin SSRİ-nin dövlət sərhədi boyunca Azərbaycan SSR ərazisində fövqəladə vəziyyət elan edilsin. Moskvalı jurnalist isə açıq-aydın "bir respublika" və "di-

ger respublikanın bir rayonu"ndan bəhs edirdi. Mən üç-dörd gündən sonra əyan olacaq reallığı yanvarın 15-i axşam mətbəədə fərmanın hərfi məzmunundan tuta bilməmişdim. Yalnız "İzvestiya"dakı şəhri oxuyub başa çatandan sonra dərk etdim ki, yanvarın 1-de dərc etdirdiyim qeydlerin son cümləsi - ümidi arzum ne qədər də elçatmaz, ünyetməz imis...

Bu yerde Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 15 yanvar tarixli qərarı barədə məlumat vermek istərdim. Bu ona görə lazımdır ki, eyni tarixdə Kremldə M.Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirilmiş və "Dağlıq Qarabağ Muxtar Vilayetində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman qəbul edilmişdi. Bizim söhbətə birbaşa aidiyəti olduğu üçün fərmanın şəhri ilə yanaşı, "Azərbaycan SSR-in DQMV-də vəziyyətin normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı barədə söz açmaq yerine düşərdi. Yeri gəlmışken, "1990-cı il yanvarın 20-da Bakıda töredilmiş faciəli hadisələr haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli qərarında qeyd edildiyi kimi, 1990-cı il yanvarın 15-de Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova Moskva şəhərində eza-miyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdi. Həmin qarda deyilirdi:

"Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti DQMV-də yaranmış təhlükeli vəziyyəti, Ermənistən SSR ərazisindən edilən silahlı qəsdlerin çıxmasına əsas götürürək, əhalinin təhlükəsizliyinin temin edilməsi, şəraitin sağlamlaşdırılması və "Dağlıq Qarabağ Muxtar Vilayetində vəziyyəti normallaş-

dırmaq tədbirləri haqqında" SSRİ Ali Sovetinin 28 noyabr 1989-cu il tarixli qərarını yerine yetirmək üçün şərait yaradılması məqsədilə qərara alır:

1. DQMVi-də, lazımlı gəldikdə isə DQMVi-yə bitişik olan rayonlarda ve SSRİ-nin dövlət sərhədi boyunca fəvqələdə vəziyyət elan edilsin.

2. Azərbaycan SSR Nazırı Sovetinə tapşırılsın ki, respublikanın ərazisində vəziyyəti normallaşdırmaq, vətəndaşların təhlükəsizliyini, qayda-qanunu və qanunçuluğu təmin etmək üçün zəruri tədbirlər görsün.

3. SSRİ Müdafiə Nazirliyindən, hüquq müdafiə və digər icraçı orqanlardan xahiş edilsin ki, SSRİ Konstitusiyasının 81-ci maddəsinə müvafiq suretdə Azərbaycan SSR-ə bütün lazımi yardım göstərsinlər.

4. SSRİ Nazırı Soveti qarşısında vəsatət qaldırılsın ki, qəçinlərin sosial-iqtisadi problemlərini Azərbaycan SSR və Ermənistən SSR hökumətləri ilə birlikdə ən qısa müddətlərdə həll etsin".

O vaxtı dövri mətbuatda dərc olunmayan, 20 Yanvardan təxminən bir ay sonra çapdan çıxan "Qara yanvar. Bakı-1990" kitabında dərc olunmuş və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iclasında səs çıxlığı olmadan qəbul edilmiş bu qərarda hetta SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə yox, 81-ci maddəyə isnad vardi. Həmin maddədə isə birmənali şəkildə bildirilir ki, "Müttefiq respublikaların suveren hüquqları SSR İttifaqı tərəfindən qorunur". Başqa sözlə, xaricdən edilən qəsd və ya hücumlar zamanı. Qəribədir ki, Azərbaycan SSR adından çıxarılan qərarda da Ermənistən SSR ərazisində edilən silahlı qəşdərin çoxalması fəvqələdə vəziyyət üçün əsas götürülür və federal hökumətin ixtiyarında olan qoşun bölməleri respublikanın ərazi bütövlüyünü qorumağa çağırılırdı...

Bu, totalitar rejim qanunsuzluğuna daha bir nümunədir.

Cünki Kontitusiyanın həmin 119-cu maddəsinin 14-cü bəndində göstərilir ki, yerlərdə hərbi, yaxud fəvqələdə vəziyyət müvafiq müttefiq republikanın ali sovetinin reyəsat heyəti tərəfindən hökmən müzakirə edildikdən sonra tətbiq edilə bilər. Həm sənədlərdən, həm də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın yanvarın 20-də axşam Azərbaycan radiosu ilə səslənmiş canlı bəyanatından məlumdur ki, respublikanın ali dövlət hakimiyyəti və idarəetmə orqanları Bakı şəhərində fəvqələdə vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul etməmiş və SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında belə bir qərarın qəbul olunmasına rəziliq verməmişlər.



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Şakir, mən bilirom ki, sən çox tədbirli adamsan. Bizim adı kağız parçası hesab edib atdığımız kağızı sən qoruyub saxlayır, nə vaxtsa onun tutarlı sənədə çevriləcəyinə ümidi edirsen. Qanlı Yanvar hadisələri zamanı mən bunun bir daha şahidi oldum. Azərinformdan götürdüyümüz, Moskva ilə yazılmaları eks elətdirən teletayp lentlərini götürüb evə apardın. Yəqin ki, sənəde çap olunmamış, amma həmin günərin ab-havasını bize çatdırın sənədlər de var.



**ŞAKİR  
YAQUBOV**

Kitabxanalarda yəqin etmək olar: yanvarın 19-dan 25-dək Bakıda heç bir qəzet, o cümlədən "Kommunist" da çap olunmamışdır və bundan sonra adını çəkəcəyim qələm yoldaşlarım həmin günlər nəsə yazıb çap etdirə bilmediklərini bəlkə də unutmuşlar. Ən məhərəti prokurorun tərtib etdiyi ittihadnamədən də tutarlı, məntiqi səslənən həmin yazılar vəzifə borcuna görə məndə cəmləşirdi, lakin "hadisələrin seytno-

tu"nda hamı onları unutdu, elə müelliflərinin de nəzərində it-bata düşdü, mənse tövq-təbi ilə qoruyub saxladım..."

Diqqət yetirin: "Səbr kasası daşmışdır. Son iki il yarımada, əslinə qalsa, ondan da çox-çox əvvəl damla-damla yiğilan etiraz səsləri artıq qəzəb selinə çevrilmişdir. Bakının baş meydanını, elecə də Azərbaycanın bütün güşələrini bürümüş mitinqlərdə eşidilən haqq səsi, xalqın harayı əzəmetli binaların kabinetlərinə nüfuz edə bilmir. Məhz buna görə də ümman seli məcrasından çıxaraq təzə səmt götürmüştür: adamları daha nə qədər təmkinə çağırmaq olar?" - jurnalist Zülfüqar Rüfətoğlunun "Hadisələrin seytnotunda" reportajı bu cümlələrlə başlanırdı. Reportaj 90-ci il yanvarın 18-də yaradılıb və elə həmin günün axşamı "Kommunist"da dərc olunmalı idi, lakin dərc olunmayıb. Zülfüqar yazırıdı: "Bu günlərdə Azərbaycan KP MK-nın binası qarşısında aramsız mitinq keçirilir. Şəhərin sənaye müəssisələrində iş dayandırılmış, ali məktəblərin auditoriyaları boşalmışdır. Artıq real siyasi qüvvə olan Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi mitinqlərdə çıxışlar bir-birini əvəz edir...".

Maraqlıdır: o vaxta qədər daimi məkanı Azadlıq meydanı olan mitinqləri MK binasının qarşısına hansı qüvvələr keçirməyə nail olmuşdu? Azərbaycan Xalq Cəbhəsinin I qurultayına (iyul 1991-ci il) AXC idarə heyətinin hesabatı ilə əlaqədar qurultay nümayəndələrinin suallarını cavablandırırkən İsa Qəmbər bu sualla əlaqədar belə demişdi: "Məne elə gelir ki, həmin mitinqin AXC-ye dəxli yox idi. Mən orda olurdum və oradakı adamların eksəriyyəti mənə təzə görünürdü. Adamların tərkibinə görə, fitnəkar çıxışlara görə həmin mitinq Azadlıq meydanındaki mitinqlərdən fərqlənirdi. Sözsüz ki, həmin mitinqlərin təşkilində respublikanın rəhber dairələrində hakimiyyət uğrunda mübarizə aparan qrupların fealiyyəti var idi" ("Azadlıq" qəzeti, 26 iyul 1991-ci il).

Yenə Zülfüqarı dinləyək: "Mitinqə toplantılarının, çıxışlara

hemrəy olanların fikri birdir: SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağılıq Qarabağ Muxtar Vilayetində və bəzi digər rayonlarda fövqələde vəziyyət elan edilməsi barədə fərmani Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya qanununa ziddir, xalqın ədalətli tələblərinin tapdalanmasına yönəldilmişdir. Şəhərə ordu girməməlidir! Bundan başqa, respublikanın erazisində fövqələde vəziyyətin tətbiqinə razılıq vermiş Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yeni seçkilərədək öz işini dayandırmılmalıdır. Respublikamızın suverenliyi Ermenistanın təcavüzüne siyasi qiymət verilməli, cinayətlərin qarşısı alınmalıdır. Nə üçün ölkənin ali orqanları müşahidəçi rolu oynayır, qərəzli, birtərəfi tədbirlər görür?...".

Yenə dərc olunmamış reportajdan:

"Natiqlərin çıxışıları ara verən kimi camaat nədən danışır? Orta yaşı bir kişi həyəcanla dillənir:

- Bu yaxınlarda SSRİ Ali Sovetinin komissiyası Tbilisi hadisələri haqqında geniş məlumat verdi. Amma bu gün inadla Bakı yaxınlığına yeridilmiş çoxminli qoşun hissələrinin gelişindən bəlli olur ki, Tbilisi faciəsi tələsik, düşünülməmiş, amiranə addim atanlara hələ də dərs olmayıb. Neçə olur ki, SSRİ Daxili İşlər Nazirliyinin az qala bütün cəbbəxanasının uğurlanmış olduğu Yerevana "Gözün üstə qaşın var", - deyilmir, Bakıda isə bilərkən belə əsəbi vəziyyət yaradılır? Axi bu vəziyyətdə ne fitnə desən, ortaya çıxa bilər. İnadla şəhərimizə gələn, magistrallarda durmuş zirehliləri Azərbaycan paytaxtına göndərənlər bunu düşünmürəm?

Universitet tələbəsindən isə eşidirik:

- Neçə olur ki, gürcüler haqqında Mərkəz "Komendant saatı o millətin qüruruna toxuna bilər", - deyir, bizi isə qürursuz sayır? Məger Daxili İşlər Nazirliyimiz, şəhərimizin oğul və qızları vəziyyətə özləri nəzarət edə bilməzlermi?

Ağbirçək qadın səhbətə qoşulur:

- Əcəb işdir. Bakıda bu boyda mitinqlər keçir, respublika-

mızın böyükleri isə nəinki xalqın qarşısına, heç televizora çıxmırlar. Ona görə də bu vəzifelərə xalqın dərdinə qalan, çətin vəziyyətdə başını itirməyən adamlar keçməlidir...

Bakinin bugünkü siyasi vəziyyəti, şahmatçıların təbirince desək, seytnotu xatirladır: mübarizə meydanında geri çekilen, fealiyyətsiz dayanan "piyada"ları yalnız və yalnız siyasi nüfuzu malik, xalqın dərdinə yanan qətiyyətli adamlar əvəz etməlidir. Xalq da bunu tələb edir. Vaxt isə gedir...".

Yanvarın 15-də Gəncədən Əhməd İsayev xəbər verirdi: "Gəncəbasar zonasında vəziyyət gərgin olaraq qalır. Şənbə və bazar günlərinde narahatlıq daha da artıb. Şəumyan (kənd) rayonundakı Şəfəq kəndinə erməni ekstremistlərin silahlı hücumu olub. Todan kəndi mühəsirə vəziyyətindədir. Kolxozun sədri Əliqara Əlihüseynov, habelə Ruzgar Qasimov, Bəxtiyar Əliyev və Abbasqulu Məmmədov işgəncə ilə öldürülüb".

Hacıkənddə, Azad, Kamo və Çaykənd kəndləri istiqamətində də ölen və yaralananlar vardır. Milis işçisi Eldəniz Əliyev və iki nəfer cavan oğlan girov götürülüb. Hərbi hissələrdən gələn əsgər və zabitlərin erməni ekstremistlərə aqياşkar əlbirliyi camaatda hiddət və qəzəb doğurur. Hər gün Çaykəndə Stepanakert və Yerevan səmtindən vertolyotlar döyüş sursatı və hərbi formalı saqqallılar getirir. Azərbaycan kəndlərini xalq müdafiə qrupları qoruyur. Hadisələr getdikcə dözlüməz hal alır".

Əhmədin yanvarın 17-də telefonla diqtə etdiyi geniş reportajda isə deyilirdi:

"Bu qeydləri Şəumyan rayonundan diqtə edirəm. Daha doğrusu, azərbaycanlılar yaşayan Şəfəq kəndindən. Neçə vaxtdır ki, rayon mərkəzine girmək müşkül məsələdir. Rayonun hərbi komissarı Teymur Həsənov da burada "qapı dalında" qalıb. Xidməti ezamıyyətdə imiş. Qayıdanda görüb ki, aləm bir-birinə dəyib, yol bağlanıb. Demədiyi, müraciət etmədiyi yer qalmayıb. Ev-eşiyinə, iş başına buraxmırlar ki, buraxmırlar. İndi bizimlə

birge "Fərhad" zonasının müdafiə-keçid məntəqəsində oturub komendantı gözləyir. Gəncədən, Xanlar və Qasım İsləmov rayonlarından xeyli adam gəlib. Yena bizimkilər sağ olsun! Bir əlinde həmişə sudur, yanğını söndürməyə çalışır. SSRİ Ali Soveti Rayaset Heyətinin fərmanı çıxan kimi barışğa, dinc danişğa geliblər. Ən qatı cinayətkarları - yanvarın 9-da yaraqlı-yaşaqlı Çaykəndə gedərən yaxalanmış Şəumyan rayonunun rəhbər işçiləri də qaytarmağa hazırlırlar. Təki ara sakitləşsin, günahsız adamlar azad edilsinler.

Səhərdən gözümüz yoldadır: hamı nigaran, hamı narahatdır. Hele ki, gələn-gedən yoxdur. Düşünürəm: axı niyə belə olub? Nə üçün vəziyyət bu çür dözlüməz həddə çatıb?

Bir ara söz yayıldı ki, Şəumyandıñ meşələrin içi ilə Mardakertə xəlvəti yol çəkilir. Qoymayaq! Çünkü quldur yolu olacaq. Gərək qabağı alınsın... Alınmadı. Meşələri qırıb yol çəkdilər. Ara qarışan kimi qalxdılar ayağa ki, yönümüz Dağlıq Qarabağdır, biz ora birləşmək istəyirik. Bu yandan da Çaykəndə əl atdır. Teləm-tələsik yol-iz sahmanlandı, dedilər: aralıqda bircə kənd durur - Todan kəndi. Oranın adamlarını qaçırmaga nə var ki?

Ermənistandakı "xeyirxah" cinayətkarlar da bir ucdan fitnəkarlıq elədilər. Gəncəbasarın narahat günləri başlandı. Əvvəlcə Çaykənd etrafına, Göygöl zonasına gəlib-gedənin ayağını kəsdilər. Sonra da yol-izdəkiliyərə cumdular. Elə ki, yanvarın əvvəlində Stepanakertdə Sov.İKP MK katibi A.N.Girenkonu, SSRİ Ali Soveti Milletlər Sovetinin sədri R.N.Nişanovu və Azərbaycan KP MK-nın ikinci katibi V.P.Polyaniçkonu şəhərə buraxmadılar, burada da saqqallıların ayağı yer aldı. Ermənistən SSR Ali Soveti Şəumyan rayonu və Çaykənd qarşıq Dağlıq Qarabağın illik bündəsini müzakirə edəndə Çaykənd, sözün tam mənasında, döyüş bayrağını qaldırdı. Ölənlərin, yaralananların və girov götürülenlərin sayı hər gün, hər gecə artdı.

Gəncədə, Xanlıarda şəhid mezarlarının sayı çoxalır. Hamisi da yeniyetmə, cavan...

Şaumyanın "yolunu kəsən" Todan kəndi mühasirəye alındı. Kəndin yeri narahatdır. Dərənin içində yerləşir. Yuxarıdan hər şey ovuc içi kimi görünür. Yuxarıda saqqallıların tankları, pulemyotları düzülüb. Təpələrin birində doludağıdan nəheng top da döyüşə hazır vəziyyətdədir. Todanda kimsə tərpenən kimi avtomat, karabin atəş açır.

Nazər Şahrzayevlə söhbət elədim. Sadə kənd adamıdır. Bir axşam çolden qayıdanda görür ki, lələ köçüb, yurdu qalıb. Kəndi viran ediblər. Arvad-uşağın harəsi yol maşını ilə bir yana səpələnib. Yaralı oğlunu qanı axa-axa Şaumyan rayonuna aparıblar. İndi yaziq kişi içini yeyə-yeya qalıb. Bilmir ki, balasının başına nə oyun açılıb. Azı min nəfərlik kəndin yarısı pərə-pərən düşüb. Qalanı da bu kökde. Camaat adəmin üzüne ağ olur: "Qonşular şirdiği silahlana biziñ olan-qalan ovuş tūfəngimizi də əlimizdən aldılarsı. İndi onlar yaraqlı-yasaqlı gəlirlər. Biz isə əliyalınıq...".

Ötrəf kəndlərin adamları yüksəməğa, müdafiə dəstələri düzəltməyə məcbur olurlar. Millis, Xalq Cəbhəsinin fealları, yerli camaat gecə-gündüz qan-qadanın qarşısını almağa çalışırlar...

...Dağların dalından gurultu ilə iki vertolyot çıxdı. Stepanakert səmtindən gelir. İki tünd yaşıł rəngdedir. Ulduzları aydın seçilir. Bəs nömrə nişanları? Lap yaxına çatanda da baxdım - heç nə görünmür, bilinmirdi. Beləcə, arın-arxayın ötüb Çaykəndə tərəf keçidilər. Axşam saat 5-e işləyəndə Şaumyan səmtindən iki maşın görünür. Hər şey detektiv filmlərdə olduğu kimi gedir. Maşınlar məntəqəyə azacıq qalmış dayanır. Əvvəlcə əli avtomatlı bir dəstə əsgər düşür. Sonra da iki zabit. Quru, rəsmi bir görüş. Sərt, inamsız baxışlar. Birlikdə taxta budkaya qalxınq. Qapı örtülüür. Danışıqlar başlanır. Şaumyan tərəfdən - rayonun hərbi komendantı podpolkovnik Nikolay Qnes və onun köməkçisi, biz tərəfdən - Xanlar Rayon Daxili

İşler Şöbəsinin reisi podpolkovnik Cavanşir Babayev və ictimaiyyətin bir neçə nümayəndəsi.

Birinci tələb. Qarşılurma ilə heç bir əlaqəsi olmayan 10 nefer azerbaycanlı, evdar qadın və iki yaşılı uşaq təcili suretdə buraxılsın. Podpolkovnik Qnes cavab verir ki, rəhbərliklə bu barədə danışılıb. Məsələ hökmən həll olunacaq.

İkinci tələb. Elektrik xəttini düzəltmək üçün Gəncədən köməyə gelmiş mütəxəssislər, xidməti vezifə başında olmuş milis zabiti, meşə işçiləri, sürücü və çobanlar qaytarılsın. Əvvəzində yanvarın 9-da əli silahlı Çaykəndə gelən Şaumyan rayonunun rəhbər işçiləri veriləcək. Bircə şərtlə: onlar gərək respublikamızı tərk etsinlər.

Komendant Qnes bildirir ki, şəxsən özü razıdır, amma məsləhətəşmək gerekdir. Növbəti görüşdə dəyiş-düyüşün əməli tərəfləri dəqiqələşdirilecek. Sonra komendant xəber alır ki, Şaumyanada yaşayan ruslara iradınız varmı?

Yığısanların hamısı bir ağızdan dillənlər: Qətiyyən! Bəlkə onlarınsı sözü-söhbəti, gileyi var? Qnes ilə dəfə gülümsünür:

- Əksinə, onlar sizdən çox razılıq edirlər.

Elə bu ara Ballıqaya kəndindən qan-ter içində bir dəstə adam gəlir. "Bizi dinc qoymurlar, - deyirlər. - Təzəlikcə yeddi ailənin arvad-uşağını başqa kəndə köçürməyə məcbur olduq". Komendantdan xəber alırlar: "Bütün erməni kəndlərini herbi qüvvələr qoruyur. Bəs azerbaycanlılar yaşayan yerləri kim mühafizə etməlidir? Todan, Başqısqəlav və Ballıqaya əslinde sahibsiz qalıb".

Komendant razılaşır: "Mən təzə gelmişəm, - deyir. - Bu məsələni təcili nizama salaram".

Yaxın günlərdə daha konkret söz-söhbət üçün görüşmək ümidi ilə ayrılıraq".

Bu da reportajın Gəncədə yazılmış sonparagraphaları:

"...Axşam Gəncəyə qayıdanda gördüm ki, burada nisbetən sakinlikdir. Şəhərin ahəngi pozulmayıb. Vəziyyət Mərkəzi tele-

viziyanın (Moskva televiziyanının - Ş.Y.) qəriba dramatik rejissor quruluşu, aktyor bəlağeti ilə haray saldığı qədər dəhşətli deyil. Gəncənin partiya və sovet təşkilatları, Xalq Cəbhəsinin fəalları, inzibati orqanların, hərbi hissələrin qüvvələri təmkinlə iş aparır, fikir mübadiləsi edir, yollar axtarırlar.

Gəncəbasarda gərginlik əsasən Çaykənd sarıdandır. Burada yaşayan erməni ailələri çoxdan köçüb'lər. İndi yalnız kənardan gələn saqqallı quldur dəstələri yuva salıb. Hər an bir fitneyə əl atırlar. Gəncə şəhərinə içməli suyun bir hissəsi Göygöldən gelir. "Ağ su" deyirlər buna. Çaykənd zonasından keçir. İki gündür ki, bu güci su çeşməsi qərezle kəsililib. Şəhərin içməli su ilə təchizat xeyli çatınlaşdırıb. İctimai yerlərdə, mülalice ocaqlarında və uşaq tərbiyə müəssisələrində su qitliği yaranıb. Bu isə Gəncəbasar zonasında onsuz da çətin olan vəziyyəti bir az da gərginləşdirib. Çaykəndle heç bir əlaqəsi olmayan həmin araşdırıcınlar uzaqlaşdırırlarsa, bu yerlərdə tam əmin-amanlıq yaranara bilər.

Şəhərin, axır ki, yenice bərpa edilmiş ulu adı, təəssüf, çox təəssüf ki, Mərkəzin dilində ilk dəfə Ali Sovetin fermanı kimi sərt bir sənəddə səsləndi. Üstəlik, tələb olundu ki, vəziyyət tələb edərsə, Bakıda və Gəncədə qadağan saatı qoyulsun. Mərkəzi metbuatin hay-küyünə baxmayaraq, Gəncədə bu ciddi tədbire əl atılmasına heç bir ehtiyac yoxdur".

Sitatın çox uzun olmasına görə məni qınama. Qələm dos-tumuzun bu reportajı Qanlı şənbə geçəsinə aparan yola salmış güclü projektor işığına bənzəyir. Heç ne qaranolıq qalmır, heç bir gümana, şübhəyə, fərziyəyə əl yeri yoxdur. Yanvarın 18-də axşamçağı Ə.İsayevin diqtə etdiyi bu sətirlər də gözləri kor, qulaqları kar tarixin boz üzünə çəkilən şillə təsiri bağışlayır:

"Şaumyan rayonundan yenice gəlmis Bilal Verdiyev mənimlə söhbət zamanı dedi: "Bu rayonda müxtəlif erməni quldur dəstələri fəaliyyət göstərir. Stepanakertdən və onun et-

raf kəndlərindən yiğişanlar, Ermənistandan gələnlər və bir də xarici ölkələrin nümayəndələri. Yerli camaat özünü nisbətən, təkrar edirəm, nisbətən sakit aparr. Bizi eslinde ölümündən onlar xilas etdilər. Kənardan gələnlər isə hər vəsi-te ilə aranı qızışdırır, hamını döyüše sövq edir, rayondan köçüb getmək istəyənləri hədəleyir, incidirlər. Mən dəfələrə yerilərlər gəlmələr arasında ciddi mübahisə və münaqışələrin şahidi olmuşam. Bir daha görmüşəm ki, erməni quldurların dalında Azərbaycan xalqına qatı düşmən olan güclü qüvvələr dayanıb".

Piri Məmmədovun Naxçıvdan verdiyi telefon məlumatı yığcam olsa da, çox seydən xəber verir - bu xəber de o vaxt mətbuat sehifələrində işiq üzü görməyib:

"Yanvarın 15-də sahə saat 6 radələrində təqribən 400 nəfərlik silahlı erməni quldur dəstəsi ilic (indiki Şəur - Ş.Y.) rayonunun Kərkı kəndini mühasirəyə almışdır. SSRİ Dövlət Tehlükəsizliyi Komitəsinin əməkdaşı, kapitan M.P.Tatiyevin verdiyi məlumatda və ilkin mənbələr görə, güclü atışma nəticəsində iki nəfer yaralanmış, iki nəfer itkin düşmüşdür. Altı ev yandırılmışdır. Rayonun hüquq-mühafizə orqanlarının qüvvələri mühasirəni yarib silahsız əhaliyə kömək göstərmək, qadınları və uşaqları, qocaları xilas etmək üçün bütün imkanları sefərberliyə almışlar.

Ermənistən tərəfi ilə Babək rayonunun Gərməcataq kəndi arasında da atışma olmuşdur. Burada telefon yoxdur.

Muxtar respublikanın her yerində, xüsusən sərhəd kəndlərində təhlükəli vəziyyət artır. Qatarlar işləmir. Xalq təsərrüfatı yükleri daşınır. Muxtar respublikanın xarici mühitlə əlaqəsi yalnız təyyare ilədir".

Sən düz deyirsən, Məzahir, sahmanınmamış arxivimdə SİTA və Azərinformun (indiki AzərTAc-in - Ş.Y.) materiallarından ibaret xeyli teletayp lenti var. Onların hamısı bu və ya digər mülahizələrə görə çap üzü görməyib. Əksəriyyəti Qara-

bağıla bağlıdır, çoxu da ya informasiyani açıqlamaq, xalqa bildirmek baxımından Azərbaycan KP MK rəhbərliyinə el verməyən yazılardır, ya da məsələnin şərhində açıq-aşkar qərəzçilik, "günahı tan bölmək" meyli duylur və güman edildiyinə görə, belə materialların dərc olunması "adamların coşmuş ehtiraslarını" daha da coşdura bilərdi.

Həmin lətlərdən biri ilə - əvvəli yanvarın 15-də saat 23.23-də, ikinci hissəsi isə ertəsi gün saat 9.28-də verilmiş və təkə Azərbaycan qəzetlərində deyil, Moskva qəzetlərində de dərc olunmasının qabağı alınmış (təbii ki, müvafiq kanallar işe düşdükdən sonra SİTA-nın göstərişi ilə) reportaj bu mənada səciyyəvidir. Stepanakert ünvanlı bu lətdə reportaj müəllifinin (və ya müəlliflərinin) soyadı göstərilməyib, lakin həmin vaxtlar SİTA xətti ilə V. Birkinin və S. Qondusovun DQMVG mövzusu üzrə "ixtisaslaşdıqlarını" nəzərə alsaq, fəhmlə güman edirəm ki, dəst-xətt onlarındır. Budur həmin reportaj:

"STEPANAKERT, 15 yanvar (SİTA). Öten gec Stepanakertin şəhərtrafi Kərkicahan qəsəbəsində ermənilərlə azərbaycanlılar arasında atışma olmuş, bir erməni evi və üç azərbaycanlı evi yandırılmışdır. DQMVG Daxili İşlər İdarəsinin şəhadətinə görə, hadisə yerinə gəlib çıxmış yanğınsöndürənlər ateş tutulmuş və geri qayıtmaga məcbur olmuşlar. Atışma zamanı zərər çəkənlər barede məlumat daxil olmayışdır.

DQMVG bu gün cəbhəyanı zolağı xatırladır. Kəndlərdə səngərlər qazılır, yolların bir çoxunda qalaqlar qurulur, "özünü müdafiə postları" gücləndirilmişdir. Beşinci gündür ki, yük qatarları gelmir - vilayətin blokadası berpa olunmuşdur. Ərzaq məhsulları, yanacaq ehtiyatları tükenmək üzrədir.

Azərbaycan SSR-in muxtar vilayətinin qonşuluğundakı Şəumyan və Xanlar rayonlarında yene qan axıdır. Bu rayonlarda daxili qoşun bölməlerinin sayı artırılmışdır, Hacikənd kəndinə silahlı terrorçuların böyük qüvvələri də axışib gəlməkdədir. Onlarda hərbi texnikanın, avtomatların, qumbara-

larının olması vəziyyəti mürekkebəldir. Hərbçilərin dediyinə görə, döyüş eməliyyatları yerinə doludağdan zenit qurğularının getirilməsi nəzərdə tutulur; həmin qurğulardan hərbi ver-tolotlara atəş açmağa başlamışlar.

Ermeni kəndlərini müdafiə etmək üçün bu iki rayona avtomat silahlarla silahlanmış erməni yaraqları da gəlməkdəirlər. Məlum olmuşdur ki, Gəncədə və Yerevanda cinayət-kar ünsürlər bu silahın böyük bir destini ele keçmişlər (...).

(...) Azərbaycanın alovlandıığı və Ermənistən gur-gur gurladığı, Azərbaycan SSR-in Şəumyan və Xanlar rayonlarında iki xalqın təməsinin qorxulu olduğu günlərdə Bakıda milli müdafiə komitəsinin, Yerevanda isə milli qurtuluş qərargahının yaradıldığı elan edilmişdir. Bu nədir, vətəndaş mühərribəsine doğru aparan yoldurmu? "Qarabağ problemi"nin iki ilde hell olunmamasının yekunu hələlik budur.

SSRİ Daxili İşlər Nazirliyinin operativ qrupu rəhbərinin müavini milis polkovniki A. Solodovnikov SİTA-in müxbirinə demisişdir:

- Fövqəladə şərait fövqəladə tədbirlər görməyi tələb edir. Sülhə çağırmaq nəinki kifayət deyildir, həm də sülhü müdafiə etmək fəzimdird. Mümkün olan her cür vasitələrlə".

Bax, bele! Nə az, nə azacıq: HƏR CÜR (!?) VASİTƏLƏR-LƏ!!! Bu "qətiyyət" - bele çıxır ki, həmin günlərdə Mərkəzin, deməli, həm də respublikanın rəhbərliyinə məlum olan, lakin yaranmış informasiya blokadası və imperiya amırılı siyasetinə xas olan mübhəmlək üzündən sorağı xalqa çatmayan "tədbirlər" planı yalnız "Qara yanvar, Bakı-1990" məcməüsindən xəber tutduğum sənəddə - Sov.İKP MK-nin, SSRİ Ali Soveti Rəyasət Heyətinin və SSRİ Nazirlər Sovetinin "Azərbaycan və Ermənistən xalqlarına" məktubunda da eksini tapıbmış. Yanvarın 19-da Moskva qəzetlərində dərc olunmuş həmin məktubun bir yerində deyilir: "Sovet adamları Dağlıq Qarabağ Muxtar Vilayətində və Azərbaycanın, habelə Ermənistən in

bezi digər rayonlarında (qrəbə səslənən də, mətndə məhz belədir - Ş. Y.) fövgeladə vəziyyət elan etmək barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərمانını anlaysıla qəbul etmişlər. Onlar buna məcburi, lakin tamamilə haqlı olaraq atılmış addım kimi baxır, bizdən ən qətiyyətli tədbirlər görməyi tələb edirlər. Öləkənin rəhbərliyi də bildirir: lazımlı olan bütün tədbirlər görürləcəkdir.

Daha bir yazı: "Yollar niye kəsilib?". Onu Tahir Aydinoğlu (Rüstəmov) hazırlamışdı. Yanvarın 18-də sehərdən Bakının küçələrində idi. Yazını katibliyə həmin gün axşamtərəfi təqdim etmişdi. Qəzətin 19 yanvar nömrəsində dərc ediləcəyini nəzərə alaraq, tehkiyəni "dünən" formasında aparıb:

"Biləcəri qəsəbəsi tərefdən Bakıya daxil olan baş yolda nəqliyyatın hərəkəti həmişə six olur. Adətən, yağılı-qarlı günlərdə magistralın 1-ci mikrorayona qovuşduğu yerdəki yoxusun müxtəlif yerlərində maşınlar sürüşüb köndələninə dayanır: gediş-geliş kəsilir, adamlar bəzən növbəti dayanacağa qədər piyada gəlməli olurlar. Yoxusu götürmək, bu çətinliyi aradan qaldırmak üçün bir ildir ki, yolda əsaslı təmir-tikinti işləri aparılır. Yollarda qardan, buzdan əsər-əlamət olmadığı dünənki müləyim qış günündə burada müxtəlif markalı yüzlərle yük maşını yenidən köndələninə yolları kəsmişdi. Bu defəki tıxaci təbiət deyil, son günlər baş verən hadisələrdən həyəcanlanmış şəhər əhalisi yaratmışdır.

Hadisə yerində "KamAZ" markalı yük maşınınə söykənib papiroş çəkən ağ saçlı sürücüyə yaxınlaşdıq. Vəziyyəte münasibətini soruşturduq. Yorğun ve əsəbi halda cavab verdi: "Birinci dəfədir ki, özüm öz yolumu kəsirəm. Eşitmışık ki, şəhərimizdə yenidən qadağan saatı tətbiq etmek üçün kənardan qoşun hissələri getirilir. Buna Bakının dinc həyatını pozmaqdan başqa nə ad vermək olar? Əsgərləri Bakıya yox, Ermenistanla həmsərhəd zonalara, hər gün günahsız adamların basqlınlara məruz qaldığı, qanlarının axıdıldığı rayonlara

aparmaq lazımdır. Etirazımızı hamiliqla bildirmək üçün şəhərin giriş yollarına çıxmışq. Bakıya qoşun hissələri getirilməsi ne yol verməyəcəyik!".

Yolun six kasildiyi başqa yerde bir nəfər səkinin üstüne çıxıb toplaşanlara ucadan deyirdi: "Görün bizi hara getirib çıxardılar. Bir ölkədə yaşayasan, adını Sovet Sosialist Respublikası qoyasan, min iller od-oçaq qonşusu olduğun xalqın torpağına göz dikəsən?! Adamı ağrından odur ki, 1988-ci ilin fevralında hər şeye asanlıqla son qoymaqları olardı. Gün kimi aydın bir həqiqəti - Azərbaycan xalqına qarşı ermənilərin təcavüzünü görməyə o vaxtdan bəri nə mane olub, kim mane olub?".

Yolu müxtəlif yerlərdən keşmiş maşınların hamısının yanında belə səhbətlər gedirdi. Hami Azərbaycan xalqının başına getirilmiş olmazın müsibətlərdən son derece qəzəblə, həyəcanlı danişir, xalqın yuxusuna belə girməyen hadisələrin sabəbkərini lənəttəyir, yurdumuza dinciliyi qaytarmaq üçün birgə, ağılli mülahizədən başqa yol olmadığını qeyd edirdi.

...Bütün bu səhbətləri dinləyərkən fikirləşirdik: "Doğrudanmı Bakıda fövgeladə vəziyyət, qadağan saatı tətbiq ediləcək? Bu, ağılaşılmaz, böyük müsibətlər, bələlər getirə bilən tədbir olardı".

...Həmin 18 yanvar günü Moskvada fəhlə ve kəndli nümayəndələrinin Ümumittifaq müşaviri açılmışdı. (Çox-çox sonralar - "91-ci ilin avqust qiyməti" deyilən məzəhəkədən sonra "köhnə bolşevik" Yeqor Liqaçov keçmiş Baş katibin ünvani na gileyənib deyəcək ki, bu, fəhlə-kəndli sinfinin nümayəndələri ilə onun yegane görüşü idi, halbuki ziyanlıların nümayəndələrini beşaltı dəfə Kremlə yığmışdı). Müşavirənin ikinci günü səhər iclasının əvvəlində Öləkənin və partianın başçısı bələğətə təxminən bu sözləri demişdi: "Orada, Bakıda vəziyyət gergindir: sovet hakimiyətini devirmək, islam respublikası qurmaq isteyirlər. Bütün sovet xalqının mənafeyini və tələbini nəzərə alaraq biz tədbir görməyə məcbur olmuşuq...".

Müşavirenin gedişi barədə SİTA-nın hesabatı olan teletayplentini günortaüstü almışdıq. Təxminən beşin yarısında aldığımiz başqa bir lənt (təessüf ki, onun nə vaxtsa ittihad sənədi nə çəvrlə biləcəyini anlamamış və qoruyub saxlaya bilməmişəm) "Zarubejnye otkliki o sobityax v Zakavkazye" qeydi ilə başlanırdı. Dəqiq yadımdadır: saat dördən keçmişdi. Səhərdən MK-nin qarşısındaki mitinqdə olmuşdum. Təxminən saat 2-də redaksiyaya qayıdanda yene bilmirdim ki, qəzetlər bu axşam çıxacaq, yoxsa yox? Hər ehtimala qarşı, nömrə üçün materialları cəmləsəm da, hələ onları səhifələr üzrə maketləşdirməmişdim. Redaksiyada üç-dörd nefər vardi - hamı şəhərə dağlılaşmışdı. Teletayp otağına qalxıb təzelikcə daxil olan materialları götürüb, redaktor əvəzi qalmış Rəfail Nağıyevin otağına qayıtdım. Şöba müdürü İlham Rehimli də yanında idi. İlham həmin axşam növbətçi redaktor olduğuna görə, nömrənin aqibətini bilmək isteyirdi. Bax, ele o vaxt həmin lənt diqqətimi çəkdi. Birinci xəber Londondan idi. Orada deyilirdi: "Böyük Britaniyanın baş naziri Margaret Tetçer Zaqafqaziya hadisələrində Qorbaçovun tutduğu mövqeni bəyəndiyini bildirmiş və demişdir ki, əmin-amanlılığı bərpə etmək üçün onun Bakıya qoşun yeritməkdən savayı özgə çarəsi yox idi..."

Sonralar "Ayna" qəzeti (№49, 1991-ci il) keçmiş DTK polkovnik-leytenantı Oleq Əliyevlə dərc olunmuş müsahibədə sual məhz belə qoymulmuşdu:

- Neçə düşünürsünüz, Bakıya qoşun yeridilməsi zəruri idimi?
- DTK-çının cavabı:
- Zənnimcə, yox. Heç olmasa yalnız ona görə ki, qoşun bu vaxt artıq şəhərdə idi.
- Belə bir fakt var ki, 20 yanvarda qoşun sovet hakimiyətini qoruyub saxlamaqdən ötrü yeridilmişdir. Belə bir səhbət gəzirdi ki, Xalq Cəbhəsi həmin məqamda hakimiyəti əla keçirməye hazır idi.
- Fikrimcə, bu, qoşunun yeridilməsi haqqında məsələyə



Məzahir Süleymanzadə və Şakir Yaqubov.  
Bakı, yanvar, 1990-cı il

bəsit yanaşma olardı. Əger hadisə barədə ümumilikdə danışası olsaq, onda yəqin ki, bunun üçün rəsmi bahanə yanvarın 13, 14 və 15-də baş verən hadisələr, dövlət sərhedinin dağıdılması olardı. Mənim fikrimcə, Mərkəz hadisələri müəyyən dərəcədə təhrif etdi. Əger desək ki, Moskva Vəzirovu xilas etməyə çalışırı - bu, gülünc çıxardı, ona görə ki, Moskva bu vaxt artıq bilirdi ki, Vəzirov siyasi lider kimi daha Azərbaycanda yaşamayacaqdır. Əger respublikada partiya siyasetinin xilası barədə danışsaq, bu, güman olunan səbəblərdən biridir, lakin əsas oları deyildir. Mənçə, en vacib səbəblərdən biri, nə qədər qəribə görünse də, bu olmuşdur ki, sözün həqiqi mənasında, bir-iki aya Qarabağ probleminin həll edilməsi imkan yaranmışdı.

- Nəyi nəzərdə tutursunuz?
- O vaxtlar milli-azadlıq hərəkatının, onu belə adlandırmaq, müəyyən dərəcədə müstəqil olaraq bütün məsələləri, o

cümlədən Dağlıq Qarabağla bağlı məsələləri həll edə bilmesi imkani yaranmışdı. Əger yadınızdadırsa, o vaxtlar milli özünü müdafia destələri yaradılmışdı. Müxtəlif məlumatata görə, müxalifet bu dəstələrin yardımını ilə praktik olaraq bütün rayonlarda vəziyyətə nəzarət edirdi. Proses elə bir səviyyəyə yüksələ bilərdi ki, onlar həm də Dağlıq Qarabağda vəziyyətə nəzarət edə bilər. Axi problem təkcə erməni milletçiliyi üzündən deyil, həm də Mərkəzi hakimiyətin göz yummaması nəticəsində ortaya çıxmışdı. Bütövlükde Zaqafqaziya bölgəsində təsir vasitəsi lazımdı. Ola bilsin ki, bu, təhqir kimi səslənsin, amma deməliyəm: bütün bir millet üzərində eksperiment aparılırdı. Sovet İttifaqının digər bölgələrində baş veren hadisələr ilk dəfə Zaqafqaziyada, kəsə desək, Azərbaycanda sinaqdan çıxarılmışdı. Daha bir məqama da diqqət yetirmek lazımdır. Azərbaycan cənub istiqamətində az əhəmiyyətli herbi-strateji platsdarm deyildir. Az adamlar bilir ki, həmin günlərdə Azərbaycanda taktiki nüvə silahları yerləşdirilmişdi. Sonra onu çıxarıb apardılar. Görünür, doğulmaqdə olan yeni hakimiyət orqanlarına bu silahlar və bu platsdarm üzərində nəzarət qoymağın imkanı verilməməsi çox əhəmiyyətli idi. Bu, mənçə, ən vacib səbəb idi...

Qəribə şey idi: elə o dəm MK-nin binası qarşısında mitinq davam edirdi.

Ölkə başçısının səlahiyyəti nümayəndəsi kimi guya münaqişəli vəziyyəti nizama salmaq üçün Bakıya gəlmiş SSRİ Ali Soveti İttifaq Sovetinin sədri, həmin an anasının və arvadının "xalis" erməni olması, özünün isə Tbilisinin ermənilər yasayan məhəlləsində dünyaya gelməsi, orada təhsil alması kimi faktların heç kəsin yadına düşmədiyi və heç kəsə heç nə demədiyi boz "yuləçka" paltolu akademik Yevgeni Primakov mitinq iştirakçılarının qabağında dayanıb fısıltı qarşıq xırıltılı səsi ilə ucadandanışanla (həmin foto məndə indi də qalır) bildirirdi: Bakıda fövqəladə vəziyyət tətbiq olunmayıcaq, başqa

sözle, qoşunlar şəhəre girməyəcək.

Şəhərin əsas giriş yollarında, Salyan kazarmalarının qarşısında bənd-bərə qurulsa da, Bakıya tufanqabağı sükut çökmüşdü və başa düşmək olmurdı ki, Tətçər nədən danişir?

Keçmiş DTK polkovnik-leytenantı Oleq Əliyev deyirdi:

- Hadisələrdən azca əvvəl Moskvadan - SSRİ DTK-dan sanballı rəhbər əməkdaşlar qrupu gəldi və mahiyətçə bütün rəhberliyi öz elinə götürdü. Hər şeydən önce, SSRİ DTK sədrinin birinci müavini Bobkovu, o vaxtlar SSRİ DTK sədrinin müavini, bu hadisədən sonra isə birinci müavini olmuş Agefährə misal göstərə bilərik. Onlar əsas fealiyyət göstərən şəxslər idilər. Bunlardan bir az aşağı vəzifelər - SSRİ DTK idarələrinin reisləri və reis müavinləri də vardi. Ümumi sayıları 30 neferdən az olmazdı. Bunlardan eləvə, SSRİ-nin müxtəlif bölgələrindən, ilk növbədə Rusiya Federasiyasından ezam olunmuş çoxlu əməkdaş da vardi. Görünür, onları əməliyyatın yerinə yetirilməsini "təmin etməkdən" ötrü buraya toplamışdır. Məqsəd indi aşkar olmuşdur: Azərbaycana, xüsusən Bakıya qoşun yeridilməsinin qanuna uyğunluğunu sübut etmek.

Faktik olaraq təkcə DTK deyil, digər respublika strukturları - DİN, Ali Sovet, prokurorluq, MK hər hansı bir iş görmək imkanlarından məhrum edilmişdi. Bakıda bu idarələrin hər birinin xətti ilə Moskvadan rəhbərlər vardi. Əger yadınızdadırsa, Ali Sovetin xətti ilə o vaxtlar SSRİ Ali Soveti palatasının sədri Primakov gəlməmişdi. Sov.İKP MK xətti ilə Mixaylov və Girentko, DİN xətti ilə o vaxtlar SSRİ daxili işlər naziri Bakatin özüydü. Yazov özü də buradaydı, onu sonra o vaxtlar quru qoşunlarının komandanı olan Varennikov əvəz etdi. Biz o vaxtlar öz qərarımızı qəbul etmək imkanından məhrum edilmişdik. Lakin SSRİ DTK mərkəzi aparıcı əməkdaşlarının gördüyü bütün tədbirlər respublika DTK-sin markası altında

edildi. Və hamida belə bir təəssürat yaranırdı ki, həbsleri ve sair tedbirləri Azərbaycan DTK-si keçirir, baxmayaraq ki, bizi eməkdaşların buna çox hallarda heç bir qarışacağı olmurdı. Deyə bilərik ki, bizi qapazaltı etmişdilər, biz təcrid olunmuş şəraitdə qalmışdıq. SSRİ DTK-si ali rehbərliyinin Azərbaycan DTK-sinə etibar etmədiyi belə bir fakt da göstərir ki, Bakı şəhərinə qoşun yeridiləndən dərhal sonra qoşun generalları ilə yanaşı, DTK və DIN, xüsusi şöbə idarələri generallarının da iştirak etdiyi ali komanda heyətinin müşavirəsini keçirən general Varennikov çox ciddi şəkildə göstəriş vermişdi: bütün tədbirləri müstaqil şəraitdə görməli, heç bir halda Azərbaycan DTK-sinin əməkdaşları ilə əlaqəyə girməməli! Mən əminəm ki, eger biz özümüz fəaliyyətdə olsaydıq, o günlər baş vermiş kütlevi qan tökülməsinə yol verməzdik...



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Şakir, xatırlayırsansa, sovet ordusı Almatıda, Tbilisi də, sonralar Vilnüsde de dinc əhaliyə qarşı silah işlətməmişdi. Amma Bakı qırğını həm miqyasına, həm də onu həyata keçirənlərin vəhişlik dərəcəsinə görə misilsiz idi. Azərbaycan paytaxtının küçələri qan selinə dönmüşdü. Analarımızın, bacılarımızın ah-nalesi ərəsə yüksəlmişdi.

Mitinglər keçirildi, cinayət işi qaldırıldı, təhqiqat komissiyaları yaradıldı, qalaq-qalaq sənədlər Moskvaya göndərildi, Milli Məclisdə müzakirələr oldu, müxtəlif illərdə müxtəlif adamların adları çəkildi, amma bu boyda hadisəyə hüquqi qiymət verilmədi, birəcə nəfər də olsun cinayət məsuliyyətinə cəlb olunmadı.

Hər il "Şəhidlər Xiyabani"na getdik, qırmızı qərənfillərdən xalı toxumaq bacarığımızı bütün dünyaya göstərdik. Şairlərimiz şəhidlər haqqında şeirlər yazdılar, bestəkarlarımız mahnılar bestələdilər, mollalarımız şəhidlərimizin ruhuna dualar

oxudular. Şəhid ailələrinə imtiyazlar verildi, bəzi şəhidlərin yaşadıqları binalara xatire lövhələri vuruldu. "Şəhidlər Xiyabani"nda möhtəşəm abidə ucaldıldı, abadlıq işləri görüldü. Beleçə, 25 il əlib keçdi. Cinayət göz qabağında ola-ola məsuliyyətə cəlb etməyə birəcə nəfər də olsun cinayətkar tapılmışdı. Yalnız təbii felakətlər zamanı belə olur: tufan qopur, zəlzələ baş verir, sel gəlir, yüzlərlə insan felakətin qurbanına çevrilir, təbieti işə cəzalandırmaq mümkün olmur. Bunun üçün heç bir dövlətin cinayət məcəlləsində müvafiq maddə yoxdur. Sanki Bakıda da, sadəcə, təbii felakət baş vermiş, göydən yera yağış yerinə güllə yağımışdı. Nə əmr verən olmuşdu, nə də bu əmri misli görünməmiş vəhşiliklə icra edən. 25 il ötdü, şəhidlərin qanı yerde qaldı. Onların xatirəsini əbədiləşdirsek də, ruhunu sakitləşdirə bilmedik...

20 Yanvar qırğını xalqımızın tarixində silib atmaq mümkün olmayıcaq. Hər dəfə bu hadisələr yada düşəndə "Səhər"i də xatırlayaqlar. Çünkü "Səhər" 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən böyük söz abidəsidir.



**ŞAKİR  
YAQUBOV**

...Şənba gecəsinin bütün dəhşətini sinirləri ilə yaşamış və bu yaşantını təsvir eləmək həqiqətən aciz olan yüzlərdən, minlərdən biri kimi, yanvarın 20-də səhər saat 7 radələrində evdəki "beşmanatlıq radio"dan uzaqgörənlidə mənim cavan həmkarından da geri qaldığını sübut edən Mixail Qorbaçovun yanvarın 19-da imzaladığı, lakin ilk dəfə yanvarın 20-də səhər elan olunan fərmani eşidəcəkdim: "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq olunması haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını. Üstündən on ay yarımla keçəndən sonra Nobel mükafatına layiq görülen, bütün dünyada "sülhsevər, insan hüquqları uğrunda mübariz" kimi tanınan bu "siyasi xadim" öz xalqının qətlinə fərman verərkən SSRİ

Konstitusiyasının 119-cu maddesinin 14-cü bəndini əsas tutduğunu bildirəcəkdi. Taleyin istehzasına bax ki, o vaxtı Leninqraddan olan SSRİ xalq deputati, Leningrad Soveti İcraiyye Komitəsinin sədri Aleksandr Şelkanov Sovet İttifaqının ilk prezidenti vəzifəsini tutmağa yeganə namizəd olan Qorbaçov Bakı faciəsi üstündə ittihad edərkən Konstitusiyanın ele həmin maddəsinə isnad etmişdi: "Bələ hesab edirəm ki, məhz bu gün müzakirə olunan namzedin rəhbərliyi altında Bakıda yanvar hadisələrinə dair çıxarılmış qərarda antide-mokratiklik özünü bürüzə vermişdir. Bu halda Konstitusiya iki dəfə - 119-cu maddənin 13-cü və 14-cü bəndləri kobudcasına pozulmuşdur".

Şelkanov bu sözləri təxminen iki ay sonra - 90-ci il martın 13-de SSRİ xalq deputatlarının növbədənənar üçüncü qurultayında söyləyəcəkdi. Həmin qurultaydan təxminen 8 ay sonra bədnam Qarabağ hərəkatının ilhamçısı və baş ideoloqu Levon Ter-Petrosyan Ermenistan Ümummüllü Hərəkatının qurultayında çıxış edərək deyəcəkdi: "Bizim hərəkat, bizim həkimiyət orqanları Ermenistanın yadelli qoşunları tərəfindən işgalinin qarşısını almağa müvəffəq oldular. Ona görə ki, vətəndaş mühabibəsinin ardınca labüb suretdə Ermenistan sovet qoşunları tərəfindən işgal ediləcəkdi. Necə ki, Azərbaycanda belə oldu".

Bütün bunlar sonra, çox sonra olacaqdı...

Yanvarın 20-də mən redaksiyaya geləndə saat on olardı. Evdən isə təxminən yeddi radələrində çıxmışdım - Bilecəri yoxsunun başından metronun ele həmin gün qeyri-iradi "Qanlı meydən" adını qazanmış stansiyasına qədərki təxminən iki kilometrlik yola üst-üstə iki saatadək vaxt getmişdi, o iki kilometrde gördüklərim, eşitdiklərim gözlərimə və yaddaşımı əbədilik hekk olunub - istəsem de, sile bilmərəm. Onlar barədə danışmayı da artıq hesab edirəm - onsuz da hər şey aydınlaşdır: görən görüb, bilən bilir... Həmin iki saatda anbaan şüurunda

qətiləşən, möhkəmlənən fikir bu idi ki, tezliklə özümü redaksiyaya çatdırılmayıram...

...Redaksiyada on-on iki adam vardi. Qəribə bir hiss bürümüşdü hamının varlığını, heç kim bir-birinin üzüne baxmaq istəmirdi - sanki hamı suçu bir iş üstündə tutulmuşdu. Taxminən saat 12 radələrində üçüncü mərtəbədəki foyedə kortəbi şəkildə düzənlənən yığıncaqdə biz üçümüz - rəhmətlik Rəfaıl müəllim, sən və mən fövrən bayan elədik ki, "bu qanlı qırğını, amansız faciənin birbaşa sabəbkəri Vəzirov və onun komandası olduğu üçün Cəmil Əlibəyovun da - Allah ona rəhmet eləsin! - redaktor kimi bu kollektivə dönüşünə bəraət yoxdur". Onu da deym ki, Cəmil müəllim bir aya yaxındı ki, müalicə alırdı - "leçkomissiya" xəstəxanasından təzəcə çıxmışdı, müalicəsinə ev şəraitində davam etdirse də ara-sıra redaksiyaya galır, "yuxarı"dan elə etdiyi müəyyən məlumatları müavilərinə, mənə çatdırır, "çətin günlərdə şəraitidə düzgün qiymətləndirə bilməyimiz üçün" bəzi-para məsləhətlərini verirdi; axırıcı dəfə isə yanvarın 18-də günortadan qabaq iş yerində olmuşdu.

Etiraf edirəm: şəxsən mən "Cəmil Əlibəyovun redaktor qalmağa mənəvi haqqı yoxdur" - hökmüni verəndə emosional stres vəziyyətində olmuşam, eyni zamanda isə baş vermiş faciə ilə bağlı düşüncəmi dileyəmişəm - məhz həmin anlarda 20 Yanvanın günahını istisnásız olaraq, Azərbaycan rəhbərliyində gördüğüm və şəxsi qənaətimə görə, bu misilsiz müsibətə rəvac verən rəhbərlik daha öz kürsüsündə qalmamalıydı. Həm də tekce Vəzirov yox, respublika səviyyəli bütün digər vəzifə sahibləri! Amma az vaxt ötdü, bəzi mətbəllər aydınlaşdı və mən yəqin elədim ki, qanlı şənbə gecəsinə aparan yol xeyli uzun, bu yol boyunca mariğa yatan "tənzimləyicilər"in sayı isə xeyli çoxmuş! Və respublika rəhbərliyi də bu "tənzimləyicilər" zəncirində bir həlqəymiş! Belə olan təqdirdə - Vəzirovla çox isti münasibətləri olsa da, respublikanın


1 nömrəli qəzetiňe başçılıq etse de! - Cəmil Əlibeyovu hansısa bir məsələdə ciddi şəkildə təqsirləndirmək, təbii ki, sağlam mənTİqə siğmaya səhbətdi.

Har nəsə, söz deyilmişdi, "qiyam" baş vermişdi, "qiyamçılar" da dediklərindən geri çəkilmirdilər. Bizim ona ası kəsil-məyimizi Cəmil müəllim yanvarın 21-də axşamtərəfi, MK-nin qəbul otağında bizdən - səninlə məndən öyrənəndə və fikrimizin qəti olduğunu biləndə ideoloji işlər üzrə katibin yanına qalxıb istəfa ərizəsini yazdı...



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Mən də o fikirdəyəm ki, biz o zaman Cəmil Əlibeyovla bağlı mövqeyimizdə, hərəketlərimizdə emosional olmuşuq. Sonralar Cəmil müəllimlə dəfələrlə görüşdük, ünsiyyətdə olduq. O müdrik insan bizim emosionallığımızı bir dəfə də olsun üzə vurmadi. Həmişa deyərdi ki, mən fəxr edirəm ki, "Şəhər" qəzeti məhz mənim redaktor olduğum dövrə "Kommunist" in iqtisadi əlavəsi kimi naşrə başlayıb, sonra müstəqil nəşr kimi oxucu məhəbbəti qazanıb. Nə isə, qayıdaq 1990-ci il Yanvarın iyirmisine...



**ŞAKIR  
YAQUBOV**

...Redaksiyada iş otaqlarının çoxu açıq olsa da, həminin üz tutduğu qapı redaktor müavini Rəfa il Nağıyevin otağının qapısı idi. Dünəndən, srağagündən "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatının mətbəesi bağlı idi, qəzetiň çıxıb-çixmayacaqı bərədə düşünməyə dəyməzdi. Cari işlə məşğul olmaq lazımlı idi. Nəydi o "cari iş? Dərhal ağa gələn bu oldu: həmin dəqiqələrdə miqyasını təsəvvür edə bilmediyimiz amansız zülm bərədə həqiqəti bir yana çıxarmaq. Hara? Hara mümkünse!

Həqiqi mənada hakimiyətsizlik şəraitü yaranmışdı o vaxt

respublikada. Ve bu, kütłevi informasiya vasitələri sahəsində de özünü göstərirdi. Ən müxtəlif səbablar üzündən (mən həmin səbəblərin nədən ibarət olduğunu biliram və güman edirəm ki, indi bunları sadalamağın ehemiyəti yoxdur - o mənada ki, veziyəti deyişdirir) yanvarın 20-də Cəmil müəllimlə yanaşı, Azərinformun direktoru, Dövlətteleradionun sedri, "Vişka"nın ve "Sovet kəndi"nin (daha sonra "Bərəket", "Həyat") redaktorları vezifə başında deyildilər. Tekcə "Bakinski raboq"nın redaktoru Gennadi Qluşkov yerindəydi, ondan da alındığımız cavab bu oldu: "Hesab edin ki, bu gündən redaktor deyiləm. Etiraz elaməti olaraq...". Sonradan məlum olduğuna görə, həmin gün redaksiyada ondan və informasiya şöbəsinin müdürü, mərhum Əməkdar jurnalist Aqşin Kazımzadən savayı heç kim yox imiş. Qluşkovun sonraki sözləri də çox təbii səsləndi: "Nə etmək isteyirsinizsə, mən də sizinləyəm".

"Nə etdiyimiz" barədə mən 91-ci ilin yanvarında "Şəhər" qəzetində, bir il sonra isə çapdan çıxan "Mən şahidəm ki..." kitabımnda ətraflı bəhs etmişəm. Yeri gəldiyi üçün bir daha həmin anlara qayıtlıq istəyirəm.

Birinci işimiz o oldu ki, Azərbaycan Jurnalistlər İttifaqı idarə heyətinin sedri Hacı Hacıyevin iştirakı ilə "Dünya xalqlarına müraciət" in mətnini tərtib etdik: "Azərbaycanın paytaxtı qana qəltən edilib. Moskvanın göstərişi ilə gönderilmiş tanklar adamları amansızcasına basıb keçmişlər. Bakının küçələri azərbaycanlıların meyitləri ilə doludur. Azərbaycan jurnalistləri dinc əhaliye qarşı vəhşi terrora hiddəti etirazlarını bildirir və bütün dünya xalqlarını öz azadlığı, istiqlaliyyəti, vətəninə ərazi bütövlüyü uğrunda çarşısan Azərbaycan xalqı ilə həmçən olmağa çağırırlar".

Azərinform direktorunun müavini, tənqidçi-ədəbiyyatşunas Yaşar Qarayevin təbirincə desək, "səksəninci illərin Bakısına əllinci illərin komsomolçusu ağılı ilə qayıtmış" Vəzirovun curlanından, başına ağılı qoyanlardan biri olan Saveli Perets (yeri

gəlmışkən, "şəf" Azərbaycanda "işini görüb" Moskvaya qayıtdıqdan az sonra Perets de İsrailə köçüb getdi və dərhal da xalqımıza qarşı erməni-pərəst yazıclarla çıxış etməyə başladı - Ş. Y.) müraciətin mətnini SİTA-ya ötürməyi boyনuna götürdü. Lakin biz başa düşürdük ki, həle bir gün evvel (!) Qorbaçovun Bakıya qoşun yeritməkdən savayı özgə elaci olmadığı (?) barədə xarici rəylər yayan SİTA bu müraciəti, sadəcə olaraq, qəbul etməyəcək və heç bir informasiya orqanına ötürməyəcək. Bəs nə etməli? Gərək ki, Zülfüqar Rüfətəoglù təklif verdi: bəlkə Xarici İşlər Nazirliyi vasitəsilə yayaq?!

Təklif ağıla batdı. Nazir Hüseynəğa Sadıqovu axtarmağa başladıq. Nəhayət, nazirliyin hansısa bir əməkdaşı ilə razılaşdırıa bildik: qoy Iran və İraq konsulluqlarından nümayəndə çağırırsınlar, müraciəti rəsmi şəkildə təqdim edək. Bəlkə onların vasitəsilə sözümüz SSRİ sərhədini aşa bildi...

Zülfüqar və daha bir nəfər nazirliyə yollandılar. Soraq gəldi ki, MK-nin qabağında mitinq olacaq. Müraciətin bir nüsxəsini Tahir Rüstəmova verib ora göndərdik - qoy oxusun, qoy xalq bilsin ki, Azərbaycan jurnalistləri, hər halda "Kommunist" in işçiləri, təsəvvür olunduğu kimi, müti qlı deyillər.

Bütün bunlar dəryada damla idi. Daha bir variant ağıla gəldi: SSRİ-nin hansı şəhərində kimin tanışı varsa, zəng vuraq, həqiqəti deyek. İndi sovet mətbuatının, Mərkəzi televiziya və radio-nun həmin axşam M.S.Qorbaçovun deyəcəyi sözlərdən savayı bir söz deməyəcəyi yegan idı. Burasını da bilirdik ki, dediklərimizi çap etməyəcəklər. Hər halda üreyimizi boşaldardıq...

Bu sözləri söylədiyim vaxtdan sonra nə qədar yaşayacağımı bilmirəm, ancaq onu dəqiq biliyəm ki, ömrümün son dəqiqlişinə qəder "20 Yanvar" ifadəsindən gözlərim qaralacaq və həmin şənbə günü təxminən dörd saat iştirakçısı olduğum bir sahne döñe-döñe gözlərim önünde canlanacaq: yaş fərgi 30-35 il olan kişilər sonsuz intizarla telefonun dillənməyini gözleyirlər. Zəng çalınan kimi aparatın üstüne cumur, ehtirasla

dəstəyi qamarlayıb qulaqlarına sıxır və ucadan, vahiməli əksədə verən bir səsle deyirlər: "Alo, vi slişite? U nas po radio zvuçit traurnaya muzika...". Sonra qəher qurğuşun kimi boğazlarına çökür və bir müdəttən sonra, nece söz açmağı sanki unudurlar. Nəhayət, özlərinə ələ alaraq telefon xəttinin o başındakı adamların (əsasən SSRİ-nin müxtəlif telegraf agentlikləri başçılarının və ya hətta onların ailə üzvlərinin, Moskvada işleyən əcnəbi jurnalistlərin) sebrin tükənəcəyini başa düşür, dərhal üreklerinin üstüne ağırdan da ağır bir daş basıb həqiqət barədə onlara ün yetirirler...

Təxminən on ildi ki, Özbəkistanın "Yoş leninçi" qəzətinin redaktoru Jabbor Razzakovun telefonu vardi məndə. Daşkənd birinci cavab verdi. Jabbor deyildi, müavini idi. Yadimdə qalan budur: ondan təkidlə xahiş edirdim ki, müsibətimizi təcili suretdə SSRİ xalq deputati Muxtar Şaxanova çatdırınsın - Ali Sovetin sessiyalarının transləyasiyalarından onu mübariz, döyükən deputat kimi tanıydım... Səsimin boğulduğunu görünən Refail müəllim dəstəyi elimden aldı... Qəribə idi, mən israrla "Şaxanov", "Muxtar" deyirdim, telefonun o başındakı müsahibim də təsdiqləyirdi. Üstündən beşcə gün keçəndən sonra, yanvarın 25-də axşam "Kommunist" nəşriyyatının mətbəəsində Oljas Süleymenova söhbət zamanı birdən-birə başa düşdüm ki, ağılli-başlı sehv salmışam: Daşkənd Universitetinin rektoru Erkin Yusupovu nəzərdə tutaraq... Qazaxistan Yaziçılar İttifaqı idarə heyətinin katibi Muxtar Şaxanovun adını çəkmışəm, müsahibim də bunu üzə vurmayıb... Bunlar təfsilatdır, indi üçün bəlkə də əhəmiyyəti yoxdur, ancaq fikirləşirəm ki, həmin dəqiqə hansı vəziyyətdə olduğunuzu göstərmək üçün lazımdır.

Redaksiyanın təzə əməkdaşı mərhum Sabir İsmayılov qonşu otaqdan Frunzeye (indiki Bişkekə) zəng vurmüşü - orada tələbə yoldaşı olurdu. Yadimdadı, sən özün Gürcüstan qəzetlərinən birinə xəber yetirməklə məşğul idin...



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Təkçə Gürcüstana yox, çox yere, hətta hər qarışına bələd olduğum Ermənistana da zəng vurmüşdüm. Mənə zəng edənlər də var idi. İngilis dilini bilmədiyimə görə Londondan olan həmkarılma danışmaq mümkün olmadı. Sonra rus dilində "Şəhər" qəzetiinin bəyanatı"ni hazırlayıb Amerika Birleşmiş Ştatlarından, Avropanın bir neçə ölkəsindən zəng edənlərə çatdırdım. Həmin bəyanat belə idi: "1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun silahlı birləşmələri müxtəlif istiqamətlərdən Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum etmişlər. Yüzlərlə əliyalı, günahsız insan qətlə yetirilmişdir. Yaralıların sayı hesabı yoxdur. Öldürürlən dinc Bakı sakinləri arasında qocalar, qadınlar, uşaqlar var.

Bakıda fövqəladə vəziyyət elan olunub, küçələr tanklarla, zirehli avtomobilərlə, silahlı əsgərlərlə doludur. Televiziya, radio işləmir, qəzetlər çıxmır, hələ qanı yuyulmamış küçələrdə ictimai neqliyyat göze dəymir. Sakinlər çəşqinliq içindədirler. Şəhərdə qorxunc şayieler dolaşır. Adamlar Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovu, SSRİ müdafiə naziri Dmitri Yazovu, öz xalqını qoyub qaçmış Azərbaycan KP MK-nin birinci katibi Əbdürəhman Vəzirovu bu misli görünməmiş cinayətin əsas günahkarları hesab edir, Kommunist Partiyasının bu eməline etiraz əlaməti olaraq tonqal qalayıb partiya biletlerini kütłəvi sürətdə yandırırlar.

Bakı qan içinde, bütün dünyadan tacrid olunmuş vəziyyətdədir. "Şəhər" qəzetiin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materialları hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütłəvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqı-

miza qarşı töredilən vəhşilikdən xəber tutacaq, öz etiraz səsini ucaldacaqdır."

Mən həmişə iftخار hissi keçirirəm ki, "Şəhər" 20 Yanvar hadisələri zamanı xarici kütłəvi informasiya vasitələri üçün ən etibarlı mənəbə olub.



**ŞAKİR  
YAQUBOV**

Məzahir, yadindadır, kimse Azərinformdan xidmeti telefon məlumat kitabçası getirdi. Bu hesaba SSRİ-nin, demək olar, bütün informasiya agentliklərinə dərdimizi yetirə bildik. Agentliyin direktoru olmayanda müavininə, xidmeti telefonları bağlı olanda isə evlərinə zəng etməkdən savayı eləcimiz qalmırırdı. Estonia Telegraf Agentliyi direktorunun arvadının ürkədən, yana-yana dediyi "Derjites, rebyata, derjites" - sözləri, R. Nəğıyevin isə "Bu, Qorbaçovun Pribaltikada keçirmək istədiyi əməliyyatın baş məşqidir" - kəlmələri indi də qulaqlarımızda səslənir. (Dünyanın işinə bax: texminen bir il sonra, mən bu hissələr barədə "Şəhər" qəzeti üçün qeydlərimi hazırladığım vaxt Moskva televiziyasının diktatoru Vilnüsde "Qara yanvar" - qoşunun "cavab atəsi açmağa məcbur olması barədə" SİTA-nın məlumatını oxuyurdum...

Azərinformdan Elman Cəferli gəldi - əlində teletayp ləntləri vardı. "SİTA-dan gələn kanal bağlıdır, - dedi, - Moskvadan heç nə almırıq. Bunlar bizdən gedən materialların surətidir".

Birincisi SİTA-nın direktoru Leonid Kravçenko (sonralar - 91-ci ilin avqustuna qədər SSRİ Dövlətteleradıosunun sədri işlədi, 90-ci ilin yayında Azərbaycandan Sov.İKP XXVIII qurultayına nümayəndə seçildi...) adına ünvanlanmış xidmeti məktub idi, S. Perets yazmışdı. Vəziyyətin obyektiv təsviri və şəhi olmasa da, dövrün ruhunu dəqiq əks etdirdiyi üçün onun metnini bütünlükle sitat getirməyi lazım bilirəm:

"Hörmətli Leonid Petroviç! Bakıda gecə çox ağır olmuşdur.

Gecəyarısı şəhərə qoşun yeridilmişdir. Tanklar şəhərin əsas magistrallarında avtobuslardan, trolleybuslardan, yük avtomobilərindən qurulmuş qalaqları süpürüb atmışdır. Müqavimət göstərənlər, yaxud sadəcə, yolda dayananlar da süpürülüüb atılmışdır. Bakıda qoşun hissələrinin yerleşdiyi rayonda - Salyan kazarmaları deyilən yerdə bir neçə saat vuruşma getmişdir. Nəticədə bu magistrallar və bu rayon həqiqi mənada qana boyanmışdır. Aeroporta gedən yol meyitlə doludur. Bakı Şəhər Soveti İcraiyyə Komitəsindən alınan məlumatə görə, onlarca adam öldürülmüş, yüzlər yaralanmışdır. Müəssisələr, şəhərin xidmet bölmələri, mətbəələr işləmirlər. Qəzetlər yenə çıxmır. Dünən, güman edildiyinə görə, hərbçilər tərəfindən respublika televiziyası və radiosunun yardımçı enerji stansiyası partladılmışdır. Televiziya və radio işləmirlər.

Azərinformun hərbi-hüquq şöbəsinin müdürü Hüseynov (istefada olan keçmiş DTK-çi Əsildər Hüseynov nəzərdə tutulur - Ş.Y.) gecə Salyan kazarmaları rayonunda olmuş və qanlı qırğını öz gözleri ilə görmüşdür.

Radio-translyasiya şəbəkəsi ilə müntəzəm olaraq Vladimir Sergeyeviç Dubinyakin müraciəti verilir. Müraciətdə deyilər ki, qoşunlar mövcud quruluşu devirməyə çağırın Azərbaycan Xalq Cəbhəsinin ultimatumuna cavab olaraq yeridilmişdir. Bakılırla təklif olunur ki, küçələrə çıxmasınlar, təmkinlərini qoruyub saxlasınlar.

Öz növbəsində, Azərbaycan Xalq Cəbhəsi öz kanalları vasitəsilə bəyanat verərək, ona qarşı irəli sürülen ittihamları rədd etmiş, xalqı işğalçı qoşunlara müqavimət göstərməyə çağrışmışdır.

Azərinformdan yalnız sizinle əlaqə saxlayıram. MK-dan heç bir göstəriş yoxdur. Birtəher hərbi komendantə zəng vurub xahiş etdim ki, heç olmazsa, müraciətinizi bize göndərsin və minimum informasiya versin. Təessüf ki, iş qeyri-müəyyən vədlerdən o yana getmir. SİTA-nın müxbirleri Fomin və Bud-

ris bizdedirlər. Demidov isə hərbçilərin yanındadır. İndinin özündə, saat 10-da da (Moskva vaxtı ilə) agentliyin binası yaxınlığında ateş səsleri eşidilir.

Əlavə məlumat alsam, size xəber edəcəyəm. Vəziyyət dəyişməsə, əməkdaşların təhlükəsizliyi naminə, güman ki, saat 13-14 radələrində rabitəni kesəcəyəm".

İkinci lənət Azərinformun rəsmi materialı kimi SİTA-ya vərmiş Azərbaycan Jurnalistlər İttifaqının "Dünya xalqlarına müraciət" id. Həmin lənətin sonunda SİTA buraxıcısının nəzərinə belə bir qeyd də vardi: "Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin ilkin məlumatına görə, 55 nəfər öldürülmüş, 180 nəfər yaralanmışdır".

Redaksiyada kortəbii surətdə 10-15 nəfərlik kiçik qrup yaranmışdı. Bu qrup məlumat toplamaq, vəziyyəti öyrənmək, həqiqəti xəber vermək üçün ağıla gələn her vasitəyə əl atıldı. Tedricən rəsmi materiallara gəldi. Azərinformun ictimai-siyasi xəberlər baş redaksiyاسının baş redaktoru mərhum Azər Ələsgərov Şeyx hazırlılarının müraciətinin metnini və hərbi komendantın 1 nömrəli əmrinini getirdi: hər ikisi rus dilində idi, qəzətdə veriləcəkdisə, tərcümə olunmalı idi. Rəhmətlilik Elman qəti imtina etdi və həmin an üçün çox təbii bir tərzədə dedi: "Ümumiyyətlə, men bundan sonra rus dilindən heç ne tərcümə etməyacəyəm". E.Cəferli Azərinform statlı tərcüməcisiydi, çöreyi SİTA və Azərinform materiallarının rus dilindən ana dilinə tərcüməsindən çıxırdı və təbii ki, sözünün üstündə dura bilmezdi. İlk günlərin sarsıntısı keçəndən sonra yenə sevimli peşəsi ilə məşğul olmağa başladı. İndi komendantın əmrini Azər müəllim tərcümə etməyə razı oldu, şeyxülislamın məktubunu isə redaksiyamızın beynəlxalq həyat və tərcümə şöbəsinin müdürü Akif Qəhrəmanova verdik - mülahizə belə idi: kamil tərcüməçidir, üstəlik, "Islam" və "Şəriət" kitablarını tərcümə edib, neçə deyerlər, Şeyxin dilini yaxşı bilir...

S. Perets rabitəni saat 13-14-də kəsəcəyinə söz versə de, Azerinformdan savayı daha bir informasiya orqanında da iş getdiyini görüb fikrindən daşındı. Gündün ikinci yarısında onun L.Kravçenkoya ikinci məlumat məktubunun mətnini getirdilər:

"Hörmətli Leonid Petroviç!

Şəhərdə vəziyyət son dərəcə gərgin olaraq qalır. Qüvvələrdə qütbülmə baş vermişdir - Azərbaycan KP MK-nin binası qarşısında 50 minədək adam toplaşmışdır. Küçelərdə duran tanklarla onların yolunu keşmişlər, əsgərlər tam döyüş vəziyyətini almışlar. Adamların başqa bir dəstəsi Lenin adına meydandadır. Burada artıq 250-300 min adam yığışır. Onlara heç kim mane olmur. Meydanda və MK binası qarşısında toplaşmış adamların başı üzərində qara mətem bayraqları dalgalanır.

Tələf olanların kədərli siyahısı böyür. "Təcili yardım" xəstəxanası həkimlərinin məlumatına görə, artıq 640 nəfər yaralanın və ölen vardır. MK binasının yaxınlığında olan fotoxronikadən indice biza zəng vurdular: orada adamlara güllə atırlar.

Elan edilmişdir ki, sabah (əslində isə yanvarın 22-də - Ş. Y.) saat 12-də Lenin adına meydanda dəfn mərasimi olacaqdır.

Bizde olan məlumatə görə, respublika hökuməti üç günlük mətem elan etmək niyyətindədir.

Sizin müxbirlər Fomin və Budrişa kömək etmek istədik, onları respublika Daxili İşlər Nazirliyinə göndərdik, lakin qəbul etməyi geri qaytarıldılar.

Ne MK-nin mətbuat mərkəzi, ne Daxili İşlər Nazirliyinin, ne de hərbi komendantın mətbuat mərkəzi işleyir. Hərbi komendantdan böyük əziyətə bakılırlara müraciəti və 1 nömrəli əmri ala bildim. Onları yaymağa hazırlıq, lakin əfsus ki, harayaşaya vermək imkanı yoxdur - SİTA-nın rabitə kanalından savayı bütün rabitə kanalları bağlıdır. Adamların təhlükəsizliyi məqsədilə rabitəni kəsirəm".

Axşam saat səkkiz radələrində isə Bakı radiosu Azer-

baycan və rus dillərində respublika Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Mikayıl qızı Qafarovanın bəyanatını yaymağa başladı: "Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından Azərbaycan SSR-in suverenliyinin kobudcasına pozulması və SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən respublikanın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyətin elan edilmesi ilə eləqədar qəti etirazımı bildirirəm. Bütün məsuliyyəti ilə bildirirəm ki, Bakıda fövqəladə vəziyyətin tətbiq edilmesi baredə Azərbaycan SSR-in ali hakimiyət və idareetmə orqanları tərefindən qərar qəbul edilməmiş və SSRİ Ali Sovetinin bu cür qərar qəbul etmesi üçün razılıq verilməmişdir. Tökülən qanlar üçün bütün məsuliyyət SSRİ-nin o orqanlarının və vezifəli şəxslərin üzərinə düşür ki, onlar həmin qərarı qəbul etmiş və onu bilavasitə yerine yetirmişlər. Azərbaycan xalqı öz oğlu və qızlarının faciəli surətdə həlak olmasına heç kəsə bağışlamayacaqdır".

Təxminən həmin vaxtlarda dünyadan en müxtəlif radio-stansiyalarının dalğalarında Sov.İKP MK-nin Baş katibinə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sadri şeyxüislam Allahşükür Paşazadənin müraciətinin metni səslenirdi. Şeyx həzrətləri diplomatiya etiketində qəbul olunmuş bütün nezakət qaydalarını bir kənara tullayıb hiddət və nifrətdən yoğrulmuş müraciətinə bu sözlərle başlamışdı:

"Mən hansı sözləri işlədirməsə-işlədim, Azərbaycan xalqının bütün kədərini, milyonlarla ürəkdə həmişəlik iz qoymuş in-tehasız dərdi ifadə edə bilməyəcəyəm.

Bunu ona görə demirəm ki, dərdimizə şərik çıxasınız, həlimizə acıyasınız, bu, xalqın üçün təhqir olardı, həlak olmuş həmvətənlərimin xatirəsinin həyəscasına ələ salınması demek olardı.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklər ağlaşılmazdır. Şəhərin küçələri yüzlərə günahsız adamlın, o cümlədən uşaqların, qocaların al qanına

boyanmışdır. Tankların tırtılları altında eziilmiş, yaxın məsfədən pulemyot və avtomat atəşləri ilə öldürülmiş adamların eybəcər şəkər düşmüş meyitləri tük ürpədir.

Dövlət başçısı kimi sizin icazə verdiyiniz bu qanlı qırğına, bu dəhşətli cinayətə haqq qazandırmaq heç çur mümkin deyil...".

Taleyin istehzasına bax: elə həmin axşam Moskva vaxtı ilə saat 22-də ölkənin galəcək prezidenti televiziya kameralarının qarşısında arın-arxayı oturub sovet xalqına (həmin "sovət xalqı"nın bir hissəsi olan biz azerbaycanlılar o vaxt bundan xəber tutmayacaqdı - qəzetlər çıxmirdi, radio işləmirdi, televiziya isə açıq-əşkar susdurulmuşdu - yanvarın 19-da saat 19.35-də teleradio mərkəzinin enerji blokunu partlatmışdılar) müraciətə deyəcəkdi:

"...Siz bilirsiniz ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Bakıda fövqələde vəziyyət elan edilmiş, Daxili İşlər Nazirliyi qoşunlarının və sovet ordusunun bölmələri şəhəre girmişdir. Onlar əsas obyektləri tutmuş, dövlət idarələrini nəzəret altına almışlar, talançılara, şüluqların teşkilatçılarına və fitvaçılara qarşı qəti tədbirlər görülür... Sovet ordusunun və daxili qoşunların əsgərləri və zabitləri SSRİ Konstitusiyasının və qanunun müdafiəsi sahəsində öz borcunu yeriňe yetirirlər...".

Nobel mükafatının geləcək laureati kamera qarşısında oynadığı rolun öhdəsində məhərətle geləcək, lakin elə həmin çıxışında "ölkəmizin bütün xalqları tərəfindən başa düşülcək, təqdir ediləcək" tədbirlər adlandırdığı tədbirlərin əsil mahiyyətini açmayıcaq, həqiqəti deməyəcəkdi...

Əsil həqiqət isə həmin vaxt bütün siyasi vəzifələrdən və dövlət vəzifələrindən uzaqlaşdırılmış Moskva yaxınındakı Barvixada, DTK-nin tam nəzarəti altında yaşamağa məcbur edilən İttifaq əhəmiyyətli fərdi pensiyaçı Heydər Əliyevin 21 yanvarda Azerbaycan SSR-in daimi nümayəndəliyinə gəlib buradakı yiğincədə elədiyi çıxışda əksini tapmışdı...



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Ümummilli liderimiz 20 Yanvar haqqında daha geniş fikrini hadisədən düz on il sonra, 2000-ci il yanvarın 19-da Respublika Sarayında keçirilən mərasimdə xalqa çatdırıldı. Həmin mərasimin canlı şahidi, resmi iştirakçısıyam.

Heydər Əliyev salona daxil olub öz yerində əyleşəndən sonra diktör elan etdi: "Qanlı yanvar günlərində öz sözü ilə xalqa sədaqətini sübut etmiş insanların ölkəmizdə xüsusi yeri, xüsusi hörməti vardır. Həmin günlərin tekrarolunmaz abhavasını bərpa etmek üçün bu mərasimdə onlardan bir neçəni dinləməyə ehtiyac vardır."

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşa zadə, xalq şairi Bəxtiyar Vahabzadə çıxış etdikdən sonra tribunaya meni dəvət etdilər. Əlbətə, mərasimdə çıxış edəcəyimi əvvəlcədən bildirdim. Müyyəyen hazırlıq da görmüş, nə deyəcəyimi əzberləməyə çalışmışdım. Amma tribunaya qalxıb salona baxan kimi deyəcəyim sözlər yadımdan çıxdı. Bütün mərasim iştirakçıları kimi Heydər Əliyev də nəzərlərini mənə yönəltmişdi. Özümü elə alıb sözə başladım:

- Cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

1990-ci ilin qanlı yanvar hadisələrindən on il keçib. Zaman ötdükce bu faciənin dəhşətini daha aydın duyur, şəhidlik zirvəsinin nə qədər yüksək olduğunu görür və hiss edirik. Al qərənfillərə bürünmüş "Şəhidlər Xiyabani" indi xalqımızın and yeridir. Şəhidlərimizin xatirəsi bizim üçün nə qədər əzizdir, bu qanlı qırğını töredənlərin günahı bir o qədər bağışlanmadır. Bu gün 20 Yanvar faciəsinin bəiskarlarını biz ittihəm edirik. Ancaq vaxt geləcək, onları tarix ittihəm edəcək. Tarixin ittihəmi isə çox ağır olur.

Azerbaycan xalqının yaxşı yadındadır: taleyin hökmü ilə 20 Yanvar faciəsi barədə ilk dəfə söz demək məsuliyyəti məhz

"Səhər" qəzeti jurnalistlərinin üzərinə düşmüdü. Bu, asan iş deyildi, çünki Azərbaycan tam informasiya blokadasına alınışdı, televiziyanın enerji bloku partladılmış, fəvqələdə vəziyyət rejimine uyğun olaraq ciddi herbi senzura tətbiq edilmişdi. Küçələrdəki qan izləri həle yuyulmamışdı, müxtəlif yerlərdə partiya biletlərindən tonqallar qalanmışdı. Bakıda töredilən cinayətin miqyasının nəinki beynəlxalq alem, heç Azərbaycan vətəndaşlarının özləri də bilmirdilər. İnfomasiya blokadası nəticəsində xalq arasında ağlaşılmaz şayiələr dolaşdırdı. Camaat vahimə içinde idi. Günün günortaşağı da Bakı küçələrində atəş səsleri eşidilirdi. Azərbaycan başsız qalmışdı.

Əlli qana bulaşmış Əbdürəhman Vəzirov Moskvaya qaçmış, respublikanın digər rəhbərləri, günahsız xalqı qırğına verən adamlar künclə-bucaqda gizlənmisdilər. Əhali ise çəşiqin halda belə bir suala cavab axtarırdı: Bakıda ne baş verib? Qəribə də olsa, bu sualın cavabı Moskvadan geldi. Heydər Əliyev cənabları Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gelərək çıxışına bu sözlərə başlıdı: "1990-ci il yanvarın 20-nə keçən gecə Azərbaycanda milli faciə baş vermişdir". Bu "milli faciə" ifadəsi kifayət idi ki, 20 Yanvar hadisələrinə veriləcək qiymətin istiqamətini müəyyənləşdirək. Qəti qərrara gəldik ki, bu milli faciə ilə bağlı əsl həqiqəti ilk növbədə öz xalqımıza, sonra isə dünyə ictimaiyyətine çatdırıraq.

Şəhidlərimizin dəfn günlərində "Səhər" qəzeti dərdli xalqımızın yarasına məlhəm oldu. "Səhər"in matəm nömrəsi iki milyon tirajla nəşr olunaraq əhaliyə pulsuz paylandı. Qəzədə dərc olunmuş "Vətən bu gün ağı deyir" reportajını on bir jurnalist yazmışdı. Amma onu oxuyan her bir adamda belə təsəvvür yaranır ki, həmin reportaj bir müəllifin qələmindən çıxıb. Çünkü o zaman yaşıdan, vəzifəsindən, istedadından asılı olmayaraq hamı eyni cür düşünürdü, hamının qəlbindən eyni hissler keçirdi.

"Səhər" qəzeti matəm nömrəsindən sonraki buraxılışların-

**ВЫСТУПЛЕНИЕ  
ЖУРНАЛИСТА  
МАЗАИРА СУЛЕЙМАНЗАДЕ**



— Граждане! Президентская  
выборочная  
участковая избирательная  
 комиссия № 100  
имеет со мной  
важное дело. Каждый  
из вас, граждане, со  
своими гражданскими  
правами, имеет право  
на выборы. Никаких  
запретов на выборах  
не существует. Акция  
против выборов — это  
запрет на выборы.

Шекиадзе, Шекиадзе, я вам  
хочу сказать, что вы  
злоупотребляете правом  
гражданина голосовать, — нечто по-  
хожее на политическую  
диктатуру. Пожалуйста, не  
приходите на выборы. Вы  
зрите на выборы как на  
заблуждение. Акция против  
выборов — это подрыв националь-  
ного единства. Удачи вам!

Дорогие граждане, я вам  
хочу сказать, что вы  
злоупотребляете правом  
гражданина голосовать, — нечто по-  
хожее на политическую  
диктатуру. Пожалуйста, не  
приходите на выборы. Вы  
зрите на выборы как на  
заблуждение. Акция против  
выборов — это подрыв националь-  
ного единства. Удачи вам!

БАКИНСКИЙ  
РАБОЧИЙ

КАДЫР

О КҮНЛӘР НӘИНКИ ГӘЗЕТ ЧЫХАРМАГ,  
ҺАТТА ШӘНİД ШӘКИЛЛӘРИНИ ЧАП  
ЕДИБ КИМӘСӘ КӨСТӘРМӘИН  
ӘЗҮ ДӘ ТӘҮЛҮКӘЛИДА!



1990-ынан ғазилен 1 ЯНВАР көнүндө  
кирмən 10-да кечир. Бу фəсəнин газызы  
жынызу көрəпкən бəriñən һəm sazızz  
ки, "Сəhər" гəzeti tuttu. Мədə "Сəhər" ин  
журналыннан нəşnəkənən 1990-ынан  
сафəsəndə Мəzahir Süleymanzade  
səfəri təmək etdum. Бəriñən bir-nan  
məzəfi ekrənə deñəs, əslən olarə 126 на-  
zərən ылдыз алдуу тəbər nəzərdən  
бүкүл көмəkçənən 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti  
шəhərde 1990-ыннан бəzənənən  
бəzənənən 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti  
шəhərde 1990-ыннан бəzənənən  
бəzənənən 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti  
шəhərde 1990-ыннан бəzənənən  
бəzənənən 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti  
шəhərde 1990-ыннан бəzənənən  
бəzənənən 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

Акциянын 10-я оңа җənəni на-  
дымасында мədəmənəmən "Сəhər" гəzeti

da ilk dəfə olaraq şəhidlərimizin, yaralılarınımız siyahısını dərc etdi. Büyük çətinliyə baxmayaraq qəzətin rus və ingilis dilində çıxan nömrələri xarici ölkələrə göndərildi. Biz iftخار hissi keçiririk ki, dünyanın aparıcı agentliklərinin ən etibarlı informasiya mənbəyi o zaman məhz "Səhər" qəzeti idi.

Mən əsl jurnalist fədakarlığı göstərən qəlem yoldaşlarının adlarını bilərkəndən çəkmədim. Xalqımız onları yaxşı tanır. Bir də ki, qəzet təkcə jurnalist əməyinin məhsulu deyil. "Səhər"ın informasiya blokadasını yarması üçün "Azerbaycan" nəşriyyatının poliqrafcıları, texniki işçilər, sürücülər, adı vətəndaşlar əməklerini əsirgəməmişdilər. Unutmaq lazımlı deyil ki, on il əvvəl qəzet paylamaq qəzet buraxmaqdan qat-qat çətin və təhlükeli idi.

Vətənin azadlığı, xalqın səadəti uğrunda canından keçən şəhidlərimizin xatirəsi heç zaman unudulmayıcaq. Bizim mənəvi rahatlığımız ondadır ki, həmişə şəhid ruhuna dualar oxunanda, şəhid məzarları öününe qırmızı qərənfillər düzüldənə xalqımız "Səhər" qəzətini də xatırlayacaqdır.

Çıxışımı bitirib tribunadan ayrılanда baxışım yenidən Heydər Əliyevin nəzərləri ilə toqquşdu. Deyəsən, çıxışından razı qalmışdı...

Ümummilli liderimiz hamını dinləyəndən sonra tribunaqaya qalxdı:

- Əziz həmvətənler!

Hörmətli xanımlar və cənablar!

Bu günlər Azərbaycan xalqının matəm günləridir. Biz qanlı Yanvar faciəsinin 10-cu ildönümünü qeyd edirik. Həmin o müdhiş gecə Vətən yolunda, azadlıq yolunda, istiqaliyyət yolunda həlak olanların xatirəsinin, ruhunun qarşısında mən bu gün bir daha baş eyirəm.

20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qal-



Məzahir Süleymanzadə: Ümummilli ilderimiz Heydər Əliyev Respublika Sarayında 20 Yanvar faciəsinin 10 illiyinə həsr edilmiş mərasimdə mənə yaxınlaşüb əlimi sıxdı, "Siz o faciəli günlərdə əsl jurnalistikə qəhrəmanlığı göstərmisiniz, çox sağ olun" dedi.

xa bilməsinə bütün dünyaya nümayiş etdirdi. Ona görə də bu gün biz həmişə qəm, kədər içində oluruz. Amma eyni zamanda böyük qürur hissi keçiririk ki, xalqımız qəhrəman xalqdır, sınmaz xalqdır.

Azərbaycan xalqının tarixində, XX əsrde faciəli hadisələr az olmamışdır: 1918-ci ilde ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən qırğınlar, soyqırımı. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalqa, millətə qarşı aparılan repressiyalar, terrorlar. 1937-1938-ci illərdə xalqımıza qarşı kütləvi repressiyalar. 1988-ci ilde Azərbaycana hərbi təcavüz etmək məqsədiyle Dağlıq Qarabağ münaqişəsinin meydana çıxmazı və Vətənimizin oğullarının şəhid olması.

Ancaq bütün bunların içerisinde Azərbaycan xalqına vurulan ən böyük zərba, edilən hərbi təcavüz, terror məhz 1990-ci ilin yanvar ayının 20-də olmuşdur. Mən sadaladığım, belkə də indi xatırlamadığım bütün keçmiş faciəli hadisələr ayrı-ayrı şəxslərə, ayrı-ayrı qruplara qarşı yönəldilmişdir. Yaxud da ki, məsələn, 1918-ci ilde ermənilər tərəfindən töredilən qırğın, erməni-azərbaycanlı münasibətləri ermənilərin azərbaycanlıların torpaqlarını əla keçirmək, azərbaycanlıları əzmek məqsədi daşımışdır. Ancaq yanvar hadisələrini, yanvar faciəsini bütün bu faciələrdən, bu dərdlərdən fərqləndirən odur ki, o gecə illər boyu hakimiyyəti altında olduğumuz SSRİ dövləti, Sovet hakimiyyəti və Azərbaycan kommunist hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı kütləvi təcavüz edilmişdir. Yeni dövlətin, hökumətin, hakimiyyətin öz xalqına qarşı yönəldilmiş təcavüzü, təbiidir ki, ən dəhşətlidir, ən faciəlidir və siyasi nöqtəyi-nəzərdən bütün başqalarından fərqlidir.

Tarixə nəzər salarkən onu demək olar ki, Sovet hakimiyyəti qurulandan SSRİ-də yanvar hadisələrinə qədər Sovet hakimiyyəti tərəfindən öz xalqına, öz vətəndaşlarına qarşı edilən belə hərbi təcavüz heç vaxt, heç yerde olmamışdır. Heç bir xalqa qarşı olmamışdır. Heç bir respublikaya qarşı olmamışdır.

Heç bir millətə qarşı olmamışdır. Bu bizi qarşı olmuşdur, Azərbaycan xalqına qarşı olmuşdur. Amma bu, təkcə SSRİ rəhbərliyinin yox, o vaxt birləşkilə edən və öz xalqını əzməyə, sindirmağa çalışan Sovet dövlətinin, Azərbaycan hakimiyyətinin birlikdə öz xalqına qarşı etdiyi təcavüz, terrordur.

İkinci Dünya müharibəsindən sonra SSRİ hökuməti bir neçə ölkələrə təcavüz etmişdir. 1956-ci ilde sovet qoşunları Macarıstanaya yeritdilər. Çünkü Macaristan xalqı sovet ideologiyası ilə razılaşmındı, öz yolu ilə getmək istəyirdi və onları bu yoldan çəkindirmək üçün, onları əzmək üçün sovet qoşunları Macaristanaya yeridildi və böyük qanlar töküldü. Xalq şəhidlər verdi. Sovet ideologiyası orada hakimiyyətini möhkəmləndirdi.

1968-ci ilde Çexoslovakiyada gedən proseslər Çexoslovakıyanın sosialist ölkələri sırasından çıxmaq təhlükəsinə getirdi. O vaxt da SSRİ hökuməti qoşunlarını Çexoslovakıyaya yeritdi və orada olan o hərəkatın qarşısını aldı, öz hakimiyyətini orada möhkəmləndirdi.

1979-cu ilde Öfqanistanda sovet ideologiyası əsasında hökumət qurmaq isteyən qüvvələrə yardım etmək məqsədi ile SSRİ-nin böyük qoşun hissələri Öfqanistana yeridildi, qanlar töküldü.

Mən bunları niyə xatırlayıram? Ona görə ki, bütün bu həllarda Sovet hakimiyyəti, SSRİ dövləti ayrı-ayrı ölkələrdə öz hakimiyyətini qurmaq, möhkəmləndirmək məqsədilə belə təcavüzlər etmişdir.

Amma Azərbaycan xalqı isə artıq 70 il idi ki, bu dövlətin tərkibində yaşayırı, bu ölkənin vətəndaşları idи, bu hakimiyyətin rəhbərliyi altında idи. Demək xalqımız bu hakimiyyət üçün, kommunist hakimiyyəti üçün öz vətəndaşları kimi doğma olmalı idи. Ancaq bu, olmadı və bu da ümumiyyətə, müəyyən qədər Azərbaycan xalqına olan münasibətin nəticəsində idи. Bunun səbəbi, təbii ki, 1987-1988-ci illərdə başlanılmış Ermənistənən Azərbaycana təcavüzü ilə bağlı idи.




















The image shows the front page of a Kazakh newspaper titled 'Сәхәр' (Saher). The date at the top right is '2 НОЯБРЯ 1990-ЖЫЛ'. The main headline in large letters reads 'АСТАНАНЫҢ СЫЗАРДАҒЫНДА БАСТАУА'. Below it, a sub-headline says 'БАШИНЫ УЧА ТУТ. ВОТОМ!'. To the left of the main article, there is a smaller column of text. On the right side of the page, there is a large black and white photograph of a man in traditional Afghan clothing, including a turban and a long coat, standing next to another person. At the bottom of the page, there is a large Arabic-style calligraphic banner.

1987-ci ilin sonunda - 1988-ci ilin əvvəlində Ermenistan hakimiyəti, orada olan millətçi qüvvələr Dağılıq Qarabağı Ermenistana bağlamaq cəhdinə başladılar. Keçən dövrlərdə da belə cəhdler olmuşdur. Yeni 1923-cü ildən başlayaraq, Azərbaycanın tərkibində Dağılıq Qarabağ Muxtar Vilayeti yaranan- dan sonra müxtəlif vaxtlarda Dağılıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdleri göstərilmişdir. Ancaq bunların qarşısı alınmışdı. Həm Azərbaycan rəhbərliyinin öz respublikasını qorumağa qadir olduğuna görə, həm de Sovet, SSRİ dövləti- nin öz dövlət quruluşunun dəyişilməsini tehlükəli hesab etdiyine görə. Ancaq 1987-ci ilde, bəlkə ondan da əvvəl artıq Ermənistanda Dağılıq Qarabağı Azərbaycandan ayırib Erme- nistana birləşdirmək ehalı-ruhiyyəsi, sonra isə hərəkatı baş- landı və burada həmin ikili standart, yeni SSRİ hökumətinin, Kommunist partiyası rəhbərliyinin Azərbaycana və Erməni- tana fəqli münasibəti özünü bürüza verdi.

Təbiidir ki, o vaxt, SSRİ dövlətinin hələ çox güclü olduğu bir zamanda eğer SSRİ başçıları istəsədi, bunun qarşısınıala bilərdi və Azərbaycanın rəhbərləri da eğer öz xalqına, Vətənə, torpağına sədaqətlə olsayırlar, onlar da bunun qarşısını alardılar. Ancaq Moskvadakılarbunun qarşısını almaq istəmədilər, eksinə, buna şərait yaratdılar. Azərbaycanın rəhbərləri isə sadəcə, fealiyyetsizlik göstərdilər və beləliklə, 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ hadisəsi mövcud oldu. Ondan sonra Azərbaycanda rəhbərlik dəyişildi - guya Ermənistan - Azərbaycan münaqişəsini həll etmək üçün burada rehbərliyi möhkəmləndirmək məqsədi ilə. Ancaq ondan sonra gələn rehbərlik nəinki fərsizlik, yaxud fərasətsizlik göstərdi, hətta xəyanət yoluna düşdü. Bu xəyanət - Azərbaycanın rəhbərləri tərəfindən öz xalqına edilən xəyanət və SSRİ başçılarının Azərbaycana göstərdikləri ögey münasibət, bəlkə də, deyərdim, mənfi münasibət Dağlıq Qarabağ hadisəni müharibəye çevirdi və Azərbaycan böyük zərbələr aldı.

Təbiidir ki, 20 Yanvar həmin bu siyasetin, bu zəncirin böyük bir halqası idi.

Həqiqətən, o dövrə xalqımız öz torpaqlarını, öz suverenliyini qorumaq üçün ayağa qalxdı. Xalqın ayağa qalxmasının əsas səbəbi həm SSRİ hökuməti başçılarının Azərbaycana qarşı ədalətsiz mövqeyi idi, həm də Azərbaycanın başçılarının öz torpaqlarını, milletini, xalqını qorumaq üçün tədbirlər görməməsi idi. Bunlar hamısı Azərbaycanda xalqı ayağa qaldırı və xalq öz gücünü göstərdi. Xalq meydanlara çıxdı. Xalq küçələre çıxdı.

Bütün xalqı cezalandırmaq üçün, xalqı sindirməq üçün ve belelkilə, həmin o Dağlıq Qarabağ məsələsini Ermənistanın xeyrine həll etmək üçün Azərbaycana bir zərbə vurmaq lazımlı idi və bu zərbə də vuruldu. Azərbaycana hərbi təcavüz edildi. Azərbaycana fiziki zərbə vuruldu. Azərbaycana siyasi zərbə vuruldu. Azərbaycana mənəvi zərbə vuruldu. Bu nün günahkarları həm SSRİ rəhbərləri idi, həm də Azərbaycanın rəhbərləri. Bu barədə bu gün burada elan olunan sənədlərdə her şey çox açıq-aydın nümayiş etdirildi.

Merasimdə çıxış edən hörmətli ziyanlılarımız, şəhid anası, şəhid qızı, 20 Yanvarda - o gece xəsarət almış insanlar burada çox səmimi danışdır. Düzü, mən sizə onu da deyim ki, bu gece başlananından indiye qədər mən, - güman edirəm, siz də - böyük heyecan hissələri keçirirəm. Çünkü bu tarixi xronikanın bir daha gözdən keçirilməsi, yada salınması, o dəhşetli hadisələrin bir daha göstərilməsi və burada çıxış edənlərin fikirləri, sözleri çox təsirlidir. Mən ona görə çox heyəcanlıyam və çox heyəcanla danışram. Ümumiyyətlə, bu gecənin ilk dəfə məhz bu şəkildə keçirilməsi, hesab edirəm ki, bizim tariximizə, millətimizə, xalqımıza olan hədsiz məhəbbətimizin nümayişi idir. Mən bu gecəni hazırlanınlara və burada çıxış edənlərin hamısına təşəkkür edirəm."

Respublika Sarayında keçirilən bu merasimdən 15 il ötür,

ancaq Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri hələ də qulağımda səslənir: "20 Yanvar 1990-ci il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gece, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi."



**ŞAKİR  
YAQUBOV**

Məzahir, yadindadırısa, yanvarın 20-də, təxminən axşam 9-da Rəfail müəllim, sən və mən sürücümüz Əzim kişinin maşinində redaksiyani tərk edirdik. Sabah bazardır, iş günü deyil - qəzet çıxmır, bazar ertəsi redaksiyada görüşüb hər şeyi qətiləşdirməliyik; bundan sonra yaşayaq-mı? Yaşayacaqıqsı, necə yaşamalıyıq, necə ölməməliyik? Ən qəribəsi isə budur ki, qəzeti çıxmamağına görə dəli olmuşduq, eyni zamanda bütün bunlardan sonra "Komunist" adlı qəzeti buraxa bileyəcəyimizi də ağlımızına getirmirik. Yolda fikrimiz bir qədər də durulur: "SƏHƏR"i buraxmaliyıq. Əger buraxa bilsək!...

Qəzətçi ömründə peşəmdən yana qürur hissi keçirdiyim anlar az olmayıb. Yaddan çıxmayanı da var, unudulanı da. Ancaq 1990-ci il yanvarın 25-də bütün varlıığa hakim kəsilmiş duyunu ömrümün son anına qədər yaşadacağım şəksizdir - inanıram ki, belə hissi ikinci dəfə keçirmək mümkün ola...

...Bazar ertəsi - yanvarın 22-də ayaqüstü, dəhlizdə keçən yiğincəğimizin son sözü bu oldu: "Bu güne qədər nə etmişikse, necə yaşamışıqsı, bunların hamısı qalır 1990-ci il yanvanın 20-dən o tayda. İndən belə viddanızın əleyhina getməyə, ürəyimizin hökm etmədiyi kimi yazımaqha haqqımız yoxdur".

Yiğincəqdəca Rəfail müəllim qəti fikrimizi bildirdi: "Komunist"i buraxmaqdən söhbət gedə bilməz, ona görə "Səhər"i hazırlayacaqıq. Dəfn mərasimini xüsusi qrup işqlandıracaq - rəhbəri Vaqif Bəhmənlidir. İkinci qrup - redaksiyada

qalanlar respublikanın müxtəlif yerlərində materiallar hazırlayacaq. Yazılanların ümumi redaktorluğu Məzahir Süleymanzadəyə həvəle olunur. Rəfail müəllim digər qəzetlərin redaktorları ilə əlaqədə hərbi senzordan qəzətin çapına icazə alacaq, materialları senzordan keçirəcək və ümumi rəhbərliyi heyata keçirəcək. Texniki heyvətə iş - makinaçıların və sürücülerin işinin təşkili, fotomaterialların toplanması, mətbəədə növbətçiliyin təşkili və əməkdaşlar üçün komendantlıqdan buraxılış vərəqələrinin alınması, nömrənin tərtibi və sair işlər məsul kətib kimi məne tapşırılır.

Yığıncaqdan birbaşa hərə aldığı tapşırığın ardında yollanır.

Qızğın iş gedir. Materiallar üst-üstə qalanır. Azərbaycan SSR Ali Sovetinin dünən, yanvarın 21-də axşam başlanan fəvqəladə sessiyası yanvarın 22-də səhərə yaxın işini başa çatdırıb - bu barədə xəberimiz var; bir qayda olaraq, rəsmi materiallar teletaypla, Azərinform vasitəsilə daxil olur, ancaq indi sessiyadan bir xətt də material almamışdır. Telefon zənglərimiz heç yana çatmir - nəinki şəhər, bütün Azərbaycan matəm içindədir. Bu yandan isə SİTA ən müxtəlif materialları verir - Qorbaçovun Mərkəzi televiziya ilə çıxışından tutmuş, sərhədyanı rayonlardan qərəzli reportajlara qədər. Hər birini az qala zərrəbinlə, döne-döne oxuyuruq - hamisində bizi günahkar çıxarırlar, amansız kütləvi qırğına, qoşunların Bakıya yerdilmesinə, fəvqəladə vəziyyətin elan edilməsinə hər vasitə ilə haqq qazandırırlar. Məsələn, "İzvestiya"nın müxbirleri V. Litolkin və S. Mostovşikov bizim redaksiyadan yüzce addım aralıdan - 26 Bakı komissarı (indiki Səbail) Rayon Partiya Komitesi binasının karşısından gecə reportajı veriblər. SİTA xətti ilə yayılan həmin cizmaqarada adı, milliyəti bilinməyən qoca kaftar əsgərlərə dua-sənə edir ki, nə yaxşı özlərini yetiriblər, yoxsa bu Azərbaycan "bolşevik"ləri xalqa göz verib işiq vermirlər. Qorbaçov deyir ki, "Sovet Ordusunun və daxili qoşunların əsgərləri və zabitləri SSRİ Konstitusiyasının və qanunun

müdafiəsi sahəsində öz bordlarını yerinə yetirirler" və s. Russilli xalqlar əleyhinə psixozu dolayısi şiddetləndirən yazılar da gözə deyir. Hamisının da üstündə danişqsız icra edilməsində tələb olunan qrif var: "Nömrəye". Verməsən, sabah haqq-hesab tələb edəcəklər: niye? ne üçün? kimin menafeyi naminə? və s. (Yeri gəlmışkən, sonralar - dəqiqliyinə qəlbən inanmadığımız məcburi materialları verməkdən müxtəlif behanələrlə boyun qaçırdığımız vaxtlarda yuxarı dairələrdə hətta belə bir "xoruz" buraxmışdır: guya redaksiyalarda "Xalq Cəbhəsinin ekstremistləri yuva salmışlar" və xalqı Konstitusiyaya zidd hərəketlərə təhrik edirlər...).

Heç nəyə baxmadan, ciddi seçim gedir: Rəfail müəllim rəsmi kanallarla verilmiş hər materialı döne-döne oxuyur və çoxunu kənara tullayıb, "Qətiyyən yaramaz!" - deyir.

Qaydaya görə, saat 12-dək cari nömrə üçün müəyyən qədər materialı yığılmadından ötrü mətbəəyə göndərməliyik. Mətbəə ise işləmir. Xəbər çıxır ki, Mətbuat prospektindəki redaksiyaların başçıları "Kommunist" nəşriyyatının direktoru Musa Nəbiyevin yanına yığışıblar - mətbəə fahsları ilə işə başlamaq barədə danişqıclar gedir. Bizim mövqeyimiz belədir: bir halda ki, televiziya işləmir, radio hərbçilərin elindədir, radio jurnalistləri etiraz əlaməti olaraq işə çıxmırlar, komendantın emrlerini də oxumağı diktör tapılmışdır və bunu hərbçilərin özləri edirlər - qəzetlər çıxmalıdır; xalqa məlumat vermək, özümüzü düşdürüyümüz informasiya blokadasından çıxarmaq üçün, neçə olacağını bilmədiyimiz sabaha və sabahki nəsilləre bugünkü böyük faciəmizdən yazılı məlumat vermək üçün qəzetlər çıxmalıdır.

Rəfail müəllim nəşriyyata yollanır. Çox keç qayıdır - texminən saat 5 radələrində. O vaxta qədər bizdə əsas materiallar, nömrənin cizgiləri hazırlıdır. Fikir ayrılığı yoxdur: birinci sehi-fəyə iri şəkil veririk - təbii ki, dəfn mərasimindən. Yanında da Ə.Əfqanın essevari şəkil sözü-ağısı. "Şəhər"in başlığı dörd

sütunluqdur, sehifədə isə beş sütun var. Aydın məsələdir: həmin "artıq" sütunda nömrənin məzmununu açan cümlə verməliyik. Cüməhəzirdən - men göz yaşlarını zorla boğub Pərinəza diqə edirəm: "Əzəli və əbədi məskənimiz - Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda həlak olmuş günahsız Vətən övladlarının xatiresinə həsr edilir". Rəfail müəllim redaktor uzaqqörənliyi ilə metndə düzəlişlər aparır: "Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda" ifadəsinə "Azərbaycanın tam suverenliyi və ərazi bütövülü ugurnda" sözləri ilə, "həlak olmuş" kəlməsini "şəhid olmuş" ifadəsi ilə əvəz edir. Hamiliqlə qəbul edirik və həmin an ağlımiza da gelməki ki, şənbə gecəsi qurbanları ilk dəfə biz "şəhid" adlandırırıq.

Şəhidlərin dəfn mərasimindən reportaj hazırlıdır. Hidayət Elvüsal, rəsmən məzuniyyətdə olan Rusvat Bayramov, Bəxtiyar Sadiqov, Tahir Rüstəmov, Araz Qurbanov, Dilman Muxayev və Zülfüqar Rüfətəoğlu onu adət etmediyimiz bir şəkilde hazırlayıblar: Hökumət Evinin qarşısındaki meydandan Dağıstı parka qədər qəm karvanının keçdiyi yol boyunca hərəsi bir nöqtədə dayanıb həmin nöqtədəki əhval-ruhiyyəni qələmə almışdır. Redaksiyada oturub ağır dərdi sıqaret tüstüsüyle bol-bol ciyərlərinə, üreyinə çəken Vaqif Bəhmənli isə mahir bənnə kimi daşı daş üstünə qoyub əzəmətlə qala divarı ucaldılmışdır:

"O gecə bütün Azərbaycan xalqı minillik qehrəmanlıq, yenilmezlik tarixini tekrar edirdi. Qanlı tarix tekrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı" - bu sözler Vaqifin qələmindən süzülüb. Bu da: "Dünya bilmelidir ki, nər oğullar nələrə görə sinelerini qırmızı gülleyə verdilər. Dünyani Allah yaradıb. Allah haqqın tərefindədir. Dünya haqqın səsindən diksinər yəqin. Diksiner, nəhaq qan salanları lənətləyər, inşallah!". (Bu sətirləri isti-isti, necə deyərlər, mürəkkəbi quruma-mış halda oxuduğumuz vaxt biz nə qədər de sadələvh olmuşdur! Dünya nəinki diksindi, heç tükü də tərpənmədi. Nəinki

nəhaq qan salanları lənətlədi, əksinə, xalqımıza ölüm hökmünü imzalayana üstündən on ay keçəndən sonra Nobel sülh mükafatını verdi!).

...Reportaj əla çıxmışdı, özünə layiq başlığı da olmalı idi. Başlıq isə yox idi. Bədəhətən dedim: "Vətən bu gün ağı deyir...". Otaqda olanların heç birinin cinciri da çıxmadı. Sən isə, Mezahir, tələsik qələmə reportajın sərlövhəsini yazıb materialı mənə uzatdırın: metbəəyə göndərmək olardı (men sərlövhənin həqiqətən də uğurlu olduğunu sonra başa düşdüm - Qluşkov onu "Bakinski raboçının matəm nömrəsinə ümumi başlıq vermek üçün bizzən icazə istəyəndə. Peşəkar qəzətçilər təsdiqləyərək: yazı sərlövhəsinin qəzet "papağı"na, özü də özgə dildə çıxan qəzətin "papağı"na çevriləməsi faktına nadir hallarda təsadüf edilir...).



MƏZAHİR  
SÜLEYMANZADƏ

"Çıxdı "Şəhər" qəzeti, səhər boyandı qana..." Bu, Şakir, unudulmaz şairimiz Xəlil Rza Ulutürkün misralıdır. Lefortov hebsxanasında yazdığı şeirlərindən birini 20 Yanvara həsr edib. Ümumiyyətlə, 20 Yanvar qırğını və 20 Yanvar şəhidləri haqqında çox yazılıb. Hələ bundan sonra da yazılacaq. Ancaq heç bir yazı "Vətən bu gün ağı deyir..." reportajının yerini verməyəcək. Çünkü "Şəhər" qəzeti faciədən dərhal sonra iki milyon tirajla nəşr olunmuş nömrəsində dərdli xalqımızın yarasına həmin reportajla mələkəm qoyub:

"İstəklilik oxucular, 20 yanvar qanlı şənbə gündündə Bakida şəhid olmuş yurdudaşlarımızın son mənzilə yola salınması mərasimində əməkdaşlarımızın hazırlanıqları reportaj, dəhşətli faciədən bəhs edən fotosəkkilər yanvarın 22-də bizzən asılı olmayan səbəbələrə görə çap edilmədi. Aradan iki soyuq və hüznlü qış günü keçib. Həmin fasiləyə görə materiallara el gəzdirmək, matəm dəqiqələrinin göynərtili əhval-ruhiyyəsini

əks etdirən cümlələri zamanca dəyişdirmək də olardı. Xalqımızın, eləcə də bizim hamımızın şəhidlərə vidalaşdırılmış dəqiqlirədə keçirdiyimiz sarsıntı və həyəcanları, ağr-acını, sonsuz dərdi olduğu kimi çatdırmaq üçün bir vergüle də toxunmadıq.

Bu setirlerin, fotosəkillərin hərəsi bir dözlüməz fəryaddır. Anadırmı inildəyən, atadırmı qovrula-qovrula dizlərini ovxalayan, bacıdırmı naşə qoparan, təzə gelindirmi qəfil dərdin ağırlığından dili tutulan, bunu bizdən yaxşı bilirsən, oxucu. Təskinlik tap, bu məşhur beytı Quran ayəsi kimi ucadan-ucada de: "Bayraqları bayraq edən üstündəki qandır, torpaq onun uğrunda ölen varsa, vətəndir". Ana torpağa tapşırduğumız bu nakam gənclərin al qanını səkilərdən, yollardan yumaşa çalışıblar, ancaq əllərdən, vicdanlardan yuya bilməyəcəklər.

Yox, bu gənclər ölməmişlər və heç zaman ölməyəcəklər. Hər dəfə sən, mən, o, Şəhidlər Xiyabanına baxanda onların ölməz ruhu ilə salamlasacaq və sonsuz minnətdarlıqla təkrar təkrar deyəcəyik:

- Rahat yatin, əzizlərimiz. Sizin hər damla qanınız vətən torpağına atılmış igidlik imzasıdır.

Günahsız qana bələnmiş, taleyi zülm və zülmkarlar əlinde oyuncaya çevrilmiş xalqımızın dərdini sözə çevirmek ölmək qədər çətindir. Azərbaycan anaları qara bağlamışlar! Üç gündür Bakının göz yaşları qurumur. Haqqa üz tutduğumuz yerde nahaq qana düşmüşük.

İkinci cahan savaşında küçəsində, meydanında bircə gülə atılmayan Bakının divarları güllələrdən deşik-deşik olmuşdur.

O gecə, yanvarın 19-dan 20-nə keçən gecə saat 24-01 rədələrinde layidivar, şəkil oğlanlarının Vətən eşqi ilə alışib yanmış sinələri tankların, avtomatların soyuq lülələrinə direndi. O gecə-yurdumuzun yenilmez başına özü boyda qara yaylıq bağlayan gecə idi. Anaları, ataları, qardaşları, bacıları ağlaşan gecəydi o gecə!

O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, ye-

nilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban vere-verə oyanırdı, ayağa qalxırırdı.

Nənələrimiz müqəddəs yaylıqlarının ucuyla göz yaşlarını qurudub günahsız qana bais olanlara qarşıq yağırdırlar. Götü üzündən Allah baxmırımdır?

Əliyalın, qəlibi odlu, ürəklərində yurd sevgisindən başqa heç bir duygu olmayan, Vətən yollarına döşənib doğma Bakının dincliyini qoruyan o şəkil oğlanlara necə qıydılar? Vətənin yolunda canından keçmək, onu candan çox istəmək



günahdırkı? Hara baxırdın, ilahi?

Say-seçmə, boylu-buxunlu, təpərlı, qeyrətli oğlanlar... Kim nə deyir desin, ölüm azadlıq eşqindən çox-çox aşağıdır. Ölüm heç nədir. Çünkü ölmədən dirilmək, ölmədən yaşamaq mümkün deyil. Çünkü haqq işi üçün tökülen qan yerde qalmır.

Kimi, kimi harayladı, kimi çağrıdı sinesindən qan əvəzinə yurd sevgisi axan o oğlan?

Mən aşiqəm, hər aylar,  
Hər ulduzlar, hər aylar.  
Başım cellad əlində  
Dilim səni haraylar.

Kimi? Kimi? Səni, hər şeydən uca və müqəddəs olan Vətən, səni!

O gecə, o gecə... Qəhrəmanlıq tarixi təkrar olunurdu. Onlar qurban gedə-gedə inanırdılar. İnanırdılar ki, xalqımızın iradəsinə qan-qada ilə dolu illər sarsıda bilməyib. Qəhrəmanlıq qandan-qana keçib.

Ana torpaq, hər daşına üz qoyum,  
Hər dərəndə cəldığım saz yaşıyır.  
Kimi sənin ciyində, sən kiminin...  
Şöhrətini yaşıdan az yaşıyır.

Onlar az yaşadılar. Az ömürlərində şəhid bədənləri ilə ötüb gələn nəsillər üçün elə rahat, elə hamar yol saldılar ki, xalq bir gecənin içində minillik yol qət etdi. İndi dünyaya meydan oxuyan ən qüdrətli məmləkətlərdən də irəliyik. Çünkü Vətən uğrunda canından keçməyi bacaran oğullarımız var.

Var! - məktəbə gedən usağımız da, diri qalan, yaralanan oğullarımız da, qocalarımız da, qız-gelinlərimiz də bu böyük və müqəddəs yoluñ yolçusuna çevrilmişlər. Hami bir nəfər ki-mi. Hami bir gecənin içində.

O gecənin ki, ölüme hamilə idi, ölüm doğurdu. O gecənin ki, qəhrəmanlıq hamilə idi, qəhrəmanlıq doğurdu.

O gecə... Boğulan gece. Televizorların gözü kor oldu, ra-

dıoların danişan dili lal oldu. Həqiqət isə həqiqətdir. Onu heç cür gizlətmək olmaz. Necə ki, olmadı. Göz yaşlarımız dünyənin yanğını yandırır. Hayqırtımız məmləkətlərə çatır. Dünya bilməlidir ki, nər oğullar nələrə görə sinələrini qırmızı gülləye verdilər. Dünyanı Allah yaradıb. Allah haqqın tərefindədir. Dünya haqqın səsindən diksiner yəqin. Diksiner, nahaq qan salanları lənətləyər, inşallah!

Bazar ertəsi. Yanvarın 22-si. Bakı yas içindədir. Bu gün iki milyonluq bir şəhərdə bir gülümşər üz görmək mümkün deyil. Azadlıq və həqiqət meydani qəm, dərd əlindən çat verir. Yüz illər boyu qızların, oğlanların qəmsiz-qüssəsiz qalxığı Qız qəlasının - ismet, namus qəlasının köksünə qara bayraq sancılıb. Qız qəlası özü boyda daş olub ədalətsizliyin, namərdiliyin təpəsine düşmək istəyir. Qız qəlası üz cirir, yaxa yırtır. Neçe-neçə şəhid cənəzəsi onun müqəddəs göz yaşlarına bürünür. Bu göz yaşları şəhid yaralarına mələhmələr olma bilmir.

Baki öz tarixi boyu belə izdiham, belə müsibət görməyib. Bakıya hələ belə ağı deyilməyib. 1918-ci ildən bəri Bakıda hələ bu qədər qan axıdılmayıb. Azadlıq meydanında - el matəmində, şəhidlər matəmində kükreyən izdihamı dənizə bənzətmək olmur. Xəzərdə, gəmilərin aramsız fit verdiyi körfezdə də bitmir bu izdiham. Sahilsiz izdiham, sahilsiz kədər. Kədərimiz qədər insan, insanımız qədər kədər... Xəzər dənizinə matəm küçələrindən kükreyib doloşan al-qırmızı cənəzələrin də sonu görünür.

Hər yandan sədalar ucalır: "Şümür!", "Lənətullah!". Qəzəb dolu ağızlar bu qəzəbin köpünü alacaq söz axtarır, tapa bilmir. Müsəlmanlar da, yəhudilər də, ruslar da "Allah!" deyib göye əl açıblar. Yağış kimi gülə yağıdır Bakının küçələrini qana boyayanlara sanki o gözəgrünməzdən başqa kimsənin cəza verməyəcəyinə inanmış insanlar acı göz yaşları axıdlırlar.

...Cənəzələrin arkasında gedən qız-gelinin, ana-bacılardın başları üstündəki al-qırmızı örtüklü xonçalar da izdiham dəni-



zinə qarışib. Nə dəhşətli səhnə, nə müdhiş faciə...

Toy örtüklü cənazələrin arxasında şəhidlərin ata-anaları, qohum-eqrabaları, qonşuları axışırlar. İzdiham dənizi içində cənazəli insan seli. Hər cənazənin içinde çınar boylu şəhid, fidan boylu körpe...

Şəhid edilmiş türk şairi S.Ali yada düşür:

Başın önə əyilməsin!

Ağlama, könül, ağlama!

Ağladığın duyulmasın!

Ağlama, könül, ağlama!

Dərdlərin qalxarkən şaha, -

Bir sitəm yolla Allaha,

Görcək günler var daha, -

Ağlama, könül, ağlama...

Başı bələlər çəkmiş Novruz bayramımızı gözləməyə, o müqəddəs, əziz günə qədər tab eləməye ağacların gücü çatmayıb, ağaclar qara yarpaq bitirib, müqəddəs örpkələrin hər təkəsi bir budağın üstündün asılıb. Ağaclarımız qara geyib, ilahi!

Hayqırışı dünyani başına götürən Xəzər. Su da bağırar-mış. Suyumuzun üreyinə gülle deyib.

Yox, qardaşlar, bacılar, yox, Xəzərin müqəddəs suları öz-başına dalğalanın, şəhidlər üçün tökdüyüümüz göz yaşlarından daşır...

Əzizim su dayandı,

Od düdü, su da yandı.

Dərdimi suya dedim,

Alışdı, su da yandı.

O gecə, o gecə... Doğulan körpələr sinələrində qəlpə doğulacaqlar, gözlərində nifrat doğulacaqlar. Daha bize ölüm olmayacaq. Çünkü gedəcəyimiz uzun azadlıq yolunda dostumuzu da, bədxahimizi da tanıyırıq.

Azərneft meydanından qalxan və metro stansiyası tərəf-

dən gələn yollarda hüznü insan dənizi təlatümədir. Yol kənarındaki binaların eyvanlarından, elektrik direklerindən, ağaclarlardan qara bayraqlar asılıb. Küçələrə çıxmaga imkanı olmayan qocalar və xəstələr eyvanlarda inildəyir, göz yaşları axıdırlar. Filarmoniya ilə üzbeüz ağı mərmər binanın qarşısındaki tribuna və pillelərdə, hasarların üstündə, yaxınlıqdağı alçaq binaların damlarında yaxasına qara lənt bağlamış, əllərinde gül dəstəsi və qara bayraqlar tutmuş yüz minlərlə adam dayanıb. Binaların, qırmızı mərmərli tribunanın divarlarında, əllərdəki transparant və plakatlarda dəhşətli insan qırğını, insan qəssablığını lənətləyen, xalqımızın başına gətirilmiş misilsiz dəhşətli ssenariyiləri ifşa edən sözə yazılmış, şəkillər çəkilmişdir.

İnsan dənizi sonsuz kədər, hədsiz nifret içərisində matəm dəstəsinin gəlib keçməsini gözləyir. Saat 13.35-də Azəreft meydani tərəfdə qara haşiyəli qırmızı örəpəklik örtülmüş ilk cənaze görünür. Ürək dağlayan nidalar, anaların, bacıların fəryadı göye yüksəlir. Sonra ikinci, üçüncü, dördüncü... Matəm izdihamı ağır-agır yuxarı qalxır. Yol boyu düzülmüş gözüyəşli analar, bacılar, papaqlarını çıxarıb başını şax tutmuş atalar, oğullar əllərindəki gül dəstələrini xalqımızın iki ildən bəri davam edən haqq işi - Azərbaycanın sūvereniliyi və torpaqlarının bütövlüyü uğrunda mübarizədə qurban getmiş şəhidlərin cənazeləri üstüne, ireliləyən izdihamın ayaqları altına atırlar.

Əllerde şəhidlərin şəkilləri tutulub. Gülümşər çöhərli gənc, saçları gözünün üstüne tökülmüş yeniyetmə, təmkinli ağsaqqal, milis nəfəri... Nisbetən kiçik bir cənaza yaxınlaşır. Rəngli fotoda 7-8 yaşlarında məsum bir uşaq hələ də gülür. Günahsız uşaqın qəlle yetirilməsi...

Bu kiçik tabutu görən anaların, bacıların bir çoxu tab gətirməyib özündən gedir. Yolların kənarından gül yağışı davam edir. Hər yerde izdiham ehtiramla matəm dəstəsinə yol açır. Filarmoniyanın tinində meydana toplaşmış yüz minlərlə

adam cənazeləri göz yaşları içərisində qarşılıyır. Matəm dəstəsi meydandan sola burulub binaların arası ilə Dağüstü parka tərəf qalxır. Uzanıb gedən nehəng insan dənizinin içərisində hər 10-15 metrdən bir çiyinlər üstündə getirilən şəhidlərin al görkəmlı cənazeləri ana yurdun bağına açılmış qanlı yaralar kimi közərir. Cənazelərin bu yerden tövb keçməsi xeyli çəkir. Parka tərəf qalxan yurdadaşlarımızın ləngəli, hüznülü axını bitib-tükənmir.

Bakı göz yaşları tökür. "Haqq mənəm" - dediyinə görə dabanından soyulan Nəsiminin qədəmində milyon-milyon qərenfillər qızarır.

Xəzər sahilində qərar tutmuş Nizami cəngavəri Behram-Gur hemişəkindən daha qəzəb və nifrətli boğazından yapışlığı ej-dahanı son qətəl yetirmək isteyir. Belə bu şəhidlərin könül dağlayan cənazeləri də, bu milyon-milyon insan axını da ejda-ha ilə üzbeüz olan Behram-Gura körək üçün tələsir. Yoxsa əziz, doğma adamları dəfn etməyə belə tələsməzler. Hami birləşməyə axır, birləşməyə, birləşməyə. And içib birləşməyə.

Dincilik, əmin-aməniləş sevən, qonşunun toyuğuna belə kiş deməyən xalqı bu gün qan yaddaşı birləşdirir. Xəstəxanalarda oğullarımız, qocalar, qadınlar həkimlərə yalvarır: "Həkim, qurban olum, yaralıya mənim qanımı vurun". Azadlıq eşqi qandan-qana keçir. Bütün Azərbaycan bu gün qan qardaşdır.

Bakının Dağüstü parkı da heç vaxt belə insan axını görməyib. Onun nəinki giriş və çıxış yolları, səysiz-hesabsız pil-ləkənləri və ətrafindəki binaların damları, hətta ağaclarının budaqları da adamla doludur. Bu istirahət guşəsi faşist gülləsindən qətəl yetirilən qəhrəman eloğlumuz Həzi Aslanovun dəfnindən bəri ilk dəfədir ki, ağuşuna gələnlərin üzlərində təbəssüm əvəzinə kədər, baxışlarında sevinc yerinə acı göz yaşları, əllərində al-qırmızı transparantlar əvəzinə qara bayraqlar görür, dillərindən şən nəğmələr deyil, tükürpədən ağı eşidir. Əvvəlcədən qərara alındığı kimi, xalqımızın öz suve-

ren hüquqları uğrunda şəhid olmuş oğul və qızları burada torpağa tapşırılacaqlar.

Saat ikiyə on beş dəqiqə qalmış çiyinlərində cənazelər gətirən izdiham parka yaxınlaşır. Adamlar əllerindəki tər gulleri cənazelərin üzərinə qoyurlar. Ana və bacıların daha da gurlaşan fəryadı təzədən gəmiların fit səsinə qarışır.

...Foto kameralar şaqqıldayı, dəfn mərasimi videolentlərə köçürülür. Jurnalistlər arasında xarici informasiya agentliklərinin nümayəndələri də var. Qoy çəksinlər, qoy bütün dünya xalqımızın başına gələn bu ağır müsibəti, analarımızın göz yaşıni görsün, ibret götürsün. Qoy yüzlərlə qətlən icraçıları da unutmasınlar ki, şəhidlərin qanı yerde qalmayacaq.

Ana Vətəne, İnsanlığa, Azadlığa atılan güllələrin qəzəbini ürkələrində soyudan şəhidləri torpağa tapşırıraq. Ağ deyən anaların, qız-gelinin göz yaşları sinələri yandırır. Altı ay, cəmi altıca ay bundan qabaq toyları olan iki gəncin - İlhamın və Fərizənin tabutu torpağa kömürləndə fəryad səsleri göylərə bülənd olur. Namərd gülləsinə tuş olan sevgilisinin dərdinə dözə bilmeyən Fəriżə özünə qəsd edib. Qeyrət və namus qoşa dəfn olunur.

Semaşko adına şəhər xəstəxanasının həkimi Firuze xanım höküre-höküre danışır:

- Güllələrin qana boyadığı adamları elə hey xəstəxanaya daşıyırıqlar. Camaatın hamisi, hətta uşaqlar axışib gəlir, qan vermek üçün növbəyə dururdular. Yaralananlar arasında 13-16 yaşında uşaqlar, yeniyetmələr də vardi. Xəstəxananın həyati, yollar gülliye tutulur, qan vermek istəyenler yanımıza buraxılmırlırlar. Hətta işıqlarımızı söndürdülər. Həkimlər şam işığında operasiya edirdilər...

Bu həqiqətin canlı-cansız şahidləri var. 45-01 AQA nömrəli "QAZ-24" markali tacili yardım maşını güllələrdən deşik-deşikdir...

Dərbənd ellərindən harayımıza gələnlər sırasında Əjdər kişi



də vardi. O qəzəblə düyünlediyi yumruğunu havaya qaldırdı:  
 - Yox! Xalqı tankla, top-tüfenglə diz çökdürmək olmaz.  
 Ayiq olun! Sayiq olun!

Şeyxülislam Allahşükür Paşazadə şəhidlerin tabutu öündə deyir:

- Bizi guya İsləm respublikası yaratmaq istəyimizle günahlandırlırlar. Bu, əvvəlcədən hazırlanmış qanlı cinayətə bütün xristian dünyasında haqq qazandırmaqdan, dünyani İslama qarşı çevirməkdən savayı heç bir məqsəd güdmür. "Bakiya qoşun yeridin" deyə yalvaran ermənilərin arzusunu "Pravda" qəzetində bəyan etmək bu günahsız tökülen qanlara verilən rəvac imiş. Dinc, namuslu, dost Azərbaycan xalqını kimlərin səxatırıne qırmaq nə dövlət rəhbərinə, nə də adı bir insana yaraşan hərəket deyil.

Açı fəryad səslerindən dörd bir yan titrəyir. Belə müsibəti görməyən, eşitməyən kəslər namərdiliyin nə demək olduğunu bilməz.

Bakıda təhsil alan bir ərəb Qurandan surə oxuyur. Şəhidlərre halılliyi verir. Azərbaycanlıların məzəri başında ucalan bu səs bütün dünyaya yayılır. Bütün millətlər təklənmiş, haqqı elindən alınmış, qanına qəltən olunmuş xalqımızın səsini eşdir.

Axşam düşür. Qıruba enən gəneşin üzünü örən qara buludlar "kirpiklərini" sixib, göz yaşlarını yera səpaləyir və sanki bununla ana təbiət müsibətə düber olmuş xalqımızın ağır dərdinə şərək çıxdığını bildirmək istəyir. Kim bilir, bəlkə də o, qəlbimizə vurulmuş yaranı soyutmaq üçün belə edir.

..Axşam düşür. Lakin insan axını azalmaq bilmir. Azalmayacaq da. İnanıq ki, günlər, aylar ötəcək, ata və analar övladlarının əllerindən tutub buraya getirəcək və bu mezarlar da uyuyanların haqq isindən, şəhidlərin kimlərin elilə qetlə yetirildiklərindən söz açacaqlar.

Hələlik isə üreklerimizin başına od salan ah-nalə, fəryad səsleri kəsilmir. Arabir güllə səsi də eşidilir...

Bakı bir qanlı bayraq kimi öz şəhid öğullarını başı üzərinə qaldırdı. İndi bizim bir ağızdan and içməye müqəddəs türbəmiz var. İndi bizim and içməye müqəddəs bayrağımız var.

Ağlamayın, qardaşlar, bacılar, analar, atalar. Belə oğulları olan xalq ağlamaz. Əlinizdəki milyon-milyon qərenfili şəhid qəbirlərinin üstüne səpin. Qoy dünya görsün ki, bizim elimizdəki güllə deyil, güldür.

"Səhər" düz qırx gün 20 Yanvar şəhidlərinə yas tutdu. Eh-sanımız yalnız söz olsa da milletimizi ovundurmağa çalışırıq. Oğul itirmiş analar, qardaş itirmiş bacılar, ər itirmiş gəlinlər ağı, bayati deməyi "Səhər"dən öyrəndilər.

Yeri gelmişkən, 20 Yanvarla bağlı indi dillər əzbəri olan bir çox yazıları, o cümlədən Məmməd Aslanın məşhur "Ayla, qərenfil, ayla" şeirini, el ağbircəyi, yazılı-alım Əzizə Cəfərzadənin ağlarnı, bayatılarını "Səhər"in oxucularına mən təqdim etəmişdim...



**ŞAKİR  
YAQUBOV**

...Komendantlığın Nəsimi rayon sahəsindən üçüncü dəfə, axşam saat səkkizin yarısında kor-peşiman qayıtdım. Gecə işi üçün buraxılış vərəqəsi vermedilər bize. Bir kapitanla ağızlaşaraq: "Nə haqla bize buraxılış vərəqəsi vermirsiniz? Biz yanımız milyon tirajla çıxan qəzetik, MK-nin orqanıyyat" - deyə etirazımı bildirərkən qonşu otaqdan çıxbı bize yaxınlaşan nataraz polkovnikin acıqli sözləri indi da qulaqlarında səslenir: "Hansi qəzətdir o? Milli dildə çıxan qəzet? Tüpürüm sənin MK-na da, qəzetiñə dəl.. Lazım deyil sənin qəzetiñ heç kime! Çixırsa, qoy "Vişka" çıxsın, "Bakinski raboçi" çıxsın...". Və bir də etirazima cavab: "İndi səni otuz sutkalığa qoduqluğa atanıq, onda bilərsən ki, sovet zabiti ilə ağızlaşmaq nə deməkdir!". Onsuz da bəlli idi ki, sovet zabiti kimdir və onunla ağız-ağıza vermək nə deməkdir: gündüz ana torpağa tapşırıldığımız

şəhidlərin al qanını səkilərdən, yollardan hələ yumamışdır... Sonralar həmin polkovnikin qanına-iliyinəcən faşist əhval-ruhiyəli bandit-general Aleksandr Lebed olduğunu biləndə, onun birbaşa göstərişi ilə neçə-neçə günahsız soydaşımızın qanına qəltən edildiyi, istintaq tədricxanalarına atıldığı barədə təkzibədilməz faktlar üzə çıxanda "heç nədən" özüme iş açmaq istədiyimi anladım.

1992-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən buraxılmış "Şahidlər" kitabına indi Qırğız Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli sefiri olan yazıçı-dramaturq Hidayət Orucovun yazdığı ön sözdən neçə iller sonra başa düşdüm ki, komendantlıqda mənim başıma gələnlər ordu təmsilçiləri üçün adı şey imiş. Dəqiqlik üçün kitabdan həmin parçanı olduğu kimi sitat getirməyi lazımlı bilirəm. Müəllif yazır:

"İmam Mustafayev (Azərbaycan KP MK-nin keçmiş birinci katibi, Azərbaycan KP MK-nin üzvü, Azərbaycan Elmlər Akademiyasının akademiki, 1970-ci ildən ömrünün sonuna - 1997-ci ilə qədər akademiyanın Genetika və Seleksiya İnstitutunun direktoru - Ş.Y.) Qara yanvar günlərində bir böyük məclisde ikicə gün qabaq başına gələn dehşətləri yana-yana danişdi. Hərbiçilər onun maşını saxlayırlar. Hirsət tələb edirlər:

- Dokument!

Kişi Nazırı Sovetinin sənədini onlara təqdim etmək istəyir.

- Net, vixodite, srazu je!!! - Zabit bağırır.

- Ya je vam predstavil pravitelstvennoye udostovreniye...

- Ya plevel i na vas, i na vaše pravitelstvo. Qde je oni bili?

Kişi neylesin, görür ki, çini kiçik olmayan bu zabit özünü xuliqan kimi aparır, ona görə də sakitcə maşından çıxır. Hərbiçi yenə nümayışkarane bağırır:

- Vstante k stene!

- Vi oskorblyayete menya na moyey rodnoy zemle, - deyir ağsaqqal.

Zabitlərin başçısı yenə öz təhqirlərindən əl çekmir,

utanmaz-utanmaz:

- Mı yeşyo vam pokajem eto çya rodina, - deyə yenə bağırır...".

İndi təsəvvür elə, İmam Mustafayev kimi dünyagörmüş ağsaqqalla, təmkinli, mədəni ziyyəliyə bele rəftar edən zabitlər adı adamlara, xüsusi şəhərliyəli cavanlara necə divan tuturdular...

Buradaca belə bir mənzərə gözümüzün qabağına gelir: sulu qar yağır, yol kənarındaki ağacların arxasında, kolların dibində gizlədilmiş hərbi texnikadan, mariğa yatmış əsgər və zabitlərdən savayı heç bir ins-cinsdən soraq yoxdur. "Ölü şəhər"de adda-budda ateş səslerindən başqa heç nə eşidilmir. Sürüşümüz - təbiətən narahat, kəmhövəsələ olan Ramiz Abdullayev adəti üzrə tələsir. Onu sakitleşdirməyə çalışırıq: "Tələsmə, asta sur, qefil gülləyə tuş olarıq". O isə, əksinə, tez sürüb aradan çıxmığı məsləhət görür. Bir neçə gün ötəndən sonra isə deyirmiş: "Bunlara etibar yoxdur, adamı öldürüb meyitini də aparılıq gizlədirlər...".

Zarafat idi, ancaq bu zarafatın özündə də həqiqət vardi - Qara yanvar HƏQİQƏTİ! Elə yadına düşən başqa bir əhvalat bunun tam əksi olsa da, həqiqətdi - acı həqiqət!..

Yanvarın 20-si, seher texminin sekkez radələridir. Redaksiyaya tələsimər. Təbii ki, özündə deyiləm. Metronun indi "20 Yanvar" adlanan stansiyasında günü bu gün də məşgülüyyətinin nədən ibarət olduğunu bilmədiyim, lakin küçə və meydanlarda yaxa yırtanlardan biri kimi tanığım cavan oğlan dişlərini qıçırdaraq soruşur: "İşə gedirsin? Kime lazımdır sizin o qəzət?". O məni yaxşı tanırıq, yaşça xeyli cavandır, xasiyyətim də az-çox bələddir, özüne və özü kimilərinə - özləri konkret bir işin qulpundan yapışmayıyan, peşəsi başqlarına şəbədə qoşmaq olan, əsil mənada camaatın əsəbləri ilə oynayan, meydanda boğazına güc verməyi postunda öz işini səliqə-sahmanla, canı-dildən görməkdən üstün tutanlara münasibətimdən də az-çox xəbərdardır. Bunu da bilsə ki, "o

qəzet"in, yeni "Kommunist"ın vicedanlı işçiləri amansız mənəvi repressiya şəraitində, baş verə biləcək faciənin qarşısını almaq üçün az iş görmürdülər. Azi on gün olardı ki, "Kommunist"də boğazdan yuxarı deyilmiş bir cümle də dərc olunmurdı, üstəlik, iki gün idi respublikada heç bir qəzet çıxmırıldı... Ona heç nə demədim, ancaq sözlərinin deyiliş tərzi məni üşüdü. Üzümü yana çevirməli oldum. Güman ki, məni söyse də, həmin an ona cavab verməyəcəkdir.

...Kiçik bir qrup qalmışdı redaksiyada, Rəfail müəllimi gözləyirdik. Elmira Qafarovanın köməkçisi Balaş Abbaszadə gəlib çıxdı - qoltuğunda bir yığın material vardi. Elmira xanımın 20 yanvar tarixli bəyanatının mətni, Azərbaycan SSR Ali Soveti fəvqələdə sessiyasının gedidi barədə rəsmi məlumat, sessiyanın materialları: "Bakı şəhərində fəvqələdə vəziyyətin ləğv edilməsi haqqında" qərar, "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların ali sovetlərinə", "Sovet İttifaqının xalqlarına, bütün dünyanın parlamentlərinə, Birləşmiş Millətlər Teşkilatına müraciət"... Gözləri sevincdən yanır: materialları çatdırıldıqna, bizi redaksiyada tuta bildiyinə görə. O, Elmira Qafarovanın bəyanatının radio ilə efirə necə verilməsindən ve bunun hərbi senzor üçün ağır nəticələrindən, sessiyanın gedisindən, bizim üçün materialları necə əldə etməsindən vəcdlə danışır. Bizimsə gözlərimizdə öleziməkdə olan ümidiñ qıçılcımlarından başqa heç nə yoxdur: fehməle anlayıñq ki, bundan belə qəzet buraxmaq mümkün olmayacaq...

Şəhərdən bəri ağı sarsıntı içerisinde, aç-susuz, ayaq üstə olan, səhhətindən şikayətlənən Rəfail müəllimin geliş o qıçılcımların üstüne buz kimi su çileyir: metbəə bağlıdır, fəhlələr tətil edirlər, üstəlik, hərbi senzor BİZİM BURAXMAQ İSTƏDİYLİMİZ qəzətin çıxmasına heç cür razı olmur... Şübhələrimizi tamam-kamal dağıtmak üçün o, stolun üstünə makinada rus dilində yazılmış, imzali-möhürülə bir vərəq qoyur: "Kommunist"in redaktor müavini R.M. Nağıyev, "Bakinski raboçi"nin redakto-

ru G.Q. Qluşkov və "Vişka"nın redaktor müavini O.M. Mirzəyev Bakıda fəvqələdə vəziyyətin tətbiq olunmasına etiraz əlaməti kimi, redaktə etdikləri qəzətlərin buraxılışından qeyri-müyyəyen müddətə intina edirlər. Rəsmi bəyanatdır, dörd nüsxədən ibarət çap edilib, imzalarla və möhürülə təsdiqlənib, bir nüsxəsi hərbi komendantlıq təqdim olunub. Vəssalam! Redaksiyanın qapısını surquclayıb, möhürləyib getmək olar...

Buradaca hem gülüş, hem də təessüf doğuran bir məsələni qeyd etməliyəm. Qara yanvarda informasiya blokadasından çıxməq üçün göstərdiyimiz cehdlər barədə şəhidlərin ili ərəfəsində "Sehər" qəzətində dərc etdirdiyim qeydləri çapa hazırlayanda bu etiraz bəyanatı ilə bağlı faktı daşıqlaşdırımk üçün işin içinde olan həmkarlarla fikir mübadiləsi elədim. Qeydlərimin mötəber alınmasını ürekden arzu edənlər bir ağızdan məsləhət gördülər ki, yazıcı Osman Mirzəyevin adını çəkməyim - her neçə olsa, rəsmi şəxsdir, Prezident Aparatının şöbə müdürüdir və Qara yanvarda unun da belə "özfəaliyyət"lə məşğul olması faktı ona xeyir getirməz. Könülsüz məsləhətə qulaq asdım. "Bu həmin "Sehər"dir ki..." adlı qeydlərim çıxandan sonra Osman müəllim zəng vurdur, yazının Prezident Aparatında da rəğbetlə qarşılandığını bildirdi, söz-arası gileyini çatdırıldı: "Bəs mənim adımı niya çəkməmişən?". Qaş qayırdığım yerdə, necə deyərlər, göz çıxardığımı başa düşüb üzrəxahlıq elədim... Sehvimi sonra, 1992-ci ilin əvvəlində "Mən şahidəm ki..." kitabım çapdan çıxanda düzəltdim...

...Axşam 10-un yarısında redaksiyani tərk etdik. Mən vəziyyətdən xəbərsiz olan əməkdaşları xəbərdar etmək üçün qapiya kiçik bir elan yapışdırıram: "Redaksiya bağlıdır. Fəvqələdə vəziyyət götürülməyinçə, qəzet çıxmayacaq". Eve gələndən sonra, balalarının narahat baxışları ilə üz-üzə qalan da başa düşdüm ki, məhz fəvqələdə vəziyyət şəraitində idarə qapısına o cür elan yazıb yapısdırmazlar...

...Yanvarın 23-nü qətiyyən xatırlamıram. Hər halda bildiyim

buñur ki, redaksiyaya getməmişdim. Yanvarın 24-də isə yalnız axşam tərəfi metbənin açılmasına güman yarandı.

Neşriyyata yollandıq. Müxtəlif iş sahələri üzre 10-15 fəhlə və ustani direktorun qəbul otağına yığa bilmisdilər. Deyilənə görə, bunlar əsasən böyük-kicik yeri taniyan və neşriyyatın nisbətən yaxınlığında yaşayışan (həmin günlərdə bu, heç de az əhəmiyyətli amil deyildi) işçilərdi. Neşriyyat rəhbərliyinin onları yola getirmek cəhdleri bir-birinin ardınca puça çıxırdı. AXC-nin ümmükməspublika etiraz aksiyasına çağırışı öz təsirini göstərirdi: heç bir vəchle işə başlamağa razı olmurdular. Şərt qoyular: qoy Xalq Cəbhəsinin rəhbərlərindən biri gəlsin, sözümüzü ona deyek...

Gərek ki, AXC-nin rəyasət heyətinin üzvlərindən olan Nəcəf Nəcəfovun arasında adam göndərdilər - qadağan saatının başlanmasına ləp az qalmış onu neşriyyata yetirdilər. Keçiridiyi mənəvi sarsıntılarla (bunun əlamətləri danışığında, hərəkətlərdən hiss olunurdu) baxmayaraq, ümumən vəziyyəti başa düşüb, çətinliklə də olsa, mətbəə işçiləri ilə dil tapa bildi. Fəhlələrin 5-10 nəfərdən ibarət kiçik bir qrupu yalnız "Səhər"i və "Bakinski raboğı"ni İsləməyə razılıq verdi. Ona qədər isə Rəfael müəllimlə Qluşkov baş hərbi senzorla eśil alver etmişdilər: "Bunu olar, bunu yox", "Bunu verəcəyiksə, onda bunu da...". Neticədə E.M. Qafarovanın bəyanatını yox, sessiyanın müraciətini yox, rəsmi məlumatı və sessiyanın qərarını, M.S. Qorbaçovun fərmanı və televiziya ilə çıxışı müqabilində şeyxülislamın tarixi məktubunun xülasəsini, hərbi komendantın əmri müqabilində fotoittiham kimi üreyimizdən olan şəkili və s. verməyə icazə aldıq.

O vaxt "Kommunist"ın iqtisadi elavəsi olan "Səhər" A-3 formatında, həftədə bir dəfə 4 səhifədə çıxırdı. Dərdimiz dərin, müsibətimiz böyük idi - 4 səhifəyə sızmazdı. Neşriyyatın rəhbərliyi qarşısında şərt qoymuş: neçə səhifə alınırsa-alınsın... İn-safən, razi oldular. İlk dəfə "Səhər" 12 səhifədən ibarət çıxdı.

"Səhər"ın birdefəlik tirajı 240 min nüsxə, "Kommunist"inki yarımlıyondan çox idi. Buna da mətbəə rəhbərliyinin icazəsini aldıq: qəzet dörd "Kommunist" tirajı qədər - yəni 2 milyon tirajla çap olunub yayılmalıdır.

"Səhər"ın 12 səhifəsi "Kommunist"in 6 səhifəsi demək idi. Adətən, 6 səhifəlik nömrəni 2 məsul redaktor, 3 səhifə növbətçi, 2 nəzarətçi növbətçi, 3 korrektor və 3 korrektor köməkçisi, 3 metrapaj, 3-4 linotipçi və buraxıcı - üst-üstə 20-21 adam hazırlayırdı. "Danışçılar"ın evvəlində ele təqribən bir o qədər də adamımız vardi. Nömrə üzərində işə başlayanda isə cəmi-cümületən on nəfər idik: redaktor əvəzi Rəfael Nəgiyev, redaktor müavini Məzahir Süleymanzadə, baş müxbir Dilman Musayev, müxbirlər Zülfüqar Rüfətəoğlu, Hidayət Elvüsəl, buraxıcı Mehman Fərzullayev, linotipçilər Pənah Seyidov və Fazıl Yusifoğlu, metrapajlar Arif Rzayev və Xanlar Əliyev, bir də mən.

Yanvarın 25-də gecə saat 1-də başladığımız qəzeti gündüz saat 12-də çapa imzaladıq. Bu vaxta iş başında dördümüz qalmışdıq: Hidayət Elvüsəl, Dilman Musayev, sürücü Əzim kişi və mən.

Həmin nömrəni görənlər görüb, oxuyanlar oxuyub. Hətta peşəkarların da tuta bilmədiyi bəzi cizgilərini qeyd etməyi lazımlıram. "Səhər"ın həmin nömrəsi kommunist mətbuatı tərixində ilk dəfə "Bütün ölkələrin proletarı..." şəhəri olmadan çıxbı. Amansız senzura şəraitində sözə deyə bilmədiyimiz fikirləri tərtibatla demişdik: birinci səhifəsi son mənzilə aparılan "qəm karvanı" şəkli ilə açılan nömrə sonuncu səhifədə zirehli transportyör və tanklarla kəsilmiş yolda eśil qalxanlı hərbçilərin şəkli ilə tamamlanır və həmin şəkin altında hərbi komendantın rus dilində (Azerbaijan dilində çıxan qəzetdə rusca! - anlamaq istəmədiyimiz dildə!) 1 nömrəli əmri verilib. Qorbaçovun fərmanı və çıxışı ilə eyni səhifədə, yan-yan şeyxülislamın hər hansı bir dövlət başçısının yeddi qatından keçə bi-

ləcək məktubu dərc olunub. Orta (6-7-ci) səhifələr səssiz fəryaddır: başdan-başa fotosəkillər və ölenlərin, yaralananların sayı-hesabı barədə iki abzasiq rəsmi məlumat. Rusdilli əhalı eleyhinə psixoza qarşı iki məktub - ikisi də rus dilində. Bakıya respublika ağı deyir, onunla yanaşı, Dağlıq Qarabağda vəziyyətə dair xəbərlər verilib - Qanlı şənbə öz başlanğıcını Qarabağ faciasından götürür (hər halda, rəsmi versiya belədir. Ancaq gün kimi aydınlaşdır ki, Bakı qırğınıni töretməkdən ötrü Qarabağ problemi bəhanədir. Burada böyük imperiya siyaseti xalqın demokratiya uğrunda milli azadlıq mübarizəsi ilə kelle-kelləye gelmişdi ve təbii ki, heç nəyi olmasa da, nə-həng hərb maşınınə malik imperiya bu mübarizədə üstünlük qazanmışdı...). Sonrakı səhifədə isə Naxçıvandan, İran-Sovet sərhədindən reportaj: Bakıya ordu yeritmək zərurətinə səhəd xəttinin dağıdılması ilə çox eləqləndirirdilər. "Literaturnaya qazeta"ya ve onun icmalçısı, islamın açıq-aşkar düşməni, "İslamşünas" İ.Belyayevə cavab və "Kommunist"in iki müxbirinin -təcrübəli Firudin Rəsulovla gənc Araz Qurbanovun Ermenistan ərazisindəki Nüvədi kəndindən reportajı: "Nüvədililər deyirlər: "Bu torpaqdan köçdü yoxdur!" - "Səhər" in bu nömrəsinin yaranmasının bəiskarları da "Bu torpaqdan köçdü yoxdur" qətiyyəti ilə gülə qabağına çıxmışdır. Və bu da sonuncu sütun, sonuncu akkord, ən ağır söyüsdən də sərt səslenməli olan kiçik statistik məlumat: "Yalnız Azerbaycanın RSFSR-ə borcu yoxdur!".

Səmimi sözümdür: nömrə atüstü, fehmə, daxili intuisiya ilə belə alınıb. Sonradan öz-özüme çox fikirləşmişim: eğer istəsədim, nömrəni bu şəkildə tərtib edə bilerdimmi? Hər dəfə də cavabım eyni olub: Yox! Yox! Yox! Onda o dərd bizim şüurumuza hakim kəsilib, bizi idarə etəyibdi.

...Nömrənin sonunda qeyd vermişik: "Bu nömrənin qonurəni şəhidlərin şərəfinə ucaldılacaq abidənin fonduna köçürülecekdir". 450 manat. Yəqin ki, o müqəddəs fonddakı ilk la-

ne elə bu məbləğ olub - "Şəhidlərə abidə fondu"nu ağıla gətirən, metbuata getirən "Səhər" in yaradıcılarının köməyi.

"Səhər" həmişə "Redaksiya heyəti" imzası ilə çapa imzalanıb. Həmin ənənə də bu nömrədə pozulub və biz qəzeti hazırlayan yaradıcı işçilərin hamısının ad-soyadını verməkdən özümüzü saxlaya bilməmişik. Birçə ona təessüf edirəm ki, hansı səbəbdənse birinci səhifədəki elegiyanın müəllifi, qələm dostumuz Ə. Əfqanın adı həmin siyahıya düşməyib.

Nömrənin quruluşu barədə bu qədər.

Sonra?

...Təxminən saat 14-də qəzətin siqnal nüsxələri çap masığının ağızından çıxdı. Az qala bütün metbəə burada idi. Həc kim - hər halda men və Hidayət - bilmirdi ki, ağlaşın, yoxsa sevinsin. Qəribə hiss idi. Bir həftə idı ki, bu metbəədə qəzet çap olunmurdu - yanvarın 18-dən sonra "Səhər" ilk dəfə nif-rət-kədər, hüzn buzunu qırmışdı.

Neçə deyərlər, rəngi qurumamış bir qom qəzeti Dilmanla redaksiyağı göndərdim. Tapşırıldı ki, bir nüsxəsini üzbüzdəki "Arşın mal" mağazasının vitrinine yapışdırınsınlar. Belədə eyni vaxtda çox adam ayaq üstdəcə qəzeti görüb oxuya bilər.

...Saat 15 üçün biz də çap sexini tərk eledik.

Əzim kişi salonu, yük yeri "Səhər" in matəm nömrəsi ilə dolu "QAZ-24"-nü Dağüstü parkın girəcəyində saxladı: cümlə axşamı idı, iyə atsaydın, adam əlindən yera düşməzdi. Qəhər məni boğa-boğa Hidayətə dedim:

- Kömək elə, camaata paylayaq...

Məşindən qucağı dolu çıxdıq. Adamlar sanki bir komanda ilə nəzərlərini bize təref çevirdilər.

İlk nüsxələri çəkincə-çəkincə, tərəddüdlə uzatdıq onlara: "Buyurun, baxın, bu da..." .

Sonra hər şey gözlerimizdə dumana büründü... Deməli, ölmək hələ tez imiş! Deməli, hələ kiməsə, nədəsə gərekmişik!

...Sonralar deyirdilər ki, axundalar, mollalar matəm məra-

simlərində "Şəhər"in həmin nömrəsini qabaqlarına qoyub ad-baad onu hazırlayanların ölenlərinin ərvahına fatihe oxuyularmış. Qarşılaş da söyləyə bilərdilər ünvanımıza. Bu, vəziyyət dəyişdirməyəcəki - hər halda biz bacardığımızı elemişdik...



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

1990-ci il yanvarın 19-dan 28-dək Bakıya ittifaq qəzetləri gətirilməyib. Xatırlayırsan ki, o vaxt mən həmin qəzetləri Tbilisi-dən gətirdirib "Kommunist" qəzeti üçün "Sağalmaz söz yarası" adlı xülasə hazırlamışdım. Həmin xülasəyə nəzər salmaq 25 ildən sonra da maraqlı olar:

"Olan oldu, keçən... keçmədi, bir qeyrət düyüünü olub qəlbimizin başına yazıldı. "Qanlı şənbə" günü tarixə çevrildi. Şəhidlərimizi ana torpağa tapşırıq, cümeaxşamını keçirdik, üçü, yeddiyi verdik. Allah onlara rəhmət eləsin. Allah hamimizə səbr versin..."

Səbəli olun, bər də ona görə ki, bundan sonra tanığınız, inanğıınız, bel bağlığınız, ümidi bəslədiyiniz adamlar haqqında ziddiyətli fikirlər eşidəcəksiniz. Nəticə çıxarmağa tələsmeyin. Unutmayın ki, bizim azadlıq ordumuzun Çexoslovakiyada töretdiyi qırğına 21 ildən, Əfqanistan müharibəsində yerli xalqa "qardaşlıq kömeyinə" isə 10 ildən sonra düzgün siyasi qiymət verilmişdir. Bakı hadisələrinin tam mənzəresi neçə aydan, neçə ildən sonra aydınlaşacaq? Bu, tarixin işidir. Tarix heç kəsin səhvini bağışlamır.

Hələlik gəlin bütün deyilənlərə səbərlə qulaq asaqq, yazılanları diqqətlə oxuyaq.

Mətbəə işçiləri ümumi tətilə qoşulduqlarına görə əksəriyyətiniz merkezi qəzetlərin "qanlı şənbə"dən sonraki nömrələrini oxumamısınız. Amma oxumaq lazımdır, heç olmasa ona görə ki, dostumuzu-düşmənimizi tanıyaq. Görük bizim haqqımızda nə yazırlar, görük şəhidlərimizin misli görünməmiş

dəfn mərasimini ittifaq oxucularına necə çatdırırlar, görük bu qədər qan tökülməsinə nə ilə haqq qazandırıllar, görük rusların Bakıdan köçürülməsinə sərəncam verib ölkədə antiazərbaycan hərəkatı qaldırınlardır??? Əlbəttə, bu suallar sizdə ittifaq qəzetlərinə maraqlı oyatsa da onları tapa bilməyəcəksiniz. Odur ki, bir sıra materialların məzmunu ilə oxucuları tanış etməyi özüme borc bildim.

"Pravda", "İzvestiya", "Krasnaya zvezda" qəzetlərinin yanvarın 19-dan sonrakı nömrələrini vərəqlədikcə, SITA müxbirlərinin Bakıdan verdikləri xəberləri nəzərdən keçirdikcə əsəblərimi güclə cilovlayıram. Azərbaycan xalqının timsalında "düşmən obrazını" məhərətlə, xüsusi səyələ yaradıblar. Bu materialları oxuyan ukraynalının, belorusun, latışın, estonun və xüsusilə də rusun məmən xalqımız barədə nə düşünəcəyini təsəvvürə getirmək o qədər də çətin deyil.

Əbdürəhman Vəzirovun sonuncu mətbuat konfransını xatırlayıram. SITA-nın müxbiri N.Demidov heyətamız səhrisizliklə soruşdu ki, Bakıda fövqələdə vəziyyət, nəhayət, elan ediləcəkmi? İndi məlum olur ki, niya telesirimiş. Budur, N.Demidovun qanlı gecədən SITA-ya verdiyi reportajdan sətirlər: "- Bəlkə musiqiye qulaq asaqq?" - deyə, serjant mənə göz vu-raraq radioqəbulədicinin düyməsini basdı. Onun elində avtomat silah, mənim elimdə avtomat qələm vardı".

N.Demidov avtomat qələmini avtomat silahla müqayisə edir. Bu müqayissa çox yerine düşüb, ona görə ki, avtomat qələmin vurduğu yara musiqi sədaları altında qan tökən əsgər avtomatının töretdiyi felakətdən təhlükəlidir. Çünkü gülə yarası sağalar, söz yarası yox. N.Demidovun "obyektivliyindən" daha bir misal - getirib keçək o biri materialların şərhine: "Yaşlı bir azərbaycanlı qadın əsgərlərə yaxınlaşış dedi: "Mənim əziz balalarım, nə yaxşı ki, gəldiniz, bize çox lazımsınız, biz qorxuruq!".

Əlbəttə, azərbaycanlı qadın əsgərə xoşgeldin de deyər,

qurbanolum da. Həmişə deyib də, hamımızın süfrəsi daim əsgərin üzüne açıq olub. Amma "şənbə güllebaranının" ertəsi günü yox. Həmin gün bütün Azərbaycan anaları ağı deyirdi, göz yaşı tökürdü...

Bakı dəniz limanındaki hadisələr barədə SİTA bildirir: "Admiral V.V.Sidorovun bəyanatına görə, limanda heç bir blokada olmamışdır".

"SSRİ Xarici İşler Nazirliyinin nümayəndəsi" Bakı dəniz limanında blokadadan yarılmazı barədə suala cavab verərək bildirmişdir ki, iki qərargah gəmisini əle keçirmek üçün dənizə desant salınmış, bu zaman hərbçilər tərəfindən bir gülə belə atılmamışdır;

"Paraşüt-desant bölməsi Xəzər Donanması gəmilərinin iştirakı ilə Bakı dəniz limanında blokadani ləğv etmişdir. Onlar iki gəmini terrorçulardan temizləmişlər. Əməliyyat zamanı buraya gələn üçüncü gəmidən pulemyot və avtomat atəşi açılmış, iki hərbi qulluqçu ağır yaralanmışdır. Basqını zərərsizləşdirmək üçün desant-döyüş maşınının topundan xəberdarlıq atəsi açılmışdır. Lakin terrorçular atəsi dayandırmamışlar. Bele olduqda desant-döyüş maşını gəminin gövdesinə bir neçə atəş açmışdır. Topdan istifadə edilməsi nəticəsində tələfat olmamışdır".

Bir xəberin üç variantı. Oxucu hansına inansın?

"İzvestiya"nın parlament şərhçisi V.Şepotkin qəzeti 24 yanvar tarixli nömrəsində iddia edir ki, 1982-ci ilde Brejnev Bakıya gelərkən ona bağışlanmış brilyantlı qılıncın müəllifləri mesuliyətə cəlb olunsayıdı, bu gün vəziyyət belə keskinleşməzdi. Yəni bütün bu qırğının teşkilatçıları "gizli iqtisadiyyatın" rəhbəridir. "İzvestiya"nın xüsusi müxbirleri yanvarın 23-də Bakıdan verdikləri reportajda Rostov vilayətindən olan sırvilər Boris Borisovun və Igor Redkonun öldürülməsi ilə başlayırlar. Əlbette, bu setirlər qəlbimizi ağrırdı. Amma öldürülən təkcə əsgərlərdimi? Günahsız şəhidlərin də analarına, bacılarına

təsəlliverici bir söz demək olmazdım?

Yanvarın 25-də dərc edilmiş növbəti reportaj. "Gecələr bəzi adamlar motosikletle şəhəri dolaşır, piyada patrul dəstələrinə hücum çəkirler. Evlərin pəncərələrindən zirehli texnikaya benzin dolu bankalar atılır. Bezi evlərin divarlarına üzərində "qatillər" yazılmış əsgər və zabit şəkilləri yapışdırılmışdır. Şayə gəzir ki, şəhidlərin əvəzine şəhərin rus əhalisi cavab verməli olacaq, xalq cəbhəsinin üzvü olmayan bakılırlar da cəzalarına çatacaqlar".

Sonra müxbirler bakılırların binaların birinə vurulmuş "Böyük Oktyabr XX əsrin əsas hadisəsidir" şurən qoparmaq cəhdindən söhbət ağır, bu zaman əsgərlərin özlərini olduqca təmkinli apardıqlarını bildirirler. Göresen Bakıda "Böyük Oktyabr XX əsrin əsas hadisəsidir" şurənin qoparılması cəddi böyük qəbahətdir, yoxsa Moskvada, Leninqradda V.I.Leninin portretinin nümayişkarانə cirilması? Reportajın axırında Azərbaycan SSR Ali Sovetinin sessiyası haqqında qısa məlumat verilir və göstərilir ki, deputatlar qoşunların tezliklə şəhərdə çıxarılmasını tələb etmişlər.

"İzvestiya"nın xüsusi müxbiri İ.Andreyev qəzeti 26 yanvar tarixli nömrəsində Bakıdan köçürülen rusların, zabit ailələrinin aqibətinə təsvir edir ki, sanki onlar - qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr vəhşilərin əlindən canlarını qurtarır özlərini güclə aeroporta çatdırmışlar. Müxbir yazır: "İndi onlar rahat nəfəs ala bilərlər, çünki buradan Moskvaya cəmisi üç saatlıq uçuşdur". Yüksek rütbəli hərbçilər də Bakının rusdilli əhalisinin döyüldüyü, təhqir olduğunu bildirir, çıxış yolu yalnız onların köçüb canlanrı qurtarmasında görürler.

Həmin nömrədə Q.Alimovun "Didərginlər Moskvaya gəlirlər" adlı reportajı da dərc olunub. İki qadın və bir uşaq təsvir olunmuş şəklin altında yazılıb: "Azərbaycandan 53 təyyarə gəlib, on minə yaxın didərgin getirib. Bunlar - hərbçi ailələridir.

Bunlar - qadınlar, uşaqlar, qocalardır. Bunlar - ruslardır...".

İlahi, nələr yazılmayıb bu reportajda? "Bakıda yaşamaq mümkün deyil", "Mağazada bize çörək də satmırlar", "Hamı ruslardan üz döndərib", "Bizi döyürlər, təhqir edirlər", "Nə olur-olsun, bir də Bakıya qayitmaram...".

Sonra müxbir göstərir ki, əsgerlər hərbi akademiyalarda papaqlarını götürüb didərginlər üçün qəpik-quruş yiyrırlar. Çünkü onlar canlarını bakılırlar elindən güclə qurtarıb Moskva pulsuz qaçmışlar. Tecili olaraq ölkənin bir neçə bankından Azərbaycandan "qovulmuş" didərginlərə yardım üçün xüsusi hesab açılmışdır.

Ölbüttə, didərginə, evsiz-eşiksizə əl tutmaq, kömək etmək lazımdır. Amma bunu antiazərbaycan kampaniyasına çevirmək bədxahlıqdır. "İzvestiya"nın Bakıda güclü qar yağan gün, ermənilərin şəhərdən köçdüyü zaman çekdiyi şəkil saxlayıb yanvarın 27-də dərc etməsinə başqa nə ad vermək olar? Həmin nömrədəki reportajda da şəhərdəki əsas hadisələrdən çox rusların Bakıdan qovulmasından, onlara vurulan fiziki və mənəvi zərbədən bəhs edilir.

Sən demə, SSRİ müdafiə naziri, ordu generalı D.T.Yazov bir müddət Azərbaycanda xidmet edib, xalqımızın istiqanlığına, qalbimizin temizliyine yaxşı bələddir. Heç olmasa o, Azərbaycandan zabit ailələrinin köçürülməsinin qarşısını vaxtında ala bilərdi. Buna nüfuzu da imkan verirdi, səlahiyyəti də çatırdı.

"İzvestiya"nın 28 yanvar nömrəsi. Birinci səhifədə P.Quticontovun "Əsgərin borcu və ictimaiyyətin borcu" məqaləsi diqqəti cəlb edir. Müəllif əmindir ki, Bakıda fəvqələdə vəziyyət elan etməkdən başqa çıxış yolu yox idi. Mən onun yerinə ol-sayıdım, qəti fikir söyleməyə telesmezdim. Çünkü bu məsələ həle müzakirə olunmayıb, həle əsl həqiqət ortaya çıxarılmayıb.

Bakı dəniz limanından şəkil. Qaçqınlar gəmiyə minmək üçün basabas salıblar... Ümumiyyətlə, "İzvestiya"nın dərc etdiyi şəkillərə baxdıqca Ermənistandan vəhşicəsinə qovulmuş

azerbaycanlı didərginlər yadına düşür. O zaman onların şəkillərini qəzetdə dərc etmək istədi, Əbdülrehman Vəzirov "məsləhət görmədi". Bu faciəli şəkillər mərkəzi qəzetlərin səhifələrində de görünmedi. Beləliklə, ölkə 200 mindən artıq azerbaycanlı didərginin faciesində əməlli-başlı xəber tutmadı. İndi Moskva Hərbi Dairəsinə Bakıdan 14.377 nəfər rus köçürüüb, bütün dünyaya car çəkirlər. Bütün bunların nəyə, hansı məqsədə xidmət etdiyini ididən söylemək çətindir. Amma bir şey qəti aydın: azerbaycanlılarla rusların arasında, müsəlmanlarla xristianların arasına şübhə toxumə səpmek ne yenidenqurmaya xidmət edir, nə də xalqlar dostluğunun möhkəmləndirilməsinə. Hələlik bunu təkcə "Zaman" xəbərlər programının əməkdaşları başa düşübələr. Görəən "7 gün" programına baxan "İzvestiya" müxbirleri Bakıda ruslara əsl münasibəti, özü de rusların, hərbçilərin öz dilində eşi dəndə hansı hissəli keçirdilər?

"7 gün" programının aparıcısı A.Tixomirova bir də ona görə minnədəri ki, öz həmkarlarının səhvərini düzəldərək həqiqəti dedi: öldürülənlər arasında qadınlar da, uşaqlar da var.

Bəs Qafqaz hadisələri baradə ordu qəzeti - "Krasnaya zvezda" nə yazır? Qəzətin 20 Yanvar tarixli nömrəsində Yerivan'dan verilmiş bir məqalə olduqca maraqlıdır. Müəllif V.Kosarev göstəri ki, Yerevanda və respublikanın digər şəhərlərində çoxminli mitinqlər keçirilir. Televiziya və radio vəsiyəsilə mitinqlərin başlanacağı vaxt bildirilir. Əsas tələb belədir - erməni əhalisinin müdafiəsi üçün bizə silah verin. Minlərlə adam "Ümummilli erməni hərəkatı" təşkilatına gedib müdafiə dəstələrinə üzv yazılır. Silahı olmayanların siyahısı ayrıca tutulur ki, onlar silahlı təmin edilsinlər.

Hərbçilərin və onların ailə üzvlərinin ünvanına hədələr yağıdır. Naməlum şəxslər general-major İ.Kondratyuk və dörd zabiti tutub girov saxlamışlar. Tələb edirlər: silah verin, sursat anbarlarının yerini göstərin.

Ermənistan KP MK-nin birinci katibi S.Arutyunyan tecili Moskvaya gedərək ölkənin partiya və dövlət rəhbərləri ilə görüşüb və yanvarın 18-də axşam bu görüş bərdə televiziya vasitesilə əhaliyə məlumat verib.

Bax, belə. Yanvarın 18-də Yerevanda silahlanmış adamların hərbçilərə və onların ailə üzvlərinə münasibəti də, yaranmış tehlikə də, radio və televiziyanın saqqallı ekstremistlərə xidmət etməsi də bu xəberdən aydın olur. Bəs niyə fəvqələdə vəziyyət Yerevanda yox, ancaq Bakıda elan olunub?

"Krasnaya zvezda"nın 24 yanvar tarixli nömrəsində dərc olunmuş materiallarda Bakıda, Yerevanda və Naxçıvanda vəziyyət təhlil olunur. Müxbir Bakıdan verdiyi materialda yazar: yerli əhali qabağımızı kəsib soruşur: "Ruslar niyə köçürərlə?", "Hərbçilər öz ailələrini na sebəbə aparırlar?".

Bəli, azərbaycanlılar bu köçhaköçün səbəbini bilmirlər, rusların Bakını tərk etməsin istəmirlər.

25 yanvar tarixli "Krasnaya zvezda"da şeyxüislam Alılahşükür Paşazadənin M.S.Qorbaçova məktubuna xüsusi diqqət yetirilir və ondan sıfat getirilir: "Biz bunu heç vaxt unutmayacaq ve heç kəsə başılamayacaq". Sonra müxbir yazar ki, əsasən rusdilli əhalinin yaşadığı Artyom adasının suyu və qazı kəsilmişdir, çörək getirilmir.

Artyom adasını bilmirəm, rusların yaşamadığı bizim binada da su və qaz kəsilmişdi. Bakıda beş şeylər tez-tez olur.

Qəzətin 26 yanvar tarixli nömrəsində təze xəber odur ki, Stavropol'dan Bakıya gələn ehtiyat əsgərlər arasında Sov.İKP vilayət komitəsinin katibi İ.Nikişin, diyar, şəhər və rayon partiya komitələrinin, icraiyyə komitələrinin 60 nəfər içsisi də olmuşdur. Onlar əsgər şineli geyərək əvvəldən axıradək Bakı əməliyyatında iştirak etmişlər.

Biz əsasən SITA-nın, "İzvestiya"nın və "Krasnaya zvezda"nın bir sıra materiallarına nəzer saldıq. Söhbəti "Pravda", "Trud", "Komsomolskaya pravda", "Rabochaya tribuna", "Sels-

kaya jızn" və s. qəzellərin materialları əsasında davam etdirə bilsərdik. Ümumittifaq radiosunun, xüsusilə "Mayak"ın bir sıra verilişlərini təhlil etmək olardı. Amma buna ehtiyac duymadıq. Çünkü yaxın vaxtlarda həmin informasiya orqanlarında Bakı hadisələrinə münasibətin dəyişəcəyinə ümidi var".



**ŞAKİR  
YAQUBOV**

Qəzətin növbəti - 12 fevral 1990-ci il tarixli nömrəsini hazırlayırdıq. Axşamüstü redaksiyada ki işimi tamamlayıb "Kommunist" nəşriyatına yollanmaq ərefəsində redaktor əvəzi Rəfail Nəğıyev otağına geldi (bu onun köhne şakəri idi - konkret tapşırığı olan işçiləri yanına çağırırmaz, özü onların yanına gedib işin gedisiñi öyrənərdi); nömrə ilə bağlı hansısa problemin olub-olmadığını soruşdu, hər şeyin qaydasında olduğunu biləndə:

- Axşama özüm de gelərem mətbəəye, - dedi, -beləkə vəcib bir material da götirdim...

Cüməsinin ikinci hissəsi diqqətimi çəkdi:

- Nə materialdı elə?

Heç vaxt sərt ifadə vere bilmədiyi sifətində, sadəcə, həmin günlər üçün hamiya xas olan bir ciddilik vardi:

- Midhat Teymurovicin yanına gedirəm, deyirəm bəlkə ondan təzə bir şey qopara bildim...

"Midhat Teymuroviç" deyəndə həmin anda o, akademik Midhat Teymur oğlu Abasov nəzərdə tuturdu. Bu məqamda M.T.Abasov SSRİ xalq deputati və 1990-ci il 20 yanvar hadisələrini araşdırın deputat-istintaq komissiyasının sədri olaraq, SSRİ Ali Sovetinin növbəti sessiyasında iştirak etmək və başçılıq elediyi komissiyanın yekun rəyi ilə ölkə (SSRİ) deputatlarını tanış etmək üçün gerek ki, elə bu axşam Moskvaya uçmaliydi. Bilirdim ki, Rəfail müəllimlə uzun illərin dostudurlar, bir-birilərinə ərk edirlər və ilin-günün istənilən vaxtında qeyri-formal şəraitdə görüşləri baş tutur. Bu dəfəki görüşün

təşəbbüsçüsünün kim olduğunu bilməsem də, güman ki, bu, qarşılıqlı bir maraqdan doğmuşdu.

...Təxminen axşam saat yeddi üçün Rəfail müəllim birbaşa mətbəəye gəldi, əlində də güman elədiyim vacib material: "Midhat Teymuroviç"in imzaladığı 1990-ci il 20 yanvar hadisələrini araşdırın deputat-istintaq komissiyasının yekun reyi. Buradaca qəzetçilikle bağlı, sənin də çox yaxşı bildiyin bir məqamı qeyd etməyi lazımlı bilirəm, o da bundan ibarətdir ki, bizi vaxtimzdə, yəni sovet illərində xüsusən də respublikanın rəsmən 1 nömrəli qəzetiндə geniş ictimai-siyasi məna yüküne malik hansısa hadise barədə sərbəstcəsinə nəsə yazıb çap etdirmək, sadəcə, mümkün deyildi - bunun əvəzi partiya biletin və tutduğun vəzifə idi: birdəfəlik her ikisindən məhrum olub "bomj" a əvvilə bilerdin... Başqa sözlə, ən xırda bir mətn də müvafiq instansiyalarda razılışdırılmaqla, rəsmi informasiya agentliyi vasitəsilə redaksiyaya daxil olmalı idi və sən də qəzetçi olaraq, aldiğın mətnin nöqtə-vergülünə əl vurmadan onu bəzən hətta qeyd olunan səhifədə verməli idin.

Bu, adı günlərin iş qaydası idi, indi isə üstəlik, respublikada fövqəladə vəziyyət hökm sürdüyü və heyat, fəaliyyət qaydalarını da "onlar" - herbçilər müəyyən edirdilər, "onlar" isə, həmin dövrə Nəsimi rayonunun hərbi komendantı, məşhur avantürəst sovet-rus generalı Aleksandr Lebedin mənənə birbaşa dediyi kimi, "naplevali na naşu SeKa, na naşu qazetu i na nas v tselom".

Bax, belə bir vəziyyətdə Rəfail müəllim yoldaşyana münasibetdən istifadə edərək, çap olunmaq üçün Midhat Abasovdan deputat-istintaq qrupunun reyinin bir nüsxəsini əldə etmişdi.

Deputat-istintaq komissiyasının reyi makina yazısı idi, ancaq rus dilindəydi. Rəfail müəllim oturub onu vərəq-vərəq tərcümə elədi, metbəənin sayılıb-seçilən linotipçilərindən olan Niftali Ələsgərov, adətən, yığılmaq üçün əlyazma halında bir cümlə də qəbul etmədiyi halda tərcüməni əlyazmasından yiğ-

dı və materialı rəsmi sənəd kimi 1-ci səhifədə yerləşdiridik.

Rəfail müəllimin tövsiyesi ilə "Bakinski raboci" qəzetinin redaktoru Gennadi Qluşkov da, tərcümə prosesi istisna olmaqla, eyni işləri gördü və qəzet səhifələri çapa icaze alınması üçün neşriyyat direktorunun iş otağında lövber salmış herbçi senzora təqdim olundu.

Və burada ilişidik. Senzor materialın çapına icazə vermədi, fikrini bir kəlmə ilə ifadə etdi: çıxarılsın! Biz razılaşmadıq. Dedi ki, onda bütövlükde qəzetiñ çapına icazə verməyəcək. Nə qədər dil tökdükse də, oxucuların, xalqın mənafeyini əsas götürməyin vacib olduğunu sübut etməyə çalışıqlısa da bir şey çıxmadi, senzor sözündən dönmedi. Hadisənin sonrakı gedisiñini Rəfail müəllim "Şahidlər" kitabında dərc olunmuş xatirələrində belə təsvir edir:

"Gennadi Qluşkovla dilibir olub son tədbirə el atdıq - mətbəə fehlələrini öyrətdik ki, senzorun yanına getsinlər, həmin material dərc olunmasa, bundan sonra işə çıxmayaçaqlarını, tətil edəcəklərini bildirsinsinlər.

Amma biz qüvvələr nisbətinə nəzəre almamışdıq - bütün xalqa divan tutan ordu bir qəzetiñ redaktorunu, digər qəzetiñ redaktor müavinini, albəttə, istədiyi vaxt əzə bilerdi.

Senzor mətbəə işçilərinin tələbini eşidən kimi bizi yanına çağırırdı və telefonun dəstəyini götürüb general Ovcinnikova zəng vurdur, yaranmış vəziyyət haqqında məlumat verdi. Məsələ böyüdü. General-leytenant materialı haradan alındığımızı soruşdu. Nədənsə Midhat Abasovun adını çəkmək istəmədi, dedik ki, respublika Ali Sovetinin Rəyasət Heyətindən məlumat üçün göndəribler. Ovcinnikov özünün qəti qərarını bildirdi: material heç bir vəchle dərc edilməyəcək, bu bir, ikinci, əgər sabah saat 12-dək Ali Sovetin məktubla bərabər göndərdiyi təliqənin - müşayiətçi kağızın - surətini gətirməsəniz, fövqəladə vəziyyətin qanunları tətbiq olunacaq, sizin barənizdə en ciddi tedbirler görülecekdür".

Ən ciddi tədbirlərin ne demək olduğunu əla bilirdik - ordu Bakıya girən kimi xalqımızın digər övladları ilə birlikdə kütləvi informasiya vasitələrinin nümayəndələri də tutulub zindana salılmışdır.

İndi sən hadisələrin davamına fikir ver. Refail müəllim yazar ki, "həmin gecə iş çox gec qurtardı. Eve obaşdan getməyi mizə baxmayaraq Gennadi ilə birlikdə özümüzü seher saat 11-ə yaxın Ali Sovetin Rəyasət Heyətinə çatdırıldıq. Oradan bizi adı təliqə vere bilerdilər ki, bəs komissiyanın bəyanatını dərc olunmaq, yaxud sadəcə, məlumat üçün size göndəririk.

...Hətta Moskvaya, Elmira Qafarovaya zəng vurdular, amma cürət eləyib adı kağıza, heç bir mesuliyyət tələb etməyen xırda sənədə qol çəkməye ürek edən tapılmadı. Biz isə güman edirdik ki, nəinki istədiyimiz təliqəni verəcəklər, üstəlik, qabağa düşüb hərbi komendantlıqla əlaqəyə girəcəklər, materialın dərc olunmasını tələb edəcəklər. Yalnız Tofiq Bağırov - Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri Tofiq Məsim oğlu - hər ikimizin əlini sıxdı, ürek-direk verdi, ata qayğısı ilə "Möhkəm dayanın, uşaqlar" - dedi. Onun əlindən təselli verməkdən başqa bir şey gəlmirdi. Əmin idik ki, işə gələn kimi həbs olunacaq...".

Buradaca tarix üçün qeyd etməliyəm ki, birinci dəfə o, məşhur sovet kino rejissoru və aktyoru Stanislav Qvoruxinin 20 yanvar qırğını barədə "Moskovskiye novostı" qəzetində dərc olunmuş yazısını "Kommunist"də Azərbaycan dilində çap etdirmək istəməsinə görə 30 sutkalıq həbs cezası almışdı: 9 dildə nəşr olunan və 140 ölkədə yayılan "Moskovskiye novostı" qəzetində dərc edilmiş həmin məqalə "Yoxsa məşqdir bu?" adlanırdı. Özü ustاد tercüməçi ola-ola, Rəfail Nəğıyev onu dilimizə çevirməyi şair-tercüməçi rehmətlilik Əhed Muxtara həvələ eləmişdi. Məqale evvel-axır "Kommunist"də də çap olunmuşdu - "Müəyyən səbəblərə görə material ixtisarla dərc edilir" qeydi ilə!..

1990-ci il yanvarın 19-20-də Bakı şəhərində olmuş hadisələrin təhqiqi üzrə Azərbaycan SSR Ali Soveti komissiyasının 1990-ci il fevralın 11-də Azərbaycan Ali Soveti Rəyasət Heyətinin iclasında bəyənilmiş və o vaxtlar rəsmi mənbələrdə çap edilməmiş bəyanatının sonralar eldə etdiyim matni belədir:

"1990-ci il yanvarın 19-dan 20- nə keçən gecə Bakı şəhərində dinc əhalinin kütləvi qırğıını səbəb olan, amansızlığına görə dəhşətli cinayətkar hərəket baş vermişdir. Bu, Azərbaycanın bütün çoxmilləti xalqını dərindən sarsılmışdır.

İttifaq hakimiyyət orqanları ölkənin qanunlarını ve beynəlxalq hüquq normalarını saya almadan, Azərbaycan SSR-in suveren hüquqlarına məhəl qoymadan, SSRİ-nin yaradılması haqqında müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını kobudcasına pozaraq, respublikanın ali dövlət hakimiyyəti orqanlarının razılığı olmadan və fövqəladə vəziyyəti tənzimləyən qanunvericilik akti olmadan Azərbaycan Sovet Sosialist Respublikasına qeyri-qanuni surətdə qoşunları yeritmiş və onun paytaxtı Bakı şəhərində fövqələdə vəziyyət elan etmişlər.

Şəhərin sakinləri fövqələdə vəziyyət tətbiq ediləcəyi haqqında xəbərdar edilməmişdir. Yalnız hadisədən 7 saat sonra hərbi komendantın elanı verilmişdir. Əməliyyatda SSR İttifaqının quru, hərbi dəniz, hərbi hava və hava desant qoşunlarının iri hissələri, həmcinin SSRİ Dövlət Tehlükəsizliyi Komitəsinin və Daxili İşler Nazirliyinin xüsusi teyinatlı qoşunları fəaliyyət göstərmİŞLƏR. Qeyd olunan hərbi hissələrin və birləşmələrin şəhərə yeridilməsi hərbi qulluqçuların humanizmə zidd, qəddar hərəkətləri ilə müşayiət edilmişdir. Gözə dəyənlərin hamısı həyatdan mehrum edilmişdir, yaşayış evləri və tibb müəssisələri atəş tutulmuş, "təcili yardım" maşınları, yoldan keçib gedən və yol kənarında dayanan maşınlar tanklar tərafından əzilmiş, yaralılar qətlə yetirilmiş, yerlərdə təcili yardım göstərən tibb işçiləri gülləbaran edilmişlər.

Ilkin məlumatata görə, bu günə qədər dinc əhalinin 168 nəfəri ölmüş, 715 nəfəri yaralanmış və bədən xəsareti almışdır. 400 nəfərdən çox adamın taleyi barədə məlumat yoxdur. Onların arasında qadınlar, qocalar və uşaq - azərbaycanlılar, ruslar, tatarlar və yəhudilər vardır. Çoxlarını ölüm mənzillərdə, küçə qapılarında, avtobuslarda və iş yerlərində haqlamışdır. Bu günə qədər yeni qurbanlar və yaralardan ölenler barədə məlumatlar alınır. Herbi qulluqçularından 28 nəfəri ölmüş, 80 nəfəri yaralanmışdır ki, onların çoxu komandanlığın razılaşdırılmamış hərəkətləri neticəsində öz yoldaşları tərəfindən fəlakət məruz qalmışdır.

Dan yeri ağaranda bakılıların nəzəri dəhşətli mənzərə ilə karşılaşdı: dinc əhalinin al qanına boyanmış asfalt, eybəcer hala salınmış cəsədlərin qalıqları, əzilmiş və gülələrdən deşik-deşik olmuş avtoməşinlər, güləbaran edilmiş yaşayış evlərinin və xəstəxanaların, o cümlədən uşaq xəstəxanasının binaları.

Həmin vaxtda Bakı şəhərində real vəziyyət aşağıdakı amillərlə səciyyələnir:

Birincisi, erməni ekstremitə mlətçilərinin millətlerarası ədavətin qızışdırılmasına və DQMV-ni Azərbaycan SSR-dən qoparib ayırmaga yönəldilən qanuna zidd, məqsədönlü hərəkətləri ardıcıl və müvəffəqiyyətlə həyata keçirmələri və bu na SSR İttifaqı tərəfindən adekvat yanaşımaması. Bele ki, təkçə 1989-20 ilin avqust-dekabr aylarında 91 dəfə Ermənistən SSR ərazisindən silahlı qrupların Azərbaycan kəndlərinə soxulması və onları atəşə tutması qeyde alınmışdır ki, bunun da neticəsində Azərbaycan SSR-də 52 nəfer ölmüş, 166 nəfər yaralanmışdır.

Ikinci, DQMV-də və onun ətrafında baş verən münaqişənin süni suretdə uzadılması, Mərkəz tərəfindən qeyri-müyyəyen və həyata qabil olmayan qərarların qəbul edilməsi, Konstitusiya əsasında konkret qərarlar tələb edən məsələlərdə qarşılıqlı güzəşt əsasında razılaşma taktikasının tətbiq edilməsi.

Üçüncüüsü, hələ indiyə qədər də ev və işlə təmin olunmayan, zor tətbiq olunmaqla, ölümlə hədələnməklə Ermənistən SSR-in ərazisindən qovulan 215 min azərbaycanlıdan 80 min nəfərinin Bakı şəhərində olması.

Bütün bunlar respublikada vəziyyətin sabitliyinin pozulmasının başlıca səbəbləri olmuşdur. Bakıda və respublikanın rayonlarında keçirilən yığıncaqlarda, mitinqlərdə SSRİ Konstitusiyasının 81-ci maddəsində nəzərdə tutulmuş müttəfiq respublikanın suveren hüquqlarını qorumaq haqqında öhdəliklərin SSR İttifaqı tərəfindən yerine yetirilməməsi, respublika rəhberliyinin Azərbaycan SSR-in ərazi bütövlüyünü təmin etməyə qadir olmadığı bildirilir, onun istəfa vermesi tələbləri irəli sürüldür.

Bele vəziyyətdən istifadə edən cinayətkar ünsürlər yanvarın 13-də əksəriyyəti erməni milletindən çoxlu insanın tələfətinə səbəb olan talanlar, azığlıqlar törendilər. Azərbaycan xalqı, respublikanın zəhmətkeşləri baş vermiş cinayətləri qətiyyətə pisləyir, onların teşkilatçılarının və icraçılarının ciddi cəzalandırılmasını tələb edirlər.

Bununla belə, Bakı şəhərində və bütövlükde respublikada yaranmış mürəkkəb vəziyyəti hakimiyyəti zorla əle keçirmek cəhdləri kimi qiymətləndirmek olmaz. Yuxarıda göstərilən məsələlərin vaxtında və operativ həll edilmesi əvəzinə, onların müəyyən olmayan səbəblərdən uzadılması davam edirdi ki, bu da fitnəkarlıq kimi qiymətləndirilə və təbii ki, gözlənilməyən nəticələrə səbəb ola bilərdi.

Bütün bu hallar qoşunların yeridilməsindəki üsullara və operativ-taktiki hərəkətlərə heç vəchle bəraət qazandırmır.

Məhiyyətinə görə sovet qoşunlarının Macarıstan və Çexoslovakiyaya soxulması ilə müqayisədə tarixin daha mənfur səhifəsini təşkil edən bu vəhşi əməliyyat qabaqcadan "mühərribə meydani"na gələn SSRİ müdafiə naziri D.T.Yazov və SSRİ daxili işlər naziri V.V.Bakatin rəhbərlik etmişlər. An-

laşılmışır, təşkilatçılar dinc dövrde ehtiyatda olanların, özü də Şimali Qafqazdan, ermənilərin six yaşadığı rayonlardan səfərbarlıye alımmasını nə ilə izah edirlər?

Qoşun hissələrinin və birləşmələrinin tanklardan, piyadaların döyük maşınlarından və zirehli transportörlardan, həmçinin partlayıcı gülləsi və ağır mərkezinin yeri deyişdirilmiş gülləsi olan odlu avtomat silahlardan istifadə etməsi beynəlxalq hüquq normalarının və sazişlərinin açıq-açıqına pozulması deməkdir. Belə yaraların müalicəsi üçün müvafiq təcrübə, avadanlıq, dava-dərman lazımdır. Lakin qanlı cinayətin əsl miqyasının dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə xərici ölkələrin respublikaya lazımı tibbi yardım etmək üçün göstərdikləri bütün cəhdlərin qarşısı qətiyyətə alındı.

İttifaq dövlət hakimiyyəti orqanlarının, Bakı şəhərinin dinc əhalisinə divan tutulmasının təşkilatçıları və icraçılarının göstərilən hərəkətlərini insan hüquqları barəsində ümumi bəyan-namənin, habelə SSRİ Konstitusiyasının və beynəlxalq hüquq aktlarının aşağıdakı müddəələrinin kobudcasına pozulması kimi qiymətləndirmək lazımdır:

- SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndində nəzərdə tutulduğu kimi, fövqəladə veziyətin tətbiq edilməsi müvafiq müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti ilə mütləq müzakirə olunmasını tələb edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin bəyanatından görünür ki, Rəyasət Heyəti Bakı şəhərində fövqəladə veziyət tətbiq edilməsi barədə belə razılıq verməmişdir;

- 1949-cu ilin Cenevre konvensiyalarına aid 1977-ci il iyunun 10-da qəbul edilmiş II əlavə protokol; həmin protokola görə, mühəribə aparılmasının qaydaları Cenevre konvensiyalarında və "Həddən artıq xəsərə yetirən və ya ucdantutma təsir göstərən silahlar sayıla bilən konkret adı silah növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında" 1981-ci il konvensiyasında nəzərdə tutulmayan

bütün silahlı münaqişələrə şamil edilir.

Bu konvensiyaları imzalayan Sovet dövləti onlara əməl edilmesi üçün bütün dünya ictimaiyyəti qarşısında birbaşa məsuliyyət daşıyır.

SSRİ-nin yaradılması haqqında müqaviləni və SSRİ Konstitusiyasını pozaraq SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Bakıda fövqəladə veziyətin tətbiq edilməsi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-ci il 19 yanvar tarixli fərمانının qüvvədə olan qanunvericiliyin kobud surətdə pozularaq qəbul edilmiş qərar kimi respublikanın ərazisində qüvvəsinin dayandırılması haqqında Azərbaycan SSR Ali Sovetinin 1990-ci il yanvarın 22-də keçirilmiş fövqəladə sessiyasının qərarına, fərmanın ləğv edilməsi və qoşunların çıxarılması haqqında vəsatətine etinasiqliq göstərməkdə davam edir.

Ölkenin dövlət hakimiyyəti orqanlarının Ermenistan SSR-də baş vermiş hadisələrə laqeydiyi nəticəsində Ermenistandan 200 min nəfərdən çox azərbaycanlı kütlevi surətdə qovulmuş, 80 nəfərə yaxın azərbaycanlı olmuş və itkin düşmüşdür. Azərbaycan SSR-də xüsusi idarəetmə forması tətbiqinin si-naqdan çıxarılması, fövqəladə veziyət elan edilməsi zəhmetkeşlərin haqlı naraflığına səbəb olmuşdur.

Hərbi qulluqçuların ailələrinin köçürülməsi, rusdilli əhalinin nümayəndələrinin respublikanı tərk etməsi faktları həddən ziyyədə təşviş və həyecan doğurur. Azərbaycan SSR Ali Sovetinin deputatları və Azərbaycan SSR-dən SSRİ xalq deputatları bu faktları Azərbaycan və rus xalqlarının qardaşcasına qarşılıqlı münasibətlərinə ədəvat salmaq cəhdləri kimi qiymətləndirirlər. Biz bildiririk ki, Azərbaycanın və Rusiyanın dostluğu və qardaşlığı, Azərbaycan xalqının respublikanın rusdilli əhalisi ilə beynəlmələr birləşməzdır, bu tarixi nai-liyyətimizə heç kəs qəsd edə bilmez.

Bütün yuxarıda göstərilənlər Bakı şəhərində fövqəladə veziyət elan edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyə-

tinin 1990-ci il yanvarın 19-da qeyri-qanuni qəbul etdiyi fərmanına əsasən dinc əhalinin kütləvi qırğınına səbəb olan qoşunların Bakıya yeridilməsini Azərbaycan xalqına qarşı ci-nayet kimi qiymətləndirməyə əsas verir..."

Sovet dövrünün yazılmamış qaydalarına görə, adətən, SSRİ Ali Sovetinin sessiyalarından əvvəl Sov.IKP MK-nin plenumları çağırılır, qarşidakı perspektiv üçün xalqın və dövlətin taleyi ilə bağlı məsələlər həmin plenumda müzakirə olunub müvafiq qərar qəbul edildikdən sonra... Ali Sovetin sessiyasının müzakirəsinə verilir və burada onlara qanun donu geyindirilirdi.

Bu dəfə də əvvəl plenum oldu, özünün rəhbər partiya göstərişlərini verdi və fevralın 14-də SSRİ Ali Sovetinin üçüncü sessiyası işe başlandı. Mixail Qorbaçov sessiyanı açdı, Ali Sovetin sədri Anatoli Lukyanov sessiyanın gündəliyi barədə məlumat verdi və SITA-nın rəsmi məlumatında deyildiyi kimi, "SSRİ xalq deputatı, SSRİ EA-nın müxbir üzvü M.T.Abasov 1990-ci il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin təhqiqatı ilə əlaqədar deputat komissiyasının bəyanatını oxudu". Bundan sonraki cümle: "Gündəliyə Azərbaycan və Ermənistanda vəziyyət, şəraite qiymət verilməsi və regionda vəziyyəti sabitləşdirmək məqsədile görülen tədbirlər haqqında ayrıca məsələ daxil edildi".

Bu yerde mən 1990-ci il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin təhqiqatı ilə əlaqədar Azərbaycan SSR Ali Soveti istintaq komissiyasının bəyanatından son parçanı sitat getirməyi lazımlı bilirəm:

"Azərbaycan SSR Ali Sovetinin komissiyası əldə olan faktları və onların təhlilinə əsaslanaraq aşağıdakılardan zəruri sayırlar:

1. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ilə məsələni hökmən müzakirə etmədən Bakı şəhərində fövqəladə vəziyyət elan etməklə SSRİ Ali Soveti Rəyasət Heyətinin SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini kobud su-

rətdə pozması SSRİ Konstitusiyasının, müttefiq respublikanın suverenliyinin pozulmasına qorxulu nümunə kimi pislenilsin.

2. SSRİ Konstitusiyasını pozaraq Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə icazə vermiş şəxslərin fərdi məsuliyyəti məsələsinə baxılsın.

3. Qoşunların Bakıya yeridilməsinə bilavasitə rəhbərlik etmiş və bu zaman faciəli nəticələrə səbəb olan antihumanist, qəddar metodlardan istifadə edilməsinə imkan vermiş şəxslərin məsuliyyəti məsələsinə baxılsın.

4. 1990-ci il yanvarın 19-20-də Bakıda baş vermiş hadisələrin müükəmməl təhqiq edilməsi üçün SSRİ Ali Sovetinin deputat komissiyası yaradılsın.

5. SSRİ Ali Sovet Rəyasət Heyətinin bu ilin 15 yanvar tarixli fərmanında nəzərdə tutulmayan Azərbaycan SSR şəhərlərində və rayonlarında fövqəladə vəziyyət loğv edilsin və eyni zamanda qoşunlar oradan çıxarılsın, respublikaya vurulmuş zərərin əvəzinin ödənilmesi haqqında ölkənin ali dövlət hakimiyəti və idarə orqanları tərəfindən qərar qəbul edilsin".



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Şakir, sənin "Mən şahidəm ki..." kitabının demək olar ki, ilk oxucusu mən olmuşam. Kitab geniş oxucu kütłesine təqdim edilməmişdən əvvəl hissə-hisə "Səhər"də dərc edilib. Sənin bu kitabla bağlı xatirələrin də maraqlı olar...



**ŞAKIR  
YAQUBOV**

O vaxt bu kitab haqqında yazılı mətbü rəylərde belə bir fikir təkrarlanırdı ki, sanki kitab elə Qanlı yanvar günlərində müəllifin qəlbində yaranıb... Əslində də eleydi, sadəcə, mən onu 1991-ci ilin yanvarında qələmə almış, ayrı-ayrı hissələri ni ele o vaxt rəsmi dövlət qəzeti olan "Heyat"da və "Səhər"

qəzətində dərc etdirmiş, həmin ilin oktyabrında isə ön söz eləvə etməkla, çapa hazırlamışdım. Faciədən artıq 20 aydan çox vaxt keçirdi, heç bir nəticə isə yox idi və gözlenmirdi də. Çünkü hələ 1991-ci ilin aprelində SSRİ-nin o vaxtkı baş prokuroru Trubin bildirmişdi ki, "Bakı hadisələrinə dair işin təhqiqinə xitam verilmişdir... Kimise cinayet məsuliyyətinə cəlb etmək üçün əsas yoxdur", bizzət de sentyabrın axırlarından başlayaraq Qarabağda hadisələr açıq-aşkar Azərbaycana qarşı təcavüzkar müharibə xarakteri almışdı və 20 Yanvar yaşayış-unudulmaqdır idı. Bax, belə bir vaxtda "yatmışları oyatmaq" mümkün olmasa da, silkələmək zərurəti yaranmışdı və buna görə mən yazdıqlarıma təzədən əl gəzdirib, kitab şəklində naşr etdirmək qərarına gəldim...

Oxucular, hemkarlar məni "oturaq" qəzətçi kimi tanıydılar. Ona görə haqlı sual yaranırdı ki, kitabda toplanmış faktik materialları necə eldə etmişəm. Bu suala qismən kitabın özündə cavab var. Mən Qarabağ münaqışesinin lap əvvelində məsul katib İsləmışəm, oturaq işdə olmuşam. Katiblik isə redaksiyada bir növ "baş qərargah" idi: müxbirlər buradan tapşırıq alıb hadisə yerinə gedir, qayıdanda da katibliyə baş çəkib ilkin məlumat verir və ne bareddə, ne həcmde yazacaqlarını bildirirdilər; bütün çap materialları, qəzet sehifəsinə çıxan və çıxmayan yazılar, o cümlədən rəsmi kanallara alınan materiallar, sənədlər məndə cəmləşirdi və mən yaddığım gütüne arxalanıb hərəsindən bir şey götürməye çalışırdım; üstəlik, özüm də imkan düşəndə mitinq və piketlərdə, MK-dakı tədbirlərdə, AXC fealları ilə ünsiyyətdə olur və necə deyerlər, əl altından faktlar toplayırdım. Nehayət, o vaxtkı SSRİ-də çıxan külli miqdarda qəzet və jurnalları ardıcıl izləyirdim, onlarda isə baş verən hadisə və proseslərə işq salan məqamlar az olmurdı. O vaxtlar ölkənin baş qəzeti sayılan "Kommunist" in sehifələrində dərc edilmiş "Bu da "tayfa oyunu"dur?!" adlı irihəcmli məqalem məhz sovet mətbuatına tənqidini baxışın bəhrəsi idi...

Yəqin yaşılı oxucuların da yadında olar: yanvarın 20-dən 5-6 gün sonra həm Moskvadakı və həm də Bakıdakı maraqlı tərəflərin "öttürməsi" ilə "Bakı qırğıncında Heydər Əliyevin və onun "tayfası"nın əli olması" barədə versiya ortaya atılmışdı və bu versiya mətbuat sehifelerində əməlli-başlı hallandırıldı. Ən ağır isə bu idi ki, züy tutanlar arasında Azərbaycan vətəndaşları, vaxtile Heydər Əliyevin "əlindən sü içənlər" də az deyildi. Təbii ki, özünü həqiqi azərbaycanlı sayan heç bir kəs millətin bu şekilde təhqir edilməsinə döza bilməzdi. Bizzət isə dözürdürlər. O vaxt onsuza da hər tərəfdən təqiblərə məruz qalan Heydər Əliyevi demirəm (menim kimi balaca adamların müdafiəsiñə onun heç bir ehtiyacı yox idi!), xalqın özünü böhtən və iftiralarдан qorumaq, başcası isə həqiqət namine, ədalət namine obyektiv söz demek məqamı yetişdiyi halda heç kim özünü "pis kişi" eləmək istəmirdi...

Düşüncələrimi "Kommunist" in o vaxtkı rəhbərləri - rəhmətlik Rəfaıl müəllimlə və səninkə bölüsdüm. Yadındadırısa, hər ikinin fikrimi şərık çıxdınız və hansı formada, hansı mövqedən olursa-olsun, yazacağım məqalənin məsuliyyətinə şərık çıxmağə, qəzətdə dərc olunmasını təmin etməyə söz verdiniz. Mən o məqaləni yazdım, 1990-ci il mayın 5-də "Kommunist" də dərc oldundu və... nəticəsi o oldu ki, dörd aydan bəri redaktori əvəz edən və bu gün-sabah MK bürosu tərəfindən redaktor təyin edilməli olan Rəfaıl müəllim "vəzifə iddiası"ndan əl götürməli oldu. Sənin redaktorluğunla çıxan "Səhər" qəzeti təqribən bir aydan sonra mədəni şəkildə qapandı; mən özüm KP MK-nin en müxtəlif bölmələrinə onlara "söhbet"ə dəvət olundum, izahatlar yazdım... Lakin həmin məqalə o vaxt öz işini gördü: 20 yanvar hadisələrinin səbəbləri ilə bağlı ictmai rəyi azdırmaq cəhdləri puça çıxdı... Həmin məqalədə mən ilk dəfə o dövr üçün çox qeyri-adi görünen, lakin hadisələrin bütün sonrakı gedisiñdə özünü tamamilə dögrulduran bir natiçəyə gəlmişdim, o da bu idi ki, kim nə deyirsə-desin, şəxsen

mən 1987-ci ilin oktyabrında Heydər Əliyevin Siyasi Büro üzvlüyündən azad edilmesi, başqa sözle, siyasi hakimiyət-dən əzaqlaşdırılması ilə həmin il noyabrın 18-də Mixail Qorbaçovun müşaviri akademik Abel Aqanbeqyanın Fransanın "L'Humanite" qəzetində dərc olunmuş müsahibəsi, Dağılıq Qarabağ Vilayət Sovetinin 1988-ci il 21 fevral tarixli qərar ve Bakıda fəvqələdə veziyətin tətbiqi haqqında 1990-ci il 19 yanvar tarixli fərman arasında birbaşa əlaqə görürem...

Mezahir, yeri gelmişkən, bugünkü oxucular üçün məraqlı olacağını zənn edib həmin məqalədən bir parçanı sıfat getirmək istəyirəm:

"İki ildən çoxdur ki, sovet jurnalistləri, ələlxüsus Moskvada çıxan qəzet-jurnalıların və Mərkəzi televiziyanın müxbirləri xalqımızın başında "dəlləklilik öyrənirlər", bığdan kəsib saqqala, saqqaldan kəsib birçəyə "yamaq" vurduqları üzə çıxanda isə obyektivlikdən, düzlük və ədaletdən dəm vuran bu həqiqətpərəstlər nanəciblilərinə ya "informasiyanı əldə etmək şəraitinin mürəkkəbliyi" ilə haqq qazandırırlar, ya da sadəcə... hər şeyi qulaqardına vurub yəne bildiklərini edirlər.

SSRİ Jurnalistlər İttifaqının "Jurnalisticceskie novosti" məcmüsündə (№2, 1990) "Krasnaya zvezda" qəzetiñin xüsusi müxbiri polkovnik V.Qavrilenko ilə müsahibə dərc edilmişdir. Zaqqafqaziyada hadisələr mövzusunda ixtisaslaşmış, son iki ilde çalışdığı qəzetiñ sehifələrində Azərbaycanla bağlı bir neçə qərəzsiz yazı dərc etdirmiş hərbi jurnalist bu dəfə də həqiqətə sadiq qalmış, həmkarlarının mərkəzi mətbuatda çıxmış bir neçə yazısına münasibətini bildirmişdir.

V.Qavrilenko söhbətine həmin məcmuədə çap olunmuş şəkildə əksini tapan faktın Azərbaycan xalqına qarşı növbəti iftiraya nece əvvəlindən başlayır. Məlum olur ki, şəkil Xanlar (indi Göygöl - Ş.Y.) rayonunun Çaykənd kəndində çəkilib. 1989-cu ilin son günlərində içindəki "saqqallı"larla birlikdə göye qalxmaq istəyərkən vertolyot texniki səbəblər üzündən

qəzaya uğramış, təsadüf üzündən heyət sağ qalmış, sərnişinlər isə (16 nəfər) helak olmuşlar. Başqa rakursda çəkilmiş həmin şəkil sonradan Moskvada, XMA-nın (Xəbərlər Mətbuat Agentliyinin - Ş.Y.) fotovitrinində nümayiş etdirilmişdir. Qəribədir: dünyadan onlarca ölkəsi ilə informasiya mübadiləsi ədən bu agentliyin müxbirləri I.Mixaylov və S.Titovun kadra yazdıqları mətnində isə belə çıxır ki, guya vertolyotu silahlı azərbaycanlılar vurub salmış və "zavallı erməni xalqı"nın da-ha 16 nümayəndəsinin ölümüne bais olmuşlar.

Yanvar hadisələri dövründə Moskva qəzətlərinin müxbirləri Bakıda növbələşmişlər, o cümlədən yanvarın 20-dən fevralın 10-dək "Komsomolskaya pravda"nın bir neçə əməkdaşı respublikamızın paytaxtından yazılar vermişdir. Onlardan biri - A.Kraynin yazmışdı ki, "Azərbaycan yaraqları Gəncədə herbi sursatla birlikdə dörd tankı elə keçirmişlər". V.Qavrilenko isə qətiyyətə bildirir: tanklar təmir zavodundan gətirildi və üstündə heç bir sursat-filan yox idi!

A.Krayninin iş yoldaşı O.Şapovalov da Hacıkənd yaxınlığında granatomiyotla zirehli transportyorum vurulub sıradan çıxarıldığını bildirərkən ("Komsomolskaya pravda", 16 yanvar) həm özünün qərezkarlığını bürüze vermiş, həm də dilindən həmin faktı söylədiyi MI-8 vertolyotunun komandiri mayor V.Zarudnev piş vəzifəyətə qoymuşdu. Polkovnik V.Qavrilenkonun şahidiyinə görə, əslində, deyilən vaxtda həmin ərazi-də heç bir hərbi texnika atəşə tutulmamışdı...

Bele misallardan istanilen qədər getirmək olar və ayrı-ayrı jurnalistlərin gelecək mənşələri naminə siyasi kapital toplamaq cəhdinə bəlkə də haqq qazandırmaq mümkündür. Lakin Sovet İttifaqı sərhədləri hüdudunda yaşayan bütün millətlərin mənafeyini eyni dərəcədə müdafiə etməli olan SSRİ xalq deputatının da jurnalistikada ikrəh doğuran metodlara əl atması son dərəcədə təccübəli görünür.

Qanlı şənbə gecəsinin sarsıntısından hələ də özümüzə gəl-

Bax belə! Nə az, nə azacıq: demə, siyasi "pensiyaçı" günahsız hemvətənlərinin qana qəltan edilməsini alqışlaşamış, bu, "tayfa oyunları" olmazmış!.. Yeri gəlmışkən, məqsədə çatmaq üçün bütün vəsitələri məqbul hesab edən adamlardan başqa bir şey gözləmək də xəyalpərəstlik olardı. Kimlərse ürəklərindəkini dila gətirməli idilər ve bunu "Komsomolskaya pravda"nın əli ilə etdilər. Davamını çox gözləmək lazımdı.

Fevralın 4-də "Pravda" qəzeti "Əliyevçilik, yaxud "xoş" əyyamların xiffəti" sərlövhəli məqalə verdi. Məqalə tibb elmləri doktoru V.Əfəndiyevin imzası ilə dərc olunmuşdu ve qəribə burası idi ki, o, nəinki alim yazısına, heç jurnalist təhqiqatına da oxşamırdı, açıq-əşkar arayış təsiri bağışlayırdı. Bu na baxmayaraq, şübhə üçün əlyeri qalmamışdı, necə deyərlər, "tayfa oyunu"nu xatırladırdı.

Üç gün sonra tibb elmləri doktoru V.Əfəndiyevin "Communist" və "Bakinski raboçı" qəzetlərinə məktub"u dərc olunanда şübhələr yaz dumanı kimi çekilib getdi. V.Əfəndiyevin məktubunun sonluğunu xatırlatmağı lazımdır: "...1990-ci il fevralın 4-də "Pravda" qəzetiində mənim imzamla dərc olunmuş sərf siyasi xarakter daşıyan və 1990-ci il yanvarın sonunun hadisələrini əks etdirən əlyazmadakı bəzi müddəələrin daxil edildiyi "Əliyevçilik, yaxud "xoş" əyyamların xiffəti" sərlövhəli məqalə **mənə malum deyildir, onu mən yazmamışam və imzalamamışam** (fərqləndirmə mənimdir - Ş.Y.). Təessüf edirəm ki, məqaləmi yazarkən əsas götürdüyüm xoş niyyətlər saxtakarlığa çevrilib».

Əslində, məqalədə hədsiz təəccüb doğuran, adamı heyrətə salan təzə bir fakt yox idi. Qohumbazlıq, yerliçilik, rüşvet-xorluq, saxtakarlıq, gözdən pərdə asmaq, yalançı raportlar və keçici bayraqlar barede yenidənqurma başlanan gündən Siyasi Büronun keçmiş üzvlərinin və üzvlüyə namızedlərinin fealiyyətinin ayrılmaz keyfiyyətləri kimi danışılır və həmin sıradan Azərbaycan da istisnaliq teşkil etmir. V.Əfəndiyevin de-

diyi başlıca saxtakarlıq məqalənin girişindədir, özü də o qədər qondarma girişidir ki, hətta naşı oxucu saxtakarlığı dərhal duyur: «Mənim respublikam facieli günlərini yaşıyır. Ekstremlistlər və her cür tör-töküntülər qardaş qırğını salmağa cəhd göstərirlər. Azərbaycandan gələn xəbərlər dünyadan hər tərəfində düşyüş məlumatı kimi qarşılıdır.

Baş sindiran tekçə mən deyiləm: hadisələrin kökü haradır? İki ildən bəri tekçə mənim Azərbaycanımı deyil, həm də bütün Zaqqafqaziyani lərzəyə salan bütün bu hadisələr kime sərfelidir? Megər faciənin qarşısını almaq olmazdım?

Yalnız bir nefer cüretlənib deyir ki, olardı, ancaq birçə şərtlə - eger respublika hakimiyyət bütün tamlığı ilə onun əlinde olsayıdı, indiki vəziyyət yaramazdı. Həmin adam Heydər Əliyevdir. O, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin qarşısında çıxış edərək demişdir: "Mənim vaxtimda belə şeylər ola bilməzdii".

Bax bütün bunlardan sonra xalq deputati N.S.Petuşenkonun Bakı faciəsinə münasibətini dəyişməyəcəyini güman etməkdə necə da sadəlövhəlik göstərmiş! Görünür, "cəzibə qüvvəsi" çox güclü imiş ki, deputat da qüvvəyə təslim olmuş, "Veteran" həftəlik məcməsinə (№10, 1990-ci il) verdiyi müsahibədə bəlağtlı demişdir: «Bəla bir, bəlkə də en mühüm məsələ mənim üçün qaranlıq olaraq qalır: faciəli hadisələrdə H.Əliyevin rolü. İndi o, Moskvada nə ilə məşğuldur? Deyirlər ki, pensiyadadır. Bu cavab məni qane etmir. Belə pensiyaçıların referent, müşavir və s. işləmələrindən xəbərdarıq. "Öz" regionlarında baş verən hadisələrdə onların dirijorluq etmək imkanı vardır mı? Bu yaxınlarda "Pravda"da dərc olunmuş yazı ("Əliyevçilik, yaxud "xoş" əyyamların xiffəti" nəzərdə tutulur - Ş.Y.) belə suallar üçün əsas verir».

Adama ağır gəlse də, ürek bulandıran iş olsa da, SSRİ Ali Sovetinin üzvü N.S.Petuşenkonun közü öz qabağına eşməsinin, "Ağa deyir: sür dərəyə..." prinsipi ilə hərəkət etməsinin

mənətiqi izahı var. Lakin "sapı özümüzdən olanların" kökümüzə balta çalması nə qanuna uyğun gelir, nə de şəriətə.

"Əliyevçilik, yaxud "xoş" əyyamların xiffəti" yazısı ilə əlaqədar "Pravda"da dərc olunmuş (1990-ci il 13 aprel) oxucu məktubları dediyimizə sübuditur. Böyük bir podborkadır - qəzet sehifəsinin taxminen yarısını tutub. Müəlliflərdən biri də tibb elmləri doktoru V.Əfəndiyevdir - onun "xirdə əməliyyat" a məruz qalmış təkzib məktubu verilib. Redaksiya boynuna alır ki, "Həqiqətən sehifə bağlanan gün V.Əfəndiyevin məqaləsində müəlliflər razılışdırılmışdan kiçik düzəlis (bakılı alım isə israr edir: "İlk variantda mən sehiyyənin və tibb kadrları hazırlanmasının acınacaqlı vəziyyətinin Azərbaycanda yaranmış sosial və iqtisadi vəziyyətlə bağlılığını və bu işdə ölkənin və respublikanın partiya rəhbərliyinin iş metodlarının və əslubunun rolunu təhlil etmişəm" və deməli, bu halda "Kiçik düzəlis" dən söhbət gedə bilmez - Ş.Y.) aparılmışdır" və buna görə üzr isteyir. Mənətiq tələb edir ki, ləyaqətsiz hərəkətinə görə üzrxahlıq eləyen redaksiya "bir daş altında, bir daş üstündə" deyib söhbətə nöqtə qoysun. "Pravda" isə bele etməyib. Podborkaya böyük bir ön söz yazılıb, "partiyani ona yapışmış ərpədən təmizləməyə bundan sonra da kömək edəcəyik" - deyə "fikir plüralizmi"ni eks etdirən məktub və teleqramlar bir-birinin ardınca düzülüb:

"Əger kimse son 20-30 il ərzində Azərbaycanda cəmiyyət həyatını ciddiyətli, elmi əsasda və hərtərəfli təhlil etse, bele bir mənətiqi nəticəyə gələr ki, Azərbaycanda facieli hadisələrin baiskarı yalnız və yalnız əliyevçilikdir".

"Əliyev Azərbaycanda, Bakıda baş verən müasir hadisələrdə təqsirkardır".

"Qorxaqlıq ucbatından Əfəndiyev məqalənin müəllifi olduğundan imtina edir. Onu Əliyev tayfası qorxutmuşdur".

"... Tayfa respublikada qanunsuzluq, əsəret və özbaşınlıq şəraiti yaratmışdır, bu 1990-ci il 13-20 yanvar hadisələri zamanı açıq-aşkar nəzərə çarpırdı...".

"Böyük meyarla yanaşılsa, Azərbaycanda baş verən bütün hadisələrə görə H.Əliyevlə haqq-hesab çəkmək lazımdır...".

Məktubların canını bu sətirlər təşkil edir. (Düz bir ay əvvəl - SSRİ xalq deputatlarının növbədən kənar üçüncü qurultayında leninqradlı SSRİ xalq deputati A.A.Şelkanov isə ölkənin ilk prezidenti vəzifəsinə namizədin müzakirəsi zamanı deyirdi: "Bele hesab edirəm ki, məhz bu gün müzakirə olunan namizədin rəhbərliyi altında Bakıda Yanvar hadisələrinə dair çıxarılmış qərarda antidemokratik özünü bürüze vermişdir. Bu halda Konstitusiya iki dəfə, 119-cu maddənin 13-cü və 14-cü bəndləri kodubcasına pozulmuşdur" - Ş.Y.).

"Pravda"da dərc olunmuş sətirləri oxuduqca yanvarın 19-dan 20-nə keçən gecədə hemin məktub müəlliflərinin vəziyyətini göz önüne gətirməyə çalışırdım və Vətən yolunda qan qusun Sabirin dahiyanə misraları qulaqlarında eks-səda verirdi: "Millet necə tarac olur-olsun, ne işim var?! Düşmənlərə möhtac olur-olsun, ne işim var?!"

Bir məsələ də məni rahat buraxır. 20 Yanvar faciəsi keşməkəşli tariximizin ən qara sehifəsinə çevrilmişdir. Şəhidlərin məzarının üstüne səpələnmiş al-qırızı qərənfillərin arasından bahar otları göyərməye başlamışdır. Üç aydır ki, Azərbaycan partiya təşkilatı, xalqın namuslu, vicdanlı oğul və qızları "şənbə gecəsinə gedən yol"un (B.Vahabzadə) səmtini tamam ayrı yönə salmaq mümkün olduğu halda bunu niyə edə bilmədiklərindən kişi kimi, gələcək bürdəmələrdən xalqı qorumaq naməne mərd-merdanə, ən yüksək tribunalardan söz açırlar ("Komunist"in sehifələrində də bele çıxışlar az olmayıb). Lakin tökülen günahsız qanlar üçün Azərbaycan KP MK bürosu, respublika hökuməti, ziyanlılar qəder (belə bir az da artıq!) təqsirkar olan formal və qeyri-formal təşkilatların nümayəndələri nədənsə susur, yaranmış ağır vəziyyət üçün özlərinin də məsuliyyət daşıçılarını boyunlarına almaqla respublikada sağlam mənəvi-psixoloji iqlimin əmələ gəlib möhkəmlənməsinə

kömkət etmək istəmirlər. Öz gözündə tiri görməyib özgəsinin gözündə qıl axtarmaq adəmin başını ucaltmaz!

Döne-döne üzr isteyirəm: bu, nəsihət deyil, real həyat-  
dan doğan arzudur.

Bu yaxınlarda buraxılmış "Tarixin "ağ ləkələri" və "yenidən-qurma" kitabının müəllifi A.Mansurov (Arif müəllim indi haqq dünyasındadır - Ş.Y.) belə bir mülahizə yürüdü: erməni lob-bisi hər şeye qadirdir, ən zəherli gürzədən də qorxundur - quyuşunu tapdadınımı, dərhal çalacaq. Bu lobbi o qədər güclüdür ki, onun sözünün üstünə söz qoyanda Siyasi Büro-nun üzvü olan dövlət başçısını (A.A.Qromiko) nezərdə tutulur - Ş.Y.) pensiyaya göndərə bilir, MK katibini isə «rüşvətxor» damğası ilə bütün ölkədə rüsvay edir.

Mən qalsa erməni lobbisinin gücç 70 il alınmaz qala kimi dayanmış Sovetlər birliyine Qarabağ alovu salıb bu yanını sönməye qoymamasındadır. Kim nə deyirsə-desin, şəxsən mən 1987-ci ilin oktyabrında Heydər Əliyevin Siyasi Büro üzvlüyüündən azad edilməsi, başqa sözlə, siyasi hakimiyət-dən uzaqlaşdırılması ilə təxminən yarım ay sonra akademik A.Aqanbeqyanın Fransanın «Hümanite» qəzetində dərc olunmuş müsahibəsi, Dağlıq Qarabağ Vilayət Sovetinin 1988-ci il 20 fevral tarixli qərarı və Bakıda fəvqələdə vəziyyətin tətbiqi haqqında 1990-ci il 19 yanvar tarixli fərman arasında birbaşa eləqə görürəm.

Bu isə heç bir "tayfa oyunu"na bənzəmir...". Məqale "Kom-munist" qəzetinin 5 may 1990-ci il tarixli nömrəsində çıxan-dan sonra akademik Cəlal Əliyevin redaksiyaya telefon zəngini xatırlayıram: "Çox sağ ol, oğul! Demə, istəyəndə bizdə yazı da yazmaq olurmuş..." - dedi. Mən həmin fikri, sözləri bir qədər dəyişməklə, "Azərbaycan Respublikasının Milli Məclisi-ne tövsiyə olunsun ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət versin. Bu məqsədlə Milli Məclisin xüsusi ses-siyasının keçirilməsi məsələsinə baxılsın" - məzmunlu xüsusi

maddəsi olan 1994-cü il 5 yanvar tarixli Prezident fərmanına və buna uyğun olaraq, Milli Məclisdəki təxminən üç aylıq müzakirələrə aid etmək isteyirəm: "Demə, bizdə də haqqın, ədalətin təntənəsinə ümidi hələ yaşayırımsı".



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Şakir, 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə xeyli müsahibəm dərc olunub. Onlardan yalnız birini - Flora Sadiqlının "Azərbaycan" qəzetinin 2001-ci il 19 yanvar tarixli nömrəsində dərc etdirildiyi səhbi xatırlatmaq isteyirəm:

1990-ci ilin faciəli yanvar günlərində xalqımızın çörəkdən, sudan çox informasiyaya ehtiyacı var idi. Azərbaycan televiziyəsinin enerji bloku partladılmışdı, radio işləmirdi, qəzetlər çıxmırıldı. Küçələrdə güllə səsləri eşidilir, əsgər maşınları şütyür, Moskva radiosu isə Bakıda guya ekstremistlərin 26 sovet əsgər və zabitini öldürdükləri baradə xəbərlər yayırdı. Bu xəbərləri təkzib etmək, dünya ictimaiyyətinə, ilk növbədə isə Azərbaycan xalqının özüne əsl həqiqəti çatdırmaq lazım idi. Ancaq necə, hansı vasitə ilə? Fövqələde veziyət şəraitində nəinki qəzet buraxmaq, şəhərə çıxməq belə təhlükəli idi. Ancaq öz vətəndaşlıq vəzifəsini yerinə yetirən, peşə bor-cuna sadıq qalan jurnalistlərimiz bəlkə də mümkün olmayan bir işin öhdəsindən bacarıqla geldilər. "Səhər" qəzetinin 20 Yanvar faciəsindən dərhal sonra nəşr olunmuş 12 səhifəlik nömrəsi dərdli xalqımızın yarasına mələhəm oldu. 2 milyon ti-rajla çıxmış "Səhər" xalqa pulsuz paylandı. Bu, sözün həqiqi menasında jurnalistik qəhrəmanlığı iddi. Illər keçidkə bu qəhrəmanlıq unudulmur, əksinə, jurnalistlərimizin fədakarlıqları daha böyük əzəmetlə gözlərimiz önündə canlanır.

Mən "Səhər"in həmin nömrəsinin hazırlanmasının, jurnalist-lərimizin keçirdikləri həyəcanın canlı şahidi olmuşam. Məzahir Süleymanzadənin qərargaha çevrilmiş iş otağında baş verən

hadiseler de indiki kimi yadımdadır. Mən Məzahiri yaxşı tanıyıram: universitetdə tələbə yoldaşı olmuşuq. Sonra uzun müddət o vaxt respublikanın ən böyük mətbuat orqanı olan "Kommunist" qəzetiндə işləmişik. Burada M. Süleymanzadə vəzife pilləleri ilə irəliləyib, hələ çox cavan olmasına baxmayaq, redaktor müavini teyin olunub, çoxlu yaradıcılıq mükafatı alıb. Amma jurnalist taleyinin en unudulmaz anları yaratdığı və bu günədək baş redaktoru olduğu "Səhər" qəzeti ilə bağlıdır.

İş elə getirib ki, mən M. Süleymanzadənin ən sevincli, ən kədərli gülənlərinin də şahidi olmuşam. Amma onun 20 Yanvar günlərindəki çöhrəsini heç unuda bilmirəm. Adətən səmimi, mehriban olan Məzahir müəllimin nəinki mənim, hətta ona zəng vuran dünyalar qədər sevdiyi anası Leyla xanımın da üstünə səsini ucaltdığını indi də xatırlayıram. Bəs onun özü necə, 11 il əvvəlki hadiseleri xatırlayırmı? "Səhər"ın baş redaktoru Məzahir Süleymanzadə ilə 20 Yanvar faciəsinin növbəti ildönümü ərafəsində söhbətə də elə bu sualla başladıq.

- Əlbette, xatırlayıram. Qanlı Yanvar gecəsindən dərhal sonra iş yerine bizimle yanaşı cəmi üç qadın gəlmışdı. Biri sən idin, biri Nazile, biri də Perinaz. Tək id elədin ki, Vaqif Bəhmənli, Zülfüqar Rüfətoğlu, Bəxtiyar Sadiqov, Tahir Rüstəmovla birge tapşırıq dalınca səni də göndərek. Onda mən sesimi ucaltdım ki, nə vaxt buradakı kişilərin hamısı şəhid olarlar, o zaman sən rus əsgərlərinin qarşısına çıxarsan. Bu, Flora xanım, sənə etimadsızlıq deyildi. Sən xalqımızın fəxri, Sovet İttifaqı Qəhrəmanı Yusif Sadiqovun qızı kimi əsgərin, düşmən gülləsinin, qəhrəmanlığın nə olduğunu yaxşı bilirdin. Elə həmin gün sənin işə gəlmeyinin özü də bir fədakarlıq idi. Amma bu qədər kişi durdurə səni tehlükə ilə üzləşdirə bilməzdik. Buna baxmayaq, o da yadımdadır ki, Fəriza və İlhamın yas məclisində iştirak edən, bu romantik faciəni qələme alan ilk jurnalist sən oldun. İndi o vaxtdan illər keçib. Heç bilmirəm səsimi ucaltdığım üçün səndən üzr istəmisiem, ya istəməmişəm... O ki qaldı anama,



Flora Sadıqlı və Məzahir Süleymanzadə.  
Bakı, yanvar, 1990-cı il

ona cavab qaytarmağım indi də ürəyimi ağındır.

- Hə, yadımdadır. Rehmetliyik Leyla xala zəng vurdur ki, ay bala, özündən muğayat ol. Siz də onun sözünü kəsib dediniz ki, sənin oğlu o şəhid olanların heç birində artıq deyil... Məzahir müəllim, bilmirəm, bu günəcən bilirsınız, ya bilmirsiniz, mən həmin gün dözə bilməyib öz iş otığımızdan Leyla xalaya zəng vurdum, könlünü aldım. Başa saldım ki, indi biz hamımız, Məzahir də mənəvi-psixoloji sarsıntı vəziyyətindəyik. O, "Səhər"i buraxmayınca nə özünə gelmeyecek, nə də evə dönməyəcək...

- Yəqin anama mənim hönkür-hönkür ağladığımı da demisən...

- Yox, deməmişəm... Ancaq etiraf edim ki, bunları unuda da bilmirəm.

- Bilirsən, Hidayət Elvüsəlin, Vaqif Bəhmənlinin, Zülfüqar

Rüfətoğlunun yazdıqları reportajları oxumaq mümkün deyildi. Onlar bu yazıları sanki qələmləri ile yox, qanları ile yazmışdır. Rəfaif Nağıyevlə Şakir Yaqubov məndən təmkinli idilər. Ancaq onlar da bəzən özlerini saxlaya bilmirdilər. Makinaçılırmız Nazile və Perinaz neçə dəfə özlərindən getdilər. Sonra Əfqan Əsgərovun, Rüsvat Bayramovun, Bəxtiyar Sadıqovun, Tahir Rüstəmovun yazılarını oxudum. Əvvəlce hər yazının öz sərlövhəsi var idi. Ancaq ele bil bütün yazılar bir adamın qələmindən çıxmışdı. Vafiq Behmənlə bir cümlə, bəzən de bir ifadə ilə bu yazıları birləşdirdi. Şakir müəllim isə ümumi sərlövhə qoydu: "Vətən bu gün ağrı deyir...". Bundan sonra işin əsas ağırlığı Rəfaif Nağıyevlə Şakir Yaqubovun üzərinə düşdü. Rəfaif müəllim Fərman Bağırovun, Cahangir İbadovun və Yaşar Xəlilovun çəkdikləri şəkilləri götürüb nəşriyyata, herbi senzor vazifəsini yerine yetirən Boris Leonidoviç Aleksandrovun yanına getdi, Şakir müəllim isə qəzətin tərtibatı üzerinde düşünməyə başladı.

- Şəhərdə isə partiya biletlərindən tonqallar qalanmışdı. Camaat Kommunist Partiyasına, Mixail Qorbaçova nifrat hissini gizləde bilmirdi. Yeri gəlmışkən, sizin partiya biletiniz haradadır?

- Saxlamaq üçün anama vermişdim. Onun vəfatından sonra heç bilmirəm haradadır. Yəqin evdə olar.

- Amma mən eşitmışdım ki, siz də biletinizi tonqala atmısınız.

- Düzü, atmışdım. Yanvarın 21-də Şakir Yaqubovla zəngləşib Mərkəzi Komitəyə, Rafiq Zeynalovla söhbətə getdik. Binanın qarşısına çatanda gördük ki, partiya biletlərindən ibarət iri bir tonqal qalanıb. Mən də düşünmədən partiya biletimi çıxarıb həmin tonqala atdım. Alov mənim biletimə çatanda qəlbimdən qəribə hissələr keçdi. Əl uzadıb tonqaldan bir dəstə partibilet götürdüm, axtarın onların arasından özümənkünü tapdım. Bu hərəkətim camaatın etirazına sebəb oldu. Amma dedim ki, jurnalıstəm, partiya biletini yandırmaqdansa, Mixail Qorbaçovun atasını yandıracağam. Bir neçə gün sonra bu

partiya biletini məni bəlkə də ölümün pəncəsindən xilas etdi.

- Bu barədə məne rəhmətlik Tofiq müəllim danişib. Tofiq Rüstəmovu deyirəm, qəbri nurla dolsun. Deyir, oturmuşdum Mərkəzi Komitədəki iş otağımda, general-leytenant Ovçinnikov zəng vurub yanına çağırıldı. O, Azərbaycan televiziyasının binasında otururdu. Getdim, gördüm Məzahir Süleymanzadə də buradadır. Ovçinnikov soruşdu ki, bu, doğrudan da "Komunist" qəzetinin redaktorudur? Dedim ki, əslində redaktor müavinidir... Ovçinnikov bildirdi ki, "Şəhər" qəzətində şəhidlərin siyahısını dərc etdirdiyinə görə, biz onu 30 sutka azadlıqdan məhrum etmişik. Elə bu zaman Məzahir özünü saxlaya bilmədi. Partiya biletini stolun üstüne atıbçıydı ki, mən Azərbaycanda bu biletin ürəyinən başında gəzdiren iki-üç adamdan biriyməm. Məni həbsə göndərsəniz, Siyasi Büroya, Qorbaçova şikayət edəcəyəm. Bundan sonra general ne fikirləşdi, 30 sutkalıq həbs cəzasını ciddi xəbərdarlıqla əvəz etdi. Onu da deym ki, Tofiq müəllim sizinlə fəxr edirdi. Həmişə bu hadisəni danişanda iftixar hissi keçirirdi.

- Flora xanım, doğrusunu deyim ki, yaman qorxmuşdum. Anamı, balaca oğlumu düşünürdüm. Məni Ulyanovsk həbsxanasına göndərəcəklər. Yəqin ki, bu, mənim son gedişim olacaqdı. Ona görə partiya biletini atmadım. O, məni həbsdən xilas eləmişdi...

- Deyirsiniz ki, qorxmuşdum. Amma "Şəhər"i buraxmaqdə davam edirdiniz və cəsaretlə, ifşaədici materiallər verirdiniz. Bir dəfə fealiyyətinizlə bağlı Daşkənddən komissiya da çağırıldılar.

- Bəli, düz deyirsən. Yazmışdı ki, sovet ordusunun əsgerləri komendant saatından istifadə edərək Bakı mağazalarının şüşələrini sindirir, ərzaq mallarını oğurlayırlar. Həmin məlumatı bize bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışan Mehman Mehmanov vermişdi. Xoşbəxtlikdən, bütün səhifələrdə general Aleksandrovun imzası və möhürü var idi. Buna görə ona töhmət

verdilər, mənə isə daha bir xəbərdarlıq etdilər. Bu töhmət onunla nəticələndi ki, bu general Azərbaycan dilini bilmədiyi üçün azərbaycanlı herbi senzor tələb etdi. Respublika Hərbi Komissarlığı siyasi şöbəsinin rəisi, polkovnik Abdulla Ələsgərov isə rütbəsi mayor olan həmin herbi senzora bele bir tapşırıq verdi: "Yadında saxla ki, "Şəhər" qəzetiñin baş redaktoru da, hərbi senzoru da Məzahir müəllimin özüdür". Beleliklə, şəhidlərin qırxinadək buraxılışlarında hərbi senzura ilə bağlı problemimiz olmadı.

- Məzahir müəllim, qayıdaq "Şəhər" in iki milyon tirajla buraxılan matəm nömrəsinə. Mən bilirdim ki, siz gecələr evə getmirsiniz...

- Əlbəttə, nəinki evə getmirdik, heç çörək də yemirdik, su da içmirdik. Refail müəllim dərc olunacaq şəkillərlə bağlı çox gərgin danışqlar aparırdı. Şakir Yaqubov isə Dilman Məsayevdən, Mehman Fərzullayevdən, Pənah Seyidovdan, Fazıl Yusifoğlundan, Arif Rzayevdən və Xanlar Əliyevdən ibarət texniki heyəti səfərber etmişdi.

Çox çətinliklə qəzetiñin çapına razılıq alındı. Amma ne olsun, Azərbaycan Xalq Cəbhəsinin elan etdiyi müddətsiz tetil qüvvəde idи və bu tətlib "Komunist" nəşriyyatının fehlələri də qoşulmuşdular. Danışqlar bir fayda vermədi. Dediñ, yalnız Nəcəf Nəcəfov istisna hal kimi "Şəhər" in çapına icazə vere biler. Biz də yaxşı bilirdik ki, xalq hərəkatının digər fəalları kimi Nəcəf Nəcəfov da axtanşdadır. Çox çətinliklə onun yerini öyrənib "Şəhər" in çapına razılıq verməsini xahiş etdik. O, fehlələrə məktub göndərdi, amma onlar iki ayaqlarını bir başmağaya diredlər ki, yox, gərek şəxsn özü gəlsin. Gecə vaxtı komendant saatında Nəcəf Nəcəfovuna nəşriyyatın neçə getirek? Üstəlik, onu həbs edə biledilər. Amma başqa elac da yox idi. Refail müəllim şəksi münasibətlərindən istifadə edib general Aleksandrovun maşınıñı Əhmədliyə - Nəcəf Nəcəfovun gizləndiyi mənzilə göndərdi. Onu hərbçilərə "Şəhər" qəzetiñin

şöbə müdürü kimi təqdim etdi. Allah Nəcəfa rahmet eləsin, fehlələrle danışdı, qəzetiñin çapının vacibliyini başa saldı. Yalnız bundan sonra "Şəhər" in ərsəye gəlməsi prosesi başlandı. Qəzetiñ ilk nüsxələrini əlimizə alanda artıq günorta olmuşdu. Qəribə hissələr keçirirdik, bilmirdik sevinə, yoxsa ağlayaqq.

- Yadimdadır, Məzahir müəllim, həmin gün Şəhidlər Xiyabanına gələn hər kesin elində "Şəhər" var idi. Şəherin müxtəlif yerlərində dayanmış yük maşınlarından dərdli xalqa "Şəhər" paylanmasıydı. Qəzetiñ nüsxələri müxtəlif vasitələrle başqa respublikalara, İrana, Türkiyəyə də göndərildi. Bir gün sonra doktor Cavad Heyet Tehrandan zəng vurmuşdu. "Şəhər" tanınmış ziyanlı Aqşin Ağkəmərliyə də çatmışdı. O bildirdi ki, qəzetiñi əreb əlibəsi ilə neşr etdirib Təbrizdə və Ərdəbəldə də yayıblar.

- Mən onu da xatırlayıram ki, siz təkcə qəzet buraxmadınız, informasiya blokadınızı yarmaq üçün başqa vasitələrden də istifadə etdiniz.

- Mənim hökumət telefonum var idi. Biz başqa respublikalarda yaşayan, nömrəsini bildiyimiz hər bir kəse zəng vururdum. Telefonçu qızımız sağ olsunlar. Tez bir zamanda bizi Rusiyanın, Gürcüstanın, Özbəkistanın, Ukraynanın, Litvanın, Belarusun, Qazaxıstanın müxtəlif şəhərləri ilə calaşdırırdılar. Biz Bakıda baş verən hadisə, ordunun töretdiyi misli görünməmiş vəhşiliyə barədə tanımadiğimiz adamlara məlumat verirdik. Ümid edirdik ki, onlar da kimsə deyəcəklər, bu xəber yayılacaq. Gündün axırında hərbçilər duyuq düşüb hökumət telefonumu da kəsdiñlər. Amma artıq iş-işdən keçmişdi.

- Iller ötür, artıq 20 Yanvar qırğıñından öten əsrin hadisəsi kimi danışırlar.

- Yox, 20 Yanvar Azərbaycan tarixinin həm facieli, həm də qəhrəmanlıq səhifəsidir. Ölkməzdə 20 Yanvar şəhidlərinin adları hörmətle, iftiخارla çekilir. Möhtərəm prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizin xatirəsinə möhtəşəm abidə ucaldılıb. Şəhid ailələri müyyəyen imtiyazlardan istifadə

edirlər. 20 Yanvar şəhidlərinə ehtiram heç vaxt azalmayacaq. Əksinə, iller keçidkəcə onların şərəfinə ucaldılmış abide daha möhtəşəm görünəcək. Elə bizim "Səhər"i de 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsinə ucaldılmış en böyük söz abidəsi hesab etmək olar. Biz qəhrəman vətən övladları ile fəxr edir, daim onları xatırlayıraq. Bir jurnalist kimi mənəvi rahatlığımız ondadır ki, hər dəfə 20 Yanvar hadisələrindən söhbət düşəndə hökmən bizim "Səhər"i de xatırlayacaqlar.



**ŞAKIR  
YAQUBOV**

O vaxtlar SSRİ məkanında çox məşhur olan "Şit" ("Sipər") ictimai təşkilatını da xatırlatmaq isteyirəm. Həmin təşkilatın müstəqil hərbi ekspertlerinin bir qədər sonra, 90-ci il iyunun 22-də elan olunmuş rəyi rəhmətlik Midhat Abasovun başçılıq etdiyi komissiyanın bəyanatı ile eynilik təşkil edirdi və hətta bir çox məqamlarda ondan üstün idi. Ehtiyatda olan 1-ci dərəcəli kapitan, texnika elmləri namizədi A.A.Yevstiqneyev, ehtiyatda olan 2-ci dərəcəli kapitan, hüquq elmləri namizədi (sonralar elmlər doktoru) Q.M.Melkov və ehtiyatda olan polkovnik-leytenant B.V.Murasovdan ibarət müstəqil ekspertler qrupu siyasi-hərbi məsələlərə aid olan sənədlərin və məlumatların tədqiqi və öyrənilməsi əsasında aşağıdakı rəye (ixtisarla) gelmişdilər:

"Müstəqil hərbi ekspertlərdən ibarət komissiya fövqəladə vəziyyətin tətbiq etilməsiinin nəticələrinin təhqiqi üzrə Azərbaycan SSR Ali Sovetinin istintaq komissiyasının dəvəti ilə 1990-ci il iyunun 12-dən 22-dək paytaxt Bakı şəhərində olmuş və mövcud istintaq sənədlərini öyrənmişdir; 18 videokassetə (54 saat), o cümlədən Moskva şəhərində SSRİ xalq deputatlarına nümayiş etdirilmiş kassete baxmışdır; ballistik və trassoloji ekspertiza materiallarını, tibbi rəyi, şəhər xəstəxanalarının və mərquq arayışını və tibbi-sanitariya personallının şəhadətlərini öyrənmişdir; hadisələrin onlarca şahid və

iştirakçıları ilə etraflı söhbətlər etmişdir.

Müstəqil ekspertlər müəyyən etmişlər ki:

Yanvarın 13-dən 15-dək olan müddətdə Bakı şəhərində erməni əhalisi qarşı talanlara yol verilmişdir. Heç bir günahı olmayan kişiler və qadınlar, qocalar qurban getmişlər. Talanlar zamanı həmin vaxt şəhərdə olan Azərbaycan SSR-in Daxili İşlər Nazirliyi və Dövlər Təhlükəsizliyi Komitəsinin, SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları demək olar fealiyyət göstərməmişlər, ermənilərin öldürüləməsi, zorakılıqlar, soyğunçuluq və herc-merclik çox vaxt onların gözü qabağında baş vermişdir.

Daxili qoşunlar 13-15 yanvar tarixində baş vermiş talanların qarşısını ala bilərdim? Şübhəsiz, ala bilərdilər! Lakin onlar öz Konstitusiya borcunu yerinə yetirməmişlər. Daxili qoşunların fealiyyətsizliyini izah edən bir-birine tamamilə zidd cəhd-lər də olmuşdur. Bakının komendantı general-leytenant Dubyanyak mətbuatda məlumat verib bildirmişdi ki, daxili qoşunlar əmr almamışdılar, Azərbaycan SSR qanunları işə onların fealiyyətini tənzimləmir; daxili qoşunların rəisi Şatalın işə de-mişdir: "Heç kim bizdan kömək istəməmişdi".

Bu cür bəyanatların heç bir hüquqi esası yoxdur. Azərbaycan SSR-in ve Bakı şəhərinin partiya-dövlət aparatı talanlara qarşı mübarizəni və erməni ailələrin müdafiə olunmasını qətiyyən təşkil edə bilməmiş, bununla da özünüm tam köməksizliyini, çəşqinqılığını və səlahiyyətsizliyini göstərmişdir.

Şəraitin kəskinləşməsinə və siyasi böhranın inkişafına (qırğınlardan əlavə) təsir göstərən səbəblər sırasına aşağıdakılardaxildir:

- Ermenistanı və DQMVi-ni tərk etmiş 200 min nəfərə yaxın azərbaycanlı qaçqının yerləşdirilməməsi və son dərəcə yoxsul vəziyyətində yaşaması; qaçqınların xeyli hissəsinin Bakıda qalması; Azərbaycan SSR-in və Bakı şəhərinin partiya-dövlət aparatının onlara qarşı demək olar tam biganəliyi. Azərbaycan SSR hökuməti qaçqınların çətinliklərini qanun

çərçivəsində xeyli dərəcədə yüngüllesdirə bilərdi, lakin hökumət bunu etməmişdir;

- herbçilərin və ayrı-ayrı Azərbaycan və rus vətəndaşlarının ailələrinin ünvanına tehdidlərə yol verən ekstremist ünsürlerin fəaliyyət göstərməsi;

- erməni yaraqlılarının Azərbaycan kəndlərinə və DQMVD-də və sərhədyanı (Azərbaycanla Ermənistan arasında) rayonlarda ayrı-ayrı vətəndaşlara qarşı bu günədək davam edən basqınlarının miqyasının genişlənməsi; azərbaycanlı əhalidə özünün həyatını və əmlakını səmərəli müdafiə etmək imkanının olmaması; respublikanın partiya-dövlət aparatının öz vətəndaşlarını erməni yaraqlıların hücumlarından qorumağı tamamilə bacarmaması; Mərkəzin respublikanın ərazi bütövüyünü, sərhədlərinin toxunulmazlığını və respublika əhalisinin təhlükəsizliyini və əmlakını qorumaq üzərə Konstitusiya öhdəliklərini yerinə yetirməkdən yayınması; ölkədə (SSRİ-də), Ermənistanda və Azərbaycanda özlərinin hakimiyyəti istenilən vasitələrlə və yollarla saxlamaq namine bu münacişin davam etməsində maraqlı olan korrupsiyaya uğramış qüvvələrin mövcudluğu;

- herbi qulluqçuların ailələrinin, o cümlədən bir hissəsinin Bakıya gəlmiş ordu generalı Varennikovun göstərişinə əsasən çıxıb getməsi. Bu, azərbaycanlı və rus əhali arasında qorxu və inəmsizlik şəraitini xeyli dərəcədə gücləndirmişdir;

- daxili qoşunların, Sovet Ordusunun nizami hissələrinin, habelə (yayılmış informasiyaya görə, Bakıda qırılan) rusları təcili olaraq "xilas etmək üçün" ehtiyatda olanlardan ibarət əlavə qoşunların Bakıya və etraf yerlərə gelmesi;

- fövqəladə vəziyyətin tətbiq edilməyəcəyi barədə Mərkəzin və Azərbaycan SSR-in partiya-dövlət aparatı (Primakov, Mixaylov, Girenko, Daşdəmirov, Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi, SSRİ-nin xalq deputati M.R.Məmmədov) tərəfindən verilən möhkəm vədlerin müqabilində ey-

ni zamanda fövqəladə vəziyyətin və qadağan saatının tətbiq ediləcəyi barədə şaiyelerin güclənməsi; respublika rəhbərliyinin istefası və əhalini erməni yaraqlılarının hücumlarından müdafiə etmək tələbləri ilə keçirilən mitinqlərin iştirakçılarının sayının durmadan artması; AXC-nin roluun güclənməsi müqabilində respublikada siyasi hakimiyyətin tamamilə iflic vəziyyətinə düşməsi. AXC əhalinin əksər hissəsi tərəfindən dəsteklənən, bir sıra yerlərdə paralel hakimiyyəti həyata keçirən təsiri ictimai qüvvəyə çevrilmişdir. Hakimiyyəti hətta əla keçirmək lazımlı olmamışdır, çünki göstərilən vaxt hakimiyyət əslində mövcud deyildi;

- Azərbaycan SSR-in partiya-dövlət aparatının respublikanı və xalqı idarə etmək üzrə bacarıqsızlığının güclənməsi, respublika rəhbərliyinin tamamilə nüfuzdan düşməsi;

- Bakı qarınzonu və Qırmızıbəyraqlı Xəzər Donanması hissələrinin dislokasiya yerlərinin önündə piketlərin təşkili, Bakıya qoşunların daxil olmaması üçün nəqliyyat magistrallarının, kazarma və hissələrdən çıxan yolların qarşısının böyük yük maşınları və benzin daşıyan maşınlarla kəsilməsi;

- SSRİ-nin Naxçıvan MSSR ərazisindəki dövlət sərhədinə mühəndis qurğularının dağıdılması.

Yanvarın 18-də və 19-da baş verən hadisələr göstərir ki, Bakı qarınzonunun, daxili qoşunların və Qırmızıbəyraqlı Xəzər Donanması hissələrinin qüvvəsi ilə qan axıdılmasının qarşısını almaq hələ mümkün idi. Bakı Ümumqoşun Məktəbinin zabitlər kollektivi SSRİ Ali Sovetinin sədrinə və SSRİ müdafiə nazirinə müraciət etmişdilər. Zabit yığincığı şurasının sədri polkovnik A.Savelyev və siyasi şöbənin reisi polkovnik A.Rusakovun imzaladığı teleqramda deyilirdi: "... Bakıda vəziyyətə Azərbaycan Xalq Cəbhəsi nəzarət edir, Bakı şəhərində yığılıb qalmış problemləri həll etmək üçün siyasi iş metodlarından hələ heç də tam istifadə edilməmişdir. Biz əminik: Bakı şəhərində ikinci Ruminiyaya yol verməmək olar". Lakin Mərkəz şəraitini saf-

çürük etməyi bacarmamış və ya bunu istəməmişdir.

Radio ve televiziya verilişleri mərkəzinin (RTM) enerji blokunun partladılması. Yanvarın 19-da RTM-ni idarəelerası mühafizə işçiləri və Bakı Ümumqoşun Məktəbinin kursantları (160 nəfər) qorumuşlar. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişleri Komitəsinin hazırladığı 1990-ci il 17 may tarixli 011/69 nömrəli arayışa uyğun olaraq, yanvarın 19-da AXC təmsilcilərinin televiziya ilə çıxışı nəzərdə tutulmamışdır. Ele bu arayışda deyilir ki, televiziyanı və radionu ələ keçirmek barədə AXC çağrıqlarla yol verməmişdir.

Yanvarın 19-da saat 19-da RTM-ə yarımhərbçi-yarımçı mançı geyimində 4 silahlı adam gelmiş, RTM-in mühafizəçiləri onların serəncamlarını danişqsız yerine yetirmişlər. Gələnlər enerji blokunun növbə rəisi İ.A.Hüseynovdan və növbə elektriqi V.M.Romanovdan aydınlaşdırmaq istəmişlər ki, RTM-in enerji təchizatını neçə tamamilə sıradan çıxarmaq olar, ehtiyat dizel-elektrik generatorları varmı, yoxmu. Lakin İ.A.Hüseynov və V.M.Romanov bu sorğu-sualın nəsə yaxşı bir şey vəd etmədiyindən şübhələnərək elekrik təchizatının tam sxemini onlara izah etməmişlər. Sorğu-sualdan sonra Hüseynovla Romanov otaqdan çıxarılmış və mühafizə altına alınmışlar. Saat 19.30-da enerji bloku partladılmışdır. RTM-in mühafizəçiləri bu partlayışa heç bir reaksiya verməmişlər.

Biz, müstəqil herbi ekspertlər bu neticəyə gelmişik ki, RTM-in enerji bloku Sovet Ordusunun və ya Dövlət Tehlükəsizliyi Komitəsinin xüsusi qrupu tərefindən partladılmışdır.

Bakı əhalisine fövqələdə vəziyyətin başlanması haqqında xəber verilməmişdir. Qoşunların yeridilmesi göznlənilməden başlanmış, bu da dinc əhali arasında böyük qırğına getirib çıxarmışdır. Öz ölkəsinin xalqına qarşı bu cür hərəketlər ağır cinayətdir. Hüquqi və beynəlxalq hüquq nöqtəyi-nezərindən herbi qüvvənin tətbiqinə hazırlıq barədə əhalinin qabaqcada xəberdar edilməsi faktının özü az əhəmiyyət kəsb etmir.

Bu zaman adamlar ayılmaq və evlərinə dağılışmaq üçün vaxt elə edərdilər.

Azərbaycan xalqına SSRI Ali Soveti sədrinin özü müraciət edə bilərdi. O, yanvarın 20-da, artıq gec olduğu vaxt deyil, yanvarın 19-da fövqələdə vəziyyətin tətbiq olunmasını rəsmən elan etməli idi. Lakin o bunu etməmişdir. Müdafiə naziri də bu-nu etməmişdir. Fövqələdə vəziyyətin tətbiq edilməsi barədə əhali rəsmən komendant Dubinyinkin radio ilə və vertolyotlardan səpişən vərəqələr vasitəsilə elanından yalnız səhər saat 5.30-da xəber tutmuşdur, bu vaxt ise artıq qan tökülmüşdü.

Daxili qoşunlarda, desant hissələrinde, Salyan kazarmalarında, Qırmızıbəyraqlı Xəzər Donanmasında, şəhərə daxil olan digər hissələrdə şəxsi heyətin şəhər ərafitində hərəkətlərə psixoloji hazırlığı ştatlı siyasi işçilər tərefindən, ehtiyatdan olanlar arasında isə səfərber edilmiş onlarca partiya və kom-somol işçisi tərefindən aparılmışdır.

Bakı qarnizonu hissələrində, Qırmızıbəyraqlı Xəzər Donanmasında, Bakı Ümumqoşun Məktəbində zabitlər, əsgərlər, serjantlar, starşinalar, kursantlar və matroslar azərbay-canlı əhaliyə qarşı düşməncilik hissi bəsləməmişlər. Bu hissələrin istifadə edildiyi istiqamətlərdə mülki əhali arasında qurbanlar daha az olmuşdur.

Ehtiyatdan olanlar arasında və şəhərə birinci dəfə gələn hissələrdə vəziyyət başqa cür olmuşdur və onlar psixoloji cə-hətdən güclü tezqiqə meruz qalmışlar. Şəxsi heyətə aşağıdakı informasiya yeridilmişdir:

- sizi Bakıya rusları müdafiə etmək üçün çağırmışlar; yerli əhali onları vəhşicəsinə qırı;
- Salyan kazarmalarının etrafında, evlərin damında snayperlər yerleşmişdir;
- yaxınlıqdakı evlər, damlar, mənzillər AXC-nin avtomatçıları ilə doludur, onlar sizi kütlevi surətdə avtomat-pulemyot atəsi ilə qarşılıyacaqlar;

- yaraqlılara milis, daxili qoşunlar və sovet orduşu forması geyindirile biler.

Iştintaq komissiyasındaki materiallardan görünür ki, ehtiyatda olanlar arasında erməni millətindən olan şəxslər də olmuşdur. Bundan əlavə, burada müyyən sayıda cinayətkar ünsürlər de təsadüf edilmişdir.

Iştintaq komissiyasında piyeketçilərde silahın olması barədə sənədli təsdiq yoxdur. Belə sənədləri komissiyaya və hərbi ekspertlərə ne Zaqqafqaziya Hərbi Dairəsi hərbi prokurorunun müavini İ.A.Klimov, nə də ekspertlərin söhbətləşdiyi digər rəsmi şəxslər təqdim etmişlər.

Qoşunların demək olar bütün istiqamətlərdən Bakıya yerdilmesi və Bakı qarnizonunun və Qırızızbayraqlı Xəzər Donanması hissələrinin yerleşdiyi ərazilərin blokadasının yarılması "Bakı şəhərində fəvqələdə vəziyyət tətbiq edilməsi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-ci il 19 yanvar tarixli fermanına uyğun olaraq yanvarın 20-də saat 00-da başlanılmışdır. Tanklardan, zirehli transportyorlardan, piyadaların döyüş maşınlarından istifadə edilmişdir (zirehli texnikiada bort nömrələri göstərilməmişdir), Qırızızbayraqlı Xəzər Donanması gəmilərindən şəhərə desant çıxarılmışdır. Aeropark rayonundan qoşunların hərəkəti yanvarın 19-da saat 23-də başlanmışdır.

Qoşunlar bütün istiqamətlər üzrə intensiv surətdə nizamsız avtomat-pulemyot atəsi açmışlar, bu da mülki əhalidən cəhdən çoxşılıq qurbanlarına getirib çıxarmışdır. 121 nəfər həlak olmuş, 700 nəfərdən çox adam yaralanmış, 12 nəfər itkin düşmüşdür. Aeropark rayonundan gələn və ehtiyatda olanlardan komplektləşdirilmiş qoşunların hərəkəti xüsusi amansızlığı ilə seçilmiştir. Səher saat 6.00 üçün qoşunlar şəhəri tam nəzarətə götürmüslər.

Hərədnəbir atəşlər yanvarın 20-24-de şəhərin müxtəlif hissələrində, xüsusən Salyan kazarmaları rayonunda intensiv

şəkilde davam etmişdir. Buxtada blokadanın yanılması yanvarın 25-də Qırızızbayraqlı Xəzər Donanması qüvvələri tərəfindən minimum itki ilə (3 nəfər yaralanmışdır) həyata keçirilmişdir. Qırızızbayraqlı Xəzər Donanmasının hərəkətlərindən mülki əhali zərər çekməmişdir.

Ordonun ümumi itki: 21 nəfər həlak olmuş, 90 nəfər yaralanmışdır. Yanvarın 20-də ordu cəmi 9 nəfər itirmişdir.

Coxşayı şahidlər təsdiqləyirlər ki, onlar şəhərin müxtəlif hissələrində qoşunlara avtomatdan atəş açıldığı nömrəsiz avtomashınlar görmüşlər. Atəş açılanın sonra maşınlar dərhal aradan çıxmışlar. Maşınlarda kimlərin olduğu müəyyən edilməmişdir.

Beş günlük döyüslər ərzində müyyən sayıda əli silahlı yaraqlı və snayper tutulmuşdur (soyadlar və adlar, əla keçirilmiş silahların nömrəsi müyyənənləşdirilmək). Lakin istintaq komissiyasında belə yaraqlıların soyadı yoxdur. Vəzifəli şəxslər hərbi ekspertlər heç bir aşmayı-dəlil, heç bir soyad təqdim etməmişdir. Sorğu-sual edilmiş rəsmi şəxslərin heç biri silahlı yaraqlı tutduqlarını bəyan etmemişdir.

Hərbi ekspertlər bu nəticəyə gelmişlər: fəvqələdə vəziyyət tədbirlərini həyata keçirəkən ayrı-ayrı hərbi qulluqçular insanlığa siğmayan hərəkətlərə yol vermişlər ki, bunlar da Beynəlxalq Hərbi Tribunalın nizamnaməsi, müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə edilmiş 1977-ci il tarixli I və II protokollar və Azərbaycan SSR Cinayət Məcəlləsi ilə hərbi cinayətlər sayılır.

Aşağıdakilərə yol verilmişdir:

- 1) Adamların durduğu yerde xüsusi amansızlıqla güllələnməsi. Məsələn, Y.M.Meyeroviçin bədənində 21, R.M.Xanməmmədovun bədənində 10-dan artıq, R.M.Rüstəmovun bədənində 23 və s. güllə yarası vardır, 39 nömrəli marşrutda işləyən "Ikarus" markalı avtobus sərnişinlərlə birlikdə atəşə tutulmuşdur;

- 2) Tankların və ZTR-lərin bilə-bilə minik maşınlarının

üzərindən keçməsi və maşınların içərisində olan adamların qətlə yetirilməsi;

3) Xəstexanaların, təcili yardım maşınlarının ateşe tutulması və həkimlərin öldürülmesi, yaralılara yardım göstərməkdə tibbi-sanitar heyetine manecilik töredilmesi. Məsələn, yolda tanklar tərəfindən 67-50 AQP nömrəli təcili yardım maşını ateşe tutulmuş və həkim A.V.Marxevka öldürülmüşdür, 67-51 AQP nömrəli maşın ateşe tutulmuş və həkim R.Məmmədov öldürülmüşdür, əsgərlər tərəfindən 39-97 AQS nömrəli maşın və həkim V.İ.Nərimanov, 96-64 AQP nömrəli maşın və həkim Z.A.Sultanov ateşe tutulmuşdur;

4) Yaralıların qətlə yetirilməsi;

5) Süngü ilə qətlə yetirmək. Qurbanlar arasında kor rus kişişi Yefimicəv də vardır;

6) Kalaşnikov avtomatında ağırlıq mərkəzi dayışdırılmış 5,45 kalibrli güllələrdən istifadə edilmiş; bu güllələr bədənə daxil olarkən hərəkət istiqamətini dəyişir, bir neçə hissəyə parçalanaraq, bədənin geniş sahələrini mehv edə bilir. Belə güllələr sadəcə olaraq insanı sıradan çıxarmır, həm de onun əzablarını dəfələrlə artırır və ölümünü labüb edir. Belə güllələr qətlər barədə misallar saysız-hesabsızdır;

7) Xəbərdarlıq etmədən adamlara atəş açılması;

8) Talaçılıq, mənzillərdə və vətəndaşlara qarşı soyğunluq, vətəndaşların və tutulmuş şəxslərin təhqir edilmesi və insani ləyaqətinin alçaldılması.

Aparılmış təhqiqata əsasən müstəqil hərbi ekspertlər aşağıdakı nəticələrə gelmişlər:

1990-ci ilin yanварında Bakıda baş vermiş qanlı faciə hüquqi dövlət şəraitində ola bilməz. Mahiyyətində dayanan zorakılığa və terrora əsaslanan totalitar rejim fealiyyət göstərməkdə davam edir.

Yanvar hadisələrinin səbəblərindən biri odur ki, SSRİ Konstitusiyasının Azərbaycan SSR-ə verdii suveren hüquq-

lar həqiqətdən uzaq yalançı hüquqlar olaraq qalır. SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndi tapdalanmışdır, bunun üçün məsuliyyət SSRİ Ali Soveti Rəyasət Heyetinin sədri M.S.Qorbaçovun üzərinə düşür.

SSRİ Silahlı Qüvvələrindən növbəti dəfə xarici təcavüzdən qorunmaq üçün deyil, öz xalqına qarşı istifadə edilmişdir. Bəkədəki hadisələrin ağır nəticələrindən biri partiya-dövlət aparatının üzərinə cəza funksiyalarını qoyduğu orduya xalqın nəqativ münasibətinin daha da dərinleşməsidir.

Bəki hadisələri Sovet dövlətinin tarixində ən ağır cinayətlərindən biridir, amansızlığına və miqyaslarına görə 1989-cu il aprelin 9-da Tbilisi'de baş vermiş hadisəleri xeyli üstələyir. Bu cinayət cəza əməliyyatı xarakteri daşıyır və günahsız adamlara qarşı qabaqcadaşdan təşkil edilmiş, müharibənin aparılmasının beynəlxalq hüquqda qadağan edilmiş vasitələri ilə, xüsusi amansızlıqla həyata keçirilmiş qırğındır.

Əməliyyata rəhbərlik edən və ordunun şəxsi heyəti tərəfindən hərbi cinayətlərin həyata keçirilməsi imkanlarına yol vermiş SSRİ-nin müdafiə naziri bununla da Beynəlxalq Hərbi Tribunalın nizamnaməsinin 6-cı maddəsi, habelə Azərbaycan SSR Cinayət Məcəlləsinin şəxsiyyətə qarşı cinayətlərə aid olan maddələri (üçüncü fəsil) ilə tövsiyə edilən hərbi cinayət törətməsidir.

Həmçinin qeyd etmək lazımdır ki, fövqələdə vəziyyətin tətbiq edilmesi barədə fəmanın aiidiyyəti olmayan Lənkəran və Neftçala şəhərlərinə qoşunlar yeridilmişdir. Neticədə bu şəhərlərdə 8 nəfər helak olmuş, 42 nəfər yaralanmışdır, o cümlədən Ə.B.Cəfərov və T.Q.Abdullayev tutulduğdan sonra öldürülmüşlər.

Azərbaycan xalqı əleyhine cinayətin törədilməsi barədə mərkəzi mətbuat hər vəchlə susur, açıq-aşkar dezinformasiya yayılır. Yalnız "Komsomolskaya pravda", "Oqonyok" və bəzi digər kütülevi informasiya vasitələri həqiqəti söyləməyə çalışırlar.

Müstəqil hərbi ekspertlər:

Ehtiyatda olan 1-ci dərəcəli kapitan, texnika elmləri nami-zədi, xalq deputati Yevstiqneyev A.A.

Ehtiyatda olan 2-ci dərəcəli kapitan, hüquq elmləri nami-zədi Melkov Q.M. (Qorbaçovun göstərişi ilə Bakıda əliyalın əhalinin atəşə tutulmasına etiraz əlaməti olaraq Moskva Dövlət Hüquq Akademiyası partiya təşkilatının ilk yiğincəindən Sov.İKP sıralarından çıxmışdır)

Ehtiyatda olan polkovnik-leytenant Murasov B.V.

Bakı şəhəri, 22 iyun 1990-cı il "



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Şakir, 20 Yanvar qırğınından sonra hamimizin diqqəti Moskvaya yönəlmışdı. Sadələvh adamlar idik, ele bilirdik ki, səlahiyyəti arasında xalqa eśl həqiqəti söyləyəcəklər. Səhv eləmirəmə, fevralın əvvəllərində Sov.İKP MK-nın plenumu oldu, sonra isə SSRİ Ali Sovetinin sessiyası keçirildi. Amma deputatlar Bakı hadisələrinə gözəldiyimiz münasibəti göstərmədilər. Adamda ele təsəvvür yaranırdı ki, onlar Moskvaya misli görünməmiş cinayəti müzakirə etməyə yox, onu örtbasdır eləməyə toplaşıblar...



**ŞAKIR  
YAQUBOV**

Hə, Məzahir, yaxşı yadımdır, fevralın 5-də Sov.İKP MK-nın üç gün davam edən plenumu açılmışdı. Baş katib Mixail Qorbaçov çıxış edərək məruzənin ümumi kontekstində cəmi 15 gün əvvəl müttəfiq respublikalardan birində baş vermiş qanlı qırğın baredə, hətta məhz 19-20 yanvar hadisələri baredə deyil, 13-14 yanvar baredə bu birçə abzası söylenəkə kifayətlənmişdi: "Sovet Ordusunun və Daxili İşlər Nazirliyi daxili qoşunlarının əsgər və zabitləri xalq qarşısında yüksək məsuliyyət hissi, mərdlik, səbir göstərmiş, bununla da qanlı qırğının

genişlənməsinin qarşısını almış, adamların həyatını xilas etmiş, regionda vəziyyətin dinc məcraya düşməsi üçün zəmin yaratmışlar... Bakıda talançıların herəkətləri özünün xüsusi amansızlığı ilə fərqlənirdi. Əger əvvəlcə Dağlıq Qarabağda və bəzi sərhədyanı rayonlarda, sonra isə Bakıda fəvqələdə vəziyyət tətbiq edilməsəydi, onlara adamin deyil, minrlərlə və on minlərlə adamin qanı tökülacekdi. Söhbət, əslində, bax bundan gedir...". Bəs niyə? Bu suala da məruzədə cavab var: çünkü "ümumiyyətlə, baş vermiş hadisəleri tam təhlil etmək bu plenumun vəzifəsinə daxil deyildir".

Ənənəyə uyğun olaraq, Sov.İKP MK plenumundan sonra, fevralın 14-də SSRİ Ali Sovetinin üçüncü sessiyası işə başladı. Baş katib Mixail Qorbaçov sessiyani açdı, Ali Sovetin sədri Anatoli Lukyanov sessiyanın gündəliyi barədə məlumat verdi ve SİTA-nın rəsmi məlumatında deyildiyi kimi, "SSRİ xalq deputati, SSRİ EA-nın müxbir üzvü M.T.Abasov 1990-cı il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin tədqiqatı ilə əlaqədar deputat komissiyasının bayanatını oxudu". Və bundan sonrakı cümle: "Gündəliyə Azərbaycan və Ermənistanda vəziyyət, şəraitə qiymət verilməsi və regionda vəziyyəti sabitləşdirmək məqsədilə görülen tədbirlər haqqında ayrıca məsələ daxil edildi". Vəssalam!

Fevralın 19-da Rafik Nişanovun sədriyi ilə Milletlər Sovetinin və Yevgeni Primakovun sədriyi ilə İttifaq Sovetinin birgə qapalı iclası keçirildi. Bu, əslində, elə Ali Sovetin sessiyasının davamı idi, lakin məsələyə xüsusi vaciblik statusu verməmək üçün onu Ali Sovetin palatalarının birgə iclasında müzakirə etmək məqsədə uyğun sayılmışdı. İclas iki gün çəkdi və müzakirə edilən məsələ üzrə bayanatın qəbul olunması ilə neticələndi. Maraqlı məqam isə budur ki, iki günlük iclas və orada qəbul edilmiş sənəd barədə ölkənin dövri mətbuatında hər dəfə iki cümləlik informasiya veriləməsi ilə məsələ bitmiş sayılırdı.

Yəqin ki, elə fevralın 20-si idi. İş otağında oturub işləyirdim. Qapı, həmisi kimi, açıq idi, ona görə yaxınlaşanı dərhal tanıdım: Xalq Cəbhəsinin mitinq fəallarından olmayan üzvü şair Vəqif Səmədoğlu idi. Elə danışığına uyğun bir ləngərlə içəri girib salam verdi, mən ataqdakı iki boş stuldan birine işare edib eyleşməsini istədim. Etiraz etmedi, sənki uzun yol gelmişdi, bir növ tövşüyen kimidi, oturub bir hovur nəfəs dərməliydi. Nəfəsini dərdi və arxası pəncərəyə - Nizami kinoteatrına tərəf oturduğu halda qاشları ile yuxarıya tərəf işare ilə soruşdu:

- Sizdə ne xəber var?.. - Yəni bizim nələrdənse xəberimiz var, bəs sizdə əlavə nə var. Yəqin şair güman edirmiş ki, əgər biz ölkənin 1 nömrəli qəzetiyiksə, üstəlik də Mərkəzi Komite ilə birbaşa bağlılıqsa, deməli, bizdə müəyyən dairelərə məlum olmayan hansısa məlumatın olacağına ümidi bəsləmek mümkündür.

- Nə vermişiksa, bildiyimiz də elə budur, - deyə mizin üstündəki qəzetiñ təzə nömrəsinə işare etdədim. - Amma ola bilsin ki, saat 11-dən sonra teletaypdan təzə nəsə olsun, gözləyirik...

- Həə... - Şair bir qədər pauza verdikdən sonra dedi: - Nə cür alçaqlıq desən, bunlar el atırlar. Yazov dünən çıxış eləyib, - bu, mənim üçün təzə informasiya idi, çünkü qapalı iclas barədə dərc etdiyimiz informasiyada nəinki bu barədə, ümumiyyətə, hər hansı bir çıxışçı barədə heç bir məlumat yoxdu, - deyib ki, bu azərbaycanlılara inanmaq olmaz, bunlar Mərkəzi şantaj elemək üçün hər cür finndağa el atırlar. Bu dəfə onlar Kirov adına mərkəzi parkda qazdıqları qəbirləri doldurmaq üçün Dağıstandan cəsədlər alıb getiriblər... Rəqəm də göstərib... Dedim, bəlkə sizdə bunun yazılı mətni var, ona görə gəldim...

Marşal Dmitri Yazov o vaxt SSRİ-nin müdafiə naziri idi, yanvarın 20-da Bakıda fövqələdə vəziyyətin tətbiqi barədə qərarın qəbul olunması və "FV-yə əməl edilməsi" əməliyyatına sovet qoşunlarının cəlb olunması prosesinə bilavasitə rəhbərlik et-

mişdi, dolayısı ilə şəhidlərimizin birbaşa qatillerindən biri idi.

...Yazovun həmin çıxışının audioversiyasını mən 1990-ci ilin oktyabrında dinlədim: o vaxt rəsmen SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü, sonralar isə müstəqil Azərbaycan Respublikasının ilk dövlət katibi olmuş mərhum Tofiq İsləmov Ali Sovetin palatalarının qapalı iclasındaki müzakirelərin gedisində portativ maqnitofon kasetinə yazılmış həmin çıxış "Kommunist" in redaksiyasına kimesə getirmişdi. Kaset eldən-əl keçdi və nəhayət, mənə də onu dinləmək növbəsi çatdı...

Vəqif Səmədoğlunun redaksiyaya galişindən bir gün sonra - fevralın 21-də "Kommunist" da Azərbaycan KP MK-nin birinci katibi Ayaz Mütləlibovun fevralın 19-dakı müzakirələr zamanı etdiyi çıxışın metni dərc olundu. Həmin çıxışda iki ildən bəri davam edən Ermənistən-Azərbaycan münaqışəsi, o cümlədən həmin münaqışının doğurduğu 20 Yanvar qırğını ilə bağlı tek birçə rəqəm eksini təpib -guya Quqarkda 70 nəfər azərbaycanlı qurban gedib. 20 Yanvar Azərbaycanı isə heç yada da düşmür..

• Nəhayət, Qara şənbədən düz 43 gün sonra SSRİ Ali Soveti sessiyasının qəbul etdiyi yeni tarazlı qararda ("Azərbaycan SSR-də ve Ermənistən SSR-də vəziyyət və həmin regionda şəraitli normal hala salmaq tədbirləri haqqında") böyük faciəmiz "1990-ci ilin yanvarında baş vermiş bütün cinayet faktları və hüquqa zidd hərəkətlər" kimi təfsir olunaçaq, bilavasitə Qara şənbənin təşkilatçılarına, konkret deşək, SSR İttifaqı Prokurorluğununa, SSRİ Daxili İşlər Nazirliyinə və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə tapşırılacaqdı ki, Azərbaycanın hüquq mühafizə orqanları ilə birlikdə Azərbaycan SSR Ali Soveti komissiyasının çıxardığı nəticələri nəzərə alaraq, həmin "fakt"ların və "hərəkət"lərin ən qısa müddətlərdə təhqiqini təmin etsinlər və iki ay ərzində SSRİ Ali Sovetinə müvafiq məlumat təqdim etsinlər.

Bu qədər ağrı-acıdan sonra, 90-ci il martın 5-də qəbul edil-

miş "Azerbaycan SSR-de ve Ermənistan SSR-de vəziyyət və həmin regionda şərait normal hala salmaq tədbirləri haqqında" adlı qərarın nə qədər müəmmalı və bölgədən yuxarı, düşük sənəd olduğunu elə preambulasından görmək olurdu:

"SSRİ Ali Soveti Azərbaycan SSR-de və Ermənistan SSR-de vəziyyəti müzakirə edərək regionda hadiselerin inkişafından çox narahat olduğunu bildirir. İki qonşu respublikanın münaqişəsi tehlükəli həddə çatmışdır, Zaqafqaziya xalqlarına və bütün ölkəyə, demokratik proseslərin inkişafına böyük zərər vurur.

Vəziyyəti siyasi vasitələrlə normal hala salmaq məqsədi-lə mərkəzi hakimiyyət orqanlarının göstərdikləri səyər müsbət nəticələr verməmişdir. Hər iki respublikada millətlər-arası ziddiyətlərin qızışdırılmasının davam etdirilməsi çoxlu insan tələfatına getirib çıxarmış, yüz minlərlə adam qəçqin vəziyyətinə düşmüdü.

Bələ vəziyyətdə 1990-ci ilin yanvanında Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayətində, bəzi rayonlarında və Ermənistan SSR-in Gorus rayonunda, sonra da Bakıda fəvqələdə vəziyyətin tətbiq edilmesi silahlı toqquşmalann, kütlevi iğtişaşların genişlənməsi, qanunun tələblərinə tabesizlik şəraitində zorakılığın qarşısını almaq üçün ifrat, lakin zəruri tədbir olmuşdur.

SSRİ Ali Soveti zərər çəkənlərə səmimi təselli verir, hələk olmuş dinc vətəndaşların və hərbi qulluqçuların qohum-eqrabasının kədrinə şərik çıxır, Azərbaycan və Ermənistan xalqlarını əsil faciəyə meruz qoymuş ekstremist qüvvələrin və korupsiyaya qurşanmış ünsürlərin hərəketini qətiyyətə pisləyir".

Bu cür yayığın, tarazlı girişdən sonra qərarda 8 bəndlilik "əməli hissə" gelirdi:

"SSRİ Ali Soveti qərara alır:

1. Azərbaycan SSR-in və Ermənistan SSR-in öz ərazilərində bütün **millətlərdən** olan vətəndaşların hüquqlarının və təhlükəsizliyinin təmin edilmesi, normal həyat fəaliyyətinin və

ictimai asayışın qorunması üçün tam məsuliyyət daşıdıqları nezərə alınaraq, respublikaların dövlət hakimiyyəti və idarə orqanlarına bir vəzifə olaraq tapşırılsın ki, her iki respublikanın hüquq bərabərliyi, suverenliyi və ərazi bütövlüyü prinsiplerini əsas tutub, xalqlar arasında etimadi və hamrəyili bərpa etmək haqqında respublikalararası müqavilə bağlanması üçün ictimaiyyəti cəlb etməklə dərhal danışıqlara başlasınlar.

2. Azərbaycan SSR-in və Ermənistan SSR-in dövlət orqanlarına, SSRİ Daxili İşlər Nazirliyinə və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə tapşırılsın ki, döyüşçü qrupları tamamile tərəsiləhə etsinlər və əhalidə olan silahı geri alınlıar, terror hərəkətləri, talanlar, kütlevi iğtişaşlar üçün məsul olan ekstremist təşkilatlarının və birləşmələrin buraxılmasını təmin etsinlər. Açıq-aşkar milletçiliyi, irəqçılıyi və dini fanatizmi təbliğ edən siyasi təşkilatların fəaliyyətini qadağan etmək zəruri hesab olunsun.

3. Azərbaycan SSR dövlət hakimiyyət və idarə orqanlarına tövsiyə olunsun ki, respublikada vəziyyət sabitləşdikcə və əhalinin təhlükəsizliyini təmin edən şərait yarandıqca Bakıda fəvqələdə vəziyyətin ləğv olunması və qoşunların şəhərdən çıxarılması haqqında SSRİ Ali Sovetinin Rəyasət Heyətinə təkliflər versinlər.

4. Azərbaycan SSR və Ermənistan SSR nazirlər sovetləri ölkənin bütün xalq təsərrüfatının sabit fəaliyyəti üçün böyük əhəmiyyəti olan müəssisələrə xüsusi diqqət yetirməklə sənaye müəssisələrinin işini normal hala salmaq üçün iki həftəlik müddət ərzində tədbirlər hazırlanılsın və onları SSRİ Nazirlər Sovetinə və Ittifaq Sovetinin sənayenin, energetikanın, texnika və texnologianın inkişafi məsələləri üzrə komissiya-sına təqdim etsinlər.

5. Azərbaycan SSR və Ermənistan SSR nazirlər sovetləri SSRİ Yollar Nazirliyi və SSRI Mülli Aviasiya Nazirliyi ilə birlikdə regionun dəmir yolu, avtomobil, hava nəqliyyatında vəziyyətin dərhal normal hala salınması barəsində respublikalar

arasında saziş bağlanmasını təmin etsinlər və nəqliyyat xətərinin etibarlı işi üçün tədbirlər sistemi hazırlanıllar. İttifaq Sovetinin nəqliyyat, rabitə və informatika məsələləri üzrə komisiyası hər iki respublikadan olan SSRİ xalq deputatları ilə birlikdə bu işdə iştirak etsin və nəticələr haqqında SSRİ Ali Sovetinə məlumat versin.

6. SSRİ İttifaqı Prokurorluğu, SSRİ Daxili İşlər Nazırlığı, SSRİ Dövlət Tehlükəsizliyi Komitəsi Azərbaycanın hüquq müdafiə orqanları ilə birlikdə Azərbaycan SSR Ali Soveti komissiyasının çıxardığı nəticələri nəzəre almaqla 1990-ci ilin yanварında olmuş bütün cinayət faktlarının və hüquqa zidd hərəketlərin en qısa müddətlərdə təhqiqini təmin etsinlər.

SSRİ baş prokuroru ve SSRİ Dövlət Tehlükəsizliyi Komitəsi iki ay müddətində SSRİ Ali Sovetinə müvafiq məlumat təqdim etsinlər.

7. SSRİ Nazırılar Soveti Azərbaycan SSR-in və Ermənistan SSR-in nazırılar sovetləri ilə birlikdə qacaqlınlara yardım göstəriməsinə dair hökumət programı hazırlanmasını sürətləndirilsin.

8. Mərkəzi və yerli kütüvə informasiya organlarına tövsiyə edilsin ki, millətlərarası münasibətlərle bağlı problemləri tamamilə, məsuliyyətə və obyektiv işləşdirsinlər, qərəzliyə və faktların təhrif olunmasına yol verməsinlər.

Bu da Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında İttifaq hökumətinin törediyi qanunsuzluqlara Mərkəzin verdiyi "qiyəmət"!..

1990-ci il başa çatacaq, SSRİ xalq deputatlarının üçüncü və dördüncü qurultayları da keçiriləcək, amma Bakı faciəsinin səbəbləri açılmayacaqdı ki, açılmayacaqdı! 1991-ci il aprelin 27-de isə "Krasnaya zvezda" qəzeti deputatların suallarına SSRİ-nin sonuncu baş prokuroru Nikolay Trubinin cavablarını dərc eləmişdi. Həmin cavablardan bizi maraqlandıran parçanı sitat getirirəm:

"Deputat (özünü təqdim etmədi): Hörmətli Nikolay Semyo-

noviç! Xahiş edirəm, deyin görək, 1990-ci ilin yanварında Bakıda baş vermiş hadisələrin təhqiqi necə gedir?

N.S. Trubin: Bakı hadisələrinə dair işin təhqiqinə xitam verilmişdir, çünkü hərbi qulluqçulardan kimse cinayət məsuliyyətinə cəlb etmək üçün əsas yoxdur. Azərbaycan prezidenti A.N. Mütəllibov yoldaşa üç-dörd həftə əvvəl bu barədə məlumat göndərilmişdir». Bu parçada konkret tarix göstərləməyib, bize isə həmin tarix məlumdur: 1990-ci il dekabrın 20-də SSRİ Baş Herbi Prokurorluğu hərbi qulluqçuların 20 Yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllerində cinayət tərkibi görməyərək işə xitam vermişdir. Başqa sözlə, SSRİ Ali Soveti əslinde 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verməkdən imtina etmişdir...

1991-ci ilin sentyabrında "Soyuz" həftəliyi (№38) ATƏT-in (o vaxt bu təşkilat "Avropada tehlikəsizliyə və əməkdaşlığı dair müşavirə" adlanırdı - Ş.Y.) insanlıq meyarına dair III Moskva müşavirəsi haqqında geniş hesabat dərc etmişdi. Hesabatın bir yerində deyilirdi:

... Tanınmış hüquq müdafiəçisi, sovet nümayəndə heyati-nin həmsədrlarından biri, Rusiya Ali Sovetinin insan hüquqları komitəsinin sədri Sergey Kovalyovun çıxışı çox böyük diqqətlə dinləndi. O, ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların pozulmasının üç əsas qrupunu qeyd etdi (...).

(...) Onun fikrincə, pozuntuların növbəti kateqoriyası dəha müasir xarakter daşıyır. Söhbət özünün əvvəlki statusunu saxlamağa, respublikaların suverenleşməsi prosesinə mane olmağa çalışan nüfuzlu mərkəzi hakimiyət strukturlarının yaxın vaxtlardakı hərəkətlərindən gedir. S.Kovalyov qeyd etmişdir ki, Alma-Atada, Tbilisidə, Bakıda, Vilnüsde, Riqada və digər regionlarda silahlı qüvvənin tətbiq edilməsi həmin strukturların əməlidir. Bu cinayətlər mümkün qədər tez SSRİ Prokurorluğu tərəfindən təhqiq olunmalı, istintaqın nəticələri isə ictimaiyyətə bildirilməlidir".



**MƏZAHİR  
SÜLEYMANZADƏ**

Ariq neçə saatdır ki, söhbət edirik. Sən 1990-ci il 20 yanvar hadisəleri ilə əlaqədar çoxlu rəsmi sənəd təqim etmişən. Əlbəttə, bu sənədlər söhbətimizi müyyən mənada ağırlaşdırısa da böyük əhəmiyyət kəsb edir. Çünkü, hələ də 20 Yanvar faciesinin günahkarları öz cezalannan çıtmayıblar. Misli görünməmiş cinayətin meman Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi şəhidlərimizin ruhunu incidir.



**ŞAKIR  
YAQUBOV**

Hər halda, ulu önder Heydər Əliyevin birbaşa səyi ilə 20 Yanvar hadisəleri özünün tarixi siyasi-hüquqi qiymətini aldı. "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş facili hadisəler haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli qərarında deyilirdi:

"Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tövsiyəsini qəbul edərək və məsələnin müzakirəsi zamanı söylənilmiş fikir və mülahizələri, habelə əldə edilmiş faktları nəzəre alaraq qərara alır:

1. Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsinə qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmek məqsədilə 1990-ci il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi namənə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin.

2. İşgalçılıq siyaseti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnəm kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciesini teşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun.

3. Xalqa qarşı töredilən hərbi təcavüze görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərine düşür. Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq namənə öz xalqının qanının axıdlmasına yol verən Əbdürəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyanıçkonun, Vəqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun.

4. Azərbaycan SSR Ali Soveti Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmediklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmediklərinə görə yüksək vəzifeli şəxslər kimi siyasi məsuliyyət daşıqları qeyd edilsin.

5. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun qərarı ilə yaradılmış komissiyanın (sədr - Əfrand Daşdəmirov) Yanvar faciesinin mahiyyətini və əsl səbəbkarları xalqdan gizlətmək və cinayəti ört-basdır etmək məqsədi daşıdığı qeyd olunsun.

6. Qeyd edilsin ki, Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyası (sədr - Midhat Abasov, sədr müavini - Tamerlan Qarayev) 20 Yanvar faciəsinin təhqiqi üçün müəyyən iş aparmış, lakin süründürməciliyə yol verərək siyasi konyunktura naminə bəzi şəxslərin təqsirinin üstündən keçməkə, respublikanın rəhbərliyinə yarınmaq məqsədini güdmüşdür. Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmesi ilə bağlı komissiyanın çıxardığı nəticələr ki-fayətləndirici hesab edilməsin.

7. Qeyd olunsun ki, Ali Sovetin Milli Şurası və sonralar Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının həyatında baş vermiş 20 Yanvar faciəsinə öz münasibəti bildirməmiş və yalnız deputat-istintaq komissiyanının işinin yekunlarını qənaətbəxş hesab etməklə kifayətlənmişdir.

8. 1990-ci il 20 yanvar hadisələrdən öten dörd il ərzində respublika hüquq-mühafizə orqanlarının keçmiş rəhbərlərinin bu cinayətin istintaqı ilə bağlı fəaliyyəti yaritmaz hesab edilsin. Qeyd edilsin ki, Bakı şəhərində, eləcə də Azərbaycanın bir neçə rayonunda yüzlərle insanın həlak olması və yarananması ilə nəticələnmiş Qanlı yanvarın əsl təqsirkarlarının üzə çıxarılmasına və son dörd il ərzində bu faciənin mahiyyətinin açılmasına maneçilik edən şəxslərin müqəssirlilik dərəcəsinin müəyyənləşdirilməsində hüquq-mühafizə orqanlarının fəaliyyəti qeyri-qənaətbəxş olmuşdur.

Azərbaycan Respublikasının baş prokuroruna tapşırılsın ki, bu işin qısa müddədə başa çatdırılmasını və təqsirli şəxslərin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasını təmin etsin.

9. Yanvar faciəsinin Azərbaycan xalqının tarixində böyük siyasi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, habelə Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatiresini əbədiləşdirmek məqsədilə Bakı şəhərində xatire kompleksi yaradılsın".



MƏZAHİR  
SÜLEYMANZADƏ

Bu qərarın 9-cu bəndi yüksək seviyyədə yerinə yetirildi. Ümum-milli liderimiz Heydər Əliyev şəhidlerimizin xatirəsini əbədiləşdirən abidənin möhtəşəm alınması üçün çox səy göstərdi. Bütün işlər onun şəxsi nəzarəti altında həyata keçirildi.

Mən evvəller Şəhidlər Xiyabanını ziyarət etməyə 5 yaşlı oğlumla gedirdim. İndi şəhidlerimizin unudulmaz xatirəsini 5 yaşlı nəvəmle yad edirəm. Qanlı hadisələrdən keçən 25 il ərzində bütöv bir nəsil dəyişib. İlk illər 20 Yanvarda göz yaşları axırdıqsa, indi daha çox qurğuş hissə keçiririk. Şəhidlər Xiyabanı xalqımızın and yerinə çəvrilib.

Biz 20 Yanvarla bağlı fikir və mülahizələrimizi söylədik, xatirələr danışdıq, o-ezablı gönlərdə informasiya blokadmasını necə yarmağımızdan, "Səhər" qəzetini nece buraxmağımızdan səhəbt açdıq, rəsmi sənədləri şərh etdik. Söhbət əsna-sında "Səhər" qəzetini nəşrə hazırlayarkən bizimlə birgə olan yaradıcı və texniki işçilərin de bəzilərinin adlarını da çəkdik. Amma biz onların heç birini unutmamışq, necə deyerlər, o fə-dakar adamların hər birinin adı əbədi olaraq şəhid qəzetin - "Səhər"in baş daşına yazılıb:

*Refail Nağıyev, Şakir Yaqubov, Hidayət Elvüsal, Vaqif Bəhmənli, Əfqan Əsgərov, Firudin Rəsulov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Dilman Mursayev, Zülfüqar Rüfətoğlu, Araz Qurbanov, Fərman Bağırov, Cahangir İbadov, Yaşar Xəlilov, Mehman Fərzullayev, Arif Rzayev, Xanlar Əliyev, Fazıl Yusifoğlu, Pənah Seyidov, Nazilə Abdullayeva, Pərinaz Səmədova, Ramiz Abdullayev, Əzim Əzimov, Musa Nəbiyev, Nəcəf Nəcəfov və mən - Məzahir Süleymanzadə.*

"Səhər"in başdaşına adları yazılmış bu adamları bu gün hamı tanırı. Amma illər ötəcək, nəsillər dəyişəcək, məsələn, siyahidakı Ramiz Abdullayevin kim olduğunu heç kəs xatırlamayacaq. Odur ki, adlarla əlaqədar qısa şərhə ehtiac var. Rəfail Nağıyev, Şakir Yaqubov, Hidayət Elvüsal, Vəqif Bəhmənli, Əfqan Əsgərov, Firudin Rəsulov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Rusvat Bayramov, Dilman Musayev, Zülfüqar Rüfətoğlu, Araz Qurbanov "Vətən bu gün ağı deyir..." reportajının müəllifləri, "Səhər"in matəm nömrəsinin əziyyətini çəkənlərdir. Nəcəf Nəcəfov "Səhər" çap olunanda gecə bizim yanımızda olub, köməyini, məsləhətini, əsirgəməyib. "Səhər"in tarixi nömrəsində fotomüxbirlər Fərman Bağırovun, Cahangir İbadovun, Yaşar Xəlilovun çəkdikləri şəkillər dərc olunub. Mehman Fərzullayev buraxıcı işlərini yerinə yetirib. Fazıl Yusifoğlu, Pənah Seyidov, Arif Rzayev, Xanlar Əliyev mətnlərin yiğilması, səhifələrin bağlanması ilə məşğul olublar. Nazilə Abdullayeva, Perinaz Səmədova makinaçılarımız, Ramiz Abdullayev və Əzim Əzimov "Səhər"in sürücüləri idilər. "Kommunist" nəşriyyatının direktoru Musa Nəbiyevin "Səhər"in kollektivinə göstərdiyi köməyi də heç vaxt unutmayacaqıq.

Əslində, bu siyahını uzatmaq, Əzizə Cəfərzadənin, Sücaətin, Bəxtiyar Vahabzadənin, Məmməd Aslanın, Şahmar Əkbərzadənin, Flora Sadıqovanın, hətta general Boris Leonidoviç Aleksandrovun da adlarını "Səhər"in başdaşına yazmaq olardı. 1990-cı ilin qanlı Yanvar günlərində onların qəlbinin "Səhər"lə döyündüyünü hər zaman xatırlayacaqıq...

Şakir, söhbətimizin sonunda ürəyimdən şeir söylemək keçir. Sən bilirsən ki, mən heç zaman şairlik iddia-

sında olmamışam. Amma ara-sıra kövrək duygularımı misralara düzüb "Ocaq başında" adlı kitab nəşr etdirmişəm. Həmin kitaba daxil edilmiş şeirlərdən biri "Səhər" qəzetinə həsr olunub:

"Səhər" şəhid qəzet,  
 "Səhər" vüqarlı.  
**"Səhər"** uca dağdı,  
 zirvəsi qarlı!  
**"Səhər"** anaların  
 qanlı göz yaşı,  
**"Səhər"** tarixlərin  
 dəqiq yaddası,  
**20 Yanvarın** salnaməsidir.  
**"Səhər"** şəhidlərin  
 döyünen qəlbİ,  
**Uca** fəryadıdır,  
 gələn səsidi!  
**Mən** memar deyiləm,  
 amma ki, "Səhər",  
**Mənim** ucałdığım  
 söz abidəsidir!



## 20 YANVAR ŞƏHİDLƏRİ

20 Yanvar şəhidlərinin siyahısı ilk dəfə "Səhər" qəzetinin 3 fevral 1990-ci il tarixli nömrəsində dərc edilib. Biz bir neçə etibarlı mənbəyə, xüsusən Sehiyyə Nazirliyinə istinad edərək bu siyahını hazırlamışdır. Həmin nömrədə 20 Yanvar qırğını zamanı yaralananların da siyahısı "Səhər"in oxucularına təqdim olunmuşdur. Sonralar müvafiq orqanlar tərəfindən şəhidlərin siyahısı dəqiqləşdirildi. Nəhayət, 2000-ci ilde Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 137 Vətən övladına "20 Yanvar şəhidi" adı verildi.

**ABBASOV**  
Sabir Rzaqulu oğlu

**ABBASOV**  
Zöhrab Heydərəli oğlu

**ABBASOVA**  
Fəridə Nəriman qızı

**ABDULLAYEV**  
Eyyub Mahmud oğlu



**ABDULLAYEV**  
Tariyel Hacibala oğlu

**ABDULLAYEV**  
Zahid Abdulla oğlu

**ABDULLAYEV**  
Tariyel Oruc oğlu

**AĞAHÜSEYNOV**  
Ağahəsən Yarı oğlu

**AĞAHÜSEYNOV**  
Nurəddin Aslan oğlu

**AĞAVERDİYEV**  
Aslan Əlikram oğlu

**ALIMOV**  
Ramis Xarisovic

**ALLAHVERDİYEV**  
İlham Əjdər oğlu

**ALLAHVERDİYEV**  
Nəriman Əmir oğlu



ALLAHVERDİYEV  
Ruslan Kamal oğlu

ALLAHVERDİYEVA  
Fərizə Çoban qızı

ALMƏMMƏDOV  
Teymur Yəhya oğlu

ATAKİŞİYEV  
Bəhruz Tofiq oğlu

ATAKİŞİYEV  
Şakir Xandadaş oğlu

BABAYEV  
Əlövşət Hidayət oğlu

BABAYEV  
Fuad Yavər oğlu

BABAYEV  
Rəhim Vəqif oğlu

BABAYEVA  
Sürəyya Lətif qızı

BAĞIROV  
Baloğlan Həbib oğlu

BAĞIROV  
Telman Malik oğlu

BAXŞƏLİYEV  
Elçin Mirzə oğlu

BAXŞİYEV  
Salman Babaxan oğlu

BAYRAMOV  
İsabala Əli oğlu

BESSANTINA  
Vera Lvovna

BƏDƏLOV  
Rövşən Seyfulla oğlu

BOQDANOV  
Valeri Zakiroviç

BÜNYADZADƏ  
Ülvi Yusif oğlu

CAVANŞİROV  
İlkin Zülqədər oğlu

CƏFƏROV  
Əbülfəz Böyükəğa oğlu

DURDİYEV  
Anagəldi

EMİNÖV  
Vəfadər Osman oğlu

ƏBİLHƏSƏNOV  
İlqar Yusif oğlu

ƏBÜLFƏTOV  
Mircamal Mirsaleh oğlu

ƏHMƏDOV  
İlqar Hamlet oğlu

ƏLƏKBƏROV  
Azər Nəsib oğlu

ƏLƏSGƏROV  
Zaur Rasim oğlu

ƏLİYEV  
Aruz Əhmədəli oğlu

ƏLİYEV  
Bayram Mədət oğlu

ƏLİYEV  
Çingiz Mirzəhüseyn oğlu

ƏLİYEV  
Xalqan Yusif oğlu

ƏLİYEV  
Namiq Kamil oğlu

ƏLİYEV  
Rüstəm Şahvələd oğlu

ƏLİYEV  
Zahid Bayram oğlu

ƏLİYEV  
Zabulla Xeyrulla oğlu

ƏLİZADƏ  
Faiq Əbdülhüseyn oğlu

ƏSƏDULLAYEV  
Asif Kamil oğlu

ƏSGƏROV  
Novruz Faiq oğlu

ƏŞRƏFOV  
Rəhman İsmixan oğlu

ƏZİZOV  
Habil Komunar oğlu

HACIYEV  
Mübariz Məhəmməd oğlu

HƏMİDOV  
İzzət Atakişi oğlu

HƏMZƏYEV  
Balahüseyn Mirqəzəb oğlu

HƏSƏNOV  
Əli Xudaverdi oğlu

HƏSƏNOV  
Mehman İbrahim oğlu

HƏSƏNOV  
Müzəffər Qəzənfər oğlu

HƏSƏNOV  
Sahib Nəsib oğlu

HƏŞİMOV  
Israfil Ağababa oğlu

HÜSEYNOV  
Əlimərdan Əbil oğlu

HÜSEYNOV  
Nəriman Veli oğlu

HÜSEYNOV  
Rahib Məmməd oğlu

XAMMƏDOV  
Baba Məhəmməd oğlu

XANMƏMMƏDOV  
Cəbrayıł Hüseynxan oğlu

XARİTONOV  
Vladimir Aleksandroviç

IBRAHİMOV  
İbrahim İsmayılov oğlu

IBRAHİMOV  
İlqar Rəşid oğlu

İMANOV  
Elçin Beydulla oğlu

İSAYEV  
Fəxrəddin Xudu oğlu

İSAYEV  
Müşfiq Ağaəli oğlu

İSAYEV  
Rauf Sultanməcid oğlu

İSMAYILOV  
Cavad Yunus oğlu

İSMAYILOV  
Məmmədəli Novruz oğlu

İSMAYILOV  
Rəşid İslam oğlu

İSMAYILOV  
Tofiq Babaxan oğlu

İSMAYILOV  
Ağanəzər Araz oğlu

KAZIMOV  
Əflatun Həsim oğlu

KƏRİMOV  
Aleksandr Ramazan oğlu

KƏRİMOV  
İlqar İsa oğlu

KƏRİMOV  
Oqtay Eyvaz oğlu

QAİBOV  
Ələsgər Yusif oğlu

QARAYEV  
İlqar Əli oğlu

QASIMOV  
Abbas Şamməd oğlu

QASIMOV

Yusif İbrahim oğlu

QEYBULLAYEV

Elçin Suyəddin oğlu

QƏNİYEV

Mirzə Rzabala oğlu

QOCAMANOV

Əliyusif Bilal oğlu

QULİYEV

Səxavət Balay oğlu

MARXEVKA

Aleksandr Vitalyeviç

MEYEROVİÇ

Yan Maksimoviç

MƏMMƏDOV

Eldar Zeynal oğlu

MƏMMƏDOV

İbiş Behbud oğlu



MƏMMƏDOV

Kamal Seyidqurban oğlu

MƏMMƏDOV

Mehman Sahibəli oğlu

MƏMMƏDOV

Məmməd Yarməmməd oğlu

MƏMMƏDOV

Rahim Vəliağa oğlu

MƏMMƏDOV

Səxavət Heydər oğlu

MƏMMƏDOV

Şahin Zahid oğlu

MƏMMƏDOV

Vaqif Məmməd oğlu

MƏMMƏDOV

Vidadi Üzeyir oğlu

MƏMMƏDOVA

Larisa Fərman qızı



MƏMMƏDOVA  
Svetlana Həmid qızı

MİRZƏYEV  
Azad Əliheydər oğlu

MİRZƏYEV  
Elçin Hüseynqulu oğlu

MİRZƏYEV  
Vaqif Səməd oğlu

MÖVLÜDOV  
Fuad Fərhad oğlu

MUXTAROV  
Rasim Mustafa oğlu

MURADOV  
Mehman Əsəd oğlu

MURSAQULOV  
İsmayıllı Həsən oğlu

MUSAYEV  
Tofiq Ayyaz oğlu

MUSTAFAYEV  
Mahir Vaqif oğlu

NƏSİBOV  
Allahyar Əsgərədər oğlu

NƏSİROV  
Yanvar Şirəli oğlu

NİKOLAYENKO  
Alla Alekseyevna

NİŞŞENKO  
Andrey Aleksandrovic

NOVRUZBƏYLİ  
Ağabəy Oqtay oğlu

NURİYEV  
Zahid Zəbi oğlu

ORUCOV  
Şəmsəddin Əbilhəsən oğlu

POLADİ  
Saleh Əliquluz oğlu

RƏHMANOV

İslam Oqtay oğlu

RÜSTƏMOV

Rövşən Məmməd oğlu

RZAYEV

Azad Allahverdi oğlu

SADIQOV

Yusif Allahverdi oğlu

SALAHOV

Şərafəddin Müzəffər oğlu

SALAYEVA

Sevda Məmmədağa qızı

SEMYONOV

Aleksandr Vladimiroviç

SƏFƏROV

Vəfadar Ağamirzə oğlu

ŞƏRİFOV

Mürvət Rəhim oğlu

TOKAREV

Vladimir İvanoviç

TUXTAMIŞOV

Fərqət Şərifullayeviç

TURABOV

Tengiz Məmməd oğlu

YAQUBOV

Nüsrət İsmayıł oğlu

YEFİMİÇEV

Boris Vasiliyeviç

YUSUPOV

Oleq Kərimoviç

ZÜLALOV

İsfəndiyar Adil oğlu



**Neşriyyat direktoru:**

Nadir Məmmədli

**Texniki redaktor:**

Namiq Süleymanov

**Korrektor:**

Elnarə Kərimova

**Dizayner:**

Samir Süleymanov

**Bilgisayar operatoru:**


Sevda Əliyeva


Yığıılmağa verilib: 04.12.2014. Çapa imzalanıb: 06.01.2015

Şərti çap vərəqi: 12. Sifariş: № 197.

Kağız formatı: 60x84 1/16. Tiraj: 500 nüsxə

Kitab "Səher" qəzetinin bilgisayar merkezində sehifələnib,  
"Elm və Təhsil" neşriyyatında hazır diapositivlərdən çap olunub.





Bakı - 2015